


AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ
İYUL 2022

qıdusz

№07 (638)

WWW.AZYB.AZ
WWW.AYB.AZ

- Cəlil CAVANSİRİN**
ÖZÜYLƏ SÖHBƏTİ VƏ HEKAYƏSİ
- Nərgiz CABBARLI**
“CƏNNƏTLİK GÜNAH” DAN YAZIR
- Təvəkəl Boysunarın**
YENİ ŞEİRLƏRİ
- “USTAD DƏRSLƏRİ”**
DAVAM EDİR
- QISA FİKİRLƏR XƏZİNƏSİ**
Dərcidə KİTAB



Bu sayımızda

**Elşən ƏZİM**
İKİ HEKAYƏ
23

**Cəlil CAVANŞİR**
ÖZÜYLƏ SÖHBƏTİ VƏ HEKAYƏSİ
3

**Azər ƏRZİ**
QAYITMADI GEDƏNLƏR
31

**Gülay TAHİRLİ**
...SONRA BİR GÜN
7

**Məmməd MƏMMƏDLİ**
ARAFİN DƏRİN QATLARINDA
33

**QISA FİKİRLƏR XƏZİNƏSİ**
9

**Əli ƏMİRLİ**
USTAD DƏRSLƏRİ
38

**Nərgiz CABBARLI**
YAZI HƏM DƏ XİLƏS YOLUDUR
13

**Adilə NƏZƏR**
ŞEİR ÜZLÜ DÜNYA
41

**Təvəkgül BOYSUNAR**
ƏLLƏRİNDƏN TUTAN VAR
19

**Mina RƏŞİD**
BÖYÜK İNSAN
44

Rüfət VAHİDOV
QIRXINCI PAYIZ

46



Nurlana UMUDVAR
AYÇİL YUXU
GÖRDÜ

64



Günel MEHRİ
XOSBƏXTLİK İKSİRİ

48



Qədiməli ƏHMƏD
ZAMANIN
YADDAŞINDA

70



Rəsmiyyə SABİR
“BEYNƏLXALQ DƏRGİLƏR
SƏRGİ-YARMARKASI”NIN
TƏƏSSÜRATLARI

52



**Mustafa
ÇƏMƏNLİ**
ÖTƏN GÜNLƏRDƏN
SƏHİFƏLƏR

73



Sabir YUSIFOĞLU
HAMİ YADDAN
ÇIXIB GEDİR

55



Elmar VÜQARLI
SEVGİ YENƏ OLACAQ

78



Mətanət VAHİD
OĞURLANMIŞ
SÖZLƏR

59



Güləmail MURAD
APREL SƏHƏRİ

81



Əkbər RZAYEV
TƏRCÜMƏ
SAATI

62



Nemət MƏTİN
DƏRGİDƏ KİTAB

83



Təsisçilər:

Azərbaycan Yazıçılar Birliyi və “Ulduz” jurnalının kollektivi

Baş redaktor Qulu Ağsəs

Redaksiya heyəti: Təranə Vahid (*Baş redaktor müavini*), Hicran Hüseynova (*söbə redaktoru*), Dayandur Sevgin (*söbə redaktoru*), Taleh Mansur (*söbə redaktoru*), Həyat Şəmi, Elçin Mirzəbəyli, Xəyal Rza, Səhər Əhməd, Xanəmir, Rəsmiyyə Sabir, Elxan Yurdəoğlu, Nuranə Nur, Anar Amin, Elmar Vüqarlı, Ələmdar Cabbarlı, Qılıman İman, Hafiz Hacıxalı, Cavid Zeynalli, Məşhəti Musa, Elşən Əzim, Nargis, Şəfa Vəli, Şahanə Müşfiq, Allahşükür Ağa, Türkən Turan, Uluçay Akif, Seyfəddin Altayı (Türkiyə), Xaqani Qayıblı (Estoniya), Baloğlan Çəlil (Başqırdıstan), Saodat Muxammadova (Özbəkistan), Nilufər Şixli (Moskva), Günday Səma Şirvan (Voronej).

Bədii redaktor Ədalət Həsən

Ünvanı: AZ1000, Bakı, Xaqani küçəsi, 25
ulduz_dergisi@mail.ru; www.ayb.az

Telefon: 498-72-43

Çapa imzalanıb: 20.07.2022 “Ulduz” jurnalı redaksiyasında yiğilib, səhifələnib.

“ASPOLIQRAF LTD” MMC-də çap olunub.

Sifariş №60, Tiraj: 300. Qiyməti: 1 man.

1967-ci ildən çıxır. Şəhadətnamə № 238



"AZƏRMƏTBUATYAYIMI" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

"Ulduz" jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "Mətbuatyayımı" şöbələrinə müraciət etməyiniz kifayətdir.

"QAYA" MƏTBUAT YAYIMI

"Ulduz" jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "QAYA" mətbuat yayımı şöbələrinə müraciət etməyiniz kifayətdir.

"KİTABEVİM.AZ"

"Ulduz" jurnalını burdan əldə edə bilərsiniz.

Jurnalın
1 aylıq abunə qiyməti – 1.00 man.
illik abunə qiyməti – 12.00 man.

Bakı şəhərində abunə yazılməq istəyənlər:

441-19-91

440-16-26

566-77-80

498 – 79 – 89

nömrəli telefonlara zəng edə bilərlər.

ISSN 0134-522 İNDEKS AZ 1000 1 AZN



ÖZÜYLƏ SÖHBƏTİ...



Cəlil CAVANŞİR

Mən Cəlil Cavanşir yazımaqla ömrünü uzadan, darıxan və yorğun adamam. Xüsusən yaşın bu çağında, 40-a bir neçə il qalmış daha çox darıxırmış adam...

Yazmaq üçün hıqqanmırıam, özümü məcbur etmirəm heç nəyə. İntellektual, ağıllı, ziyalı, çoxbilmiş görünməyə çalışırıam. Hiss etdiklərimi ən sadə şəkildə ifadə edirəm. Qlobal, dünyəvi, bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiası ilə meydan sularıam. Yazdıqlarımla qazandığım sevgidən də məmnnunam. Sevgimi, darıxmağımı hiss etdiyim kimi ifadə edirəm. Sentimentallıq məni narahat etmir. Haqqımda deyilən tənqidləri də, qeybətləri də eyni rahatlıqla qarşılıyıram. Ədəbiyyatımızda şair, şeir bolluğuudur. Hamı iddialı davranır, fərqli görünməyə, yeni söz deməyə çalışır. Olsun... Bütün bu proses ədəbiyyat üçün faydalıdır. Ədəbiyyatla, sənətlə bağlı konkret düstur, qəlib, sistem yoxdur, ola da bilməz. Sentimental şeirin də, intellektual şeirin də oxucusu var. Bu gün yazılanların hansının ədəbiyyat olmasını zaman göstərəcək. Mən bu səs-küyün, xaotikliyin içində öz içim-

dən gələn nəgməni oxuyuram, öz hissərimi yazıram.

Şair kimi oxucu sevgisi, publisist, nasir, ssenarist, tərcüməçi, redaktor kimi pul qazanıram. Hər halda, yaşamaq üçün ikisi də lazımdır...

...VƏ HEKAYƏSİ

GƏNC ŞAİRİN DİLEMMASI

Hələ ustalıq qazanmamış kəndirbaz kimi, tutmağa bir yer axtara-axtara, hər addımdan sonra dayanaraq, qollarımı dənizin üstündə süzən qağayı kimi yanlara açıb özümü qapiya çatdırırdım, damağimdakı siqaretin tüstüsündən yaşıran gözlərimi silib, gicəllənən başımı qapının çərçivəsinə söykəyib dərindən nəfəs aldım və beş addımdan sonra küçədəki izdihama qarışdım. Harada olduğumu və gedəcəyim yeri bilməsəm də, qollarımı yanlara açıb izdihamın arasında dəli kimi addımlayırdım. Ətrafdakıların tənəli və istehzalı baxışları məni narahat etmirdi. Bu mərhələni çıxdan keçmişdim. Anidən dayanmağımın səbəbi, sadəcə, damağimdakı sönmüş siqareti zibil qabına atmaq və yenisini yandırmaq idi. Siqareti küçənin kənarındaki zibil qabına atandan sonra xatırladım ki, alışqanım evdə qalıb. Ürəyimdə özümü söyüb, ətrafa boylandım. Ətriyyat dükanının qarşısında dayanıb həyəcanla siqaret sümürən cavan oğlana yaxınlaşdım, heç nə demədən siqareti damağıma qoyub üzünə baxdım. O da eyni qaydada üzümə baxıb əlində oynatdığı alışqanı yandırdı:

- Buyurun, müəllim.

Şəhadət barmağımla eynəyimi arxaya itələyib, təşəkkür etmədən yoluma davam etdim.

Hava soyuq və küləkli olduğu üçün veyllənməkdən zövq ala bilmirdim. Qu-laqlıqda Teomanın «Güzel bir gün» mahnısı səslənsə də, bu günün gözəl olduğunu qətiyyən demək olmazdı. Evdən çıxdığım

yarım saat olmamış gəzməkdən sıxıldım. Daha doğrusu, soyuqdan və üzümə çırplılan küləkdən bezdim. Qollarımı yanına salıb, qulaqlıqda İbrahim Borçalının mahnilərindən birini dinləməyə başladım. Bu havada belə mahnilər insanda pozitiv əhval-ruhiyyə yaradır. Yolumun üstündəki zirzəmi-kafelərdən birinə girdim. İçəri bomboş idi. Bufetin piştaxtası arxasında oturan cavan süfrəçi məni görən kimi ayağa qalxıb ədəblə salamlasdı, bomboş kafenin masalarından birinin yanında dayanıb nəzakətlə gülümsədi:

– Buyurun, müəllim.

Alişqanım olmadığı üçün yandıra bilmədiyim siqareti damağımdan götürüb anlaşılmaz tərzdə Mizildandım, şərfimi, papagımı çıxarıb boş stillardan birinin üstünə atdım. Paltomu çıxaranda süfrəçi cəld hərəkətlə kömək etdi, paltonu götürüb qapının yanındaki asılıqandan asdı və eyni cəldliklə yanında peydə oldu:

– Buyurun, müəllim.

Bir şüşə ucuz şərab, ağ pendir sıfariş verib aşağı çökdüm. Başımı qaldıranda piştaxtanın küncünə qıslımiş, mənə maraqla baxan xanımla göz-gözə gəldim. Suyuşırın, azacıq şışman, qısa saçlı, mən yaşlarda bir qadındı. Bəlli ki, bu kafenin zəhmətkeşlərindən idi. Gözlərini qiyib diqqətlə mənə baxırdı. Az tanınmış şair olmanın pis tərəfi də budur. Baxışlarından heç nə başa düşmək mümkün deyildi. Hər halda, reytinqsiz televiziya programlarında hay-küylə danışan, qarşısına çıxan istənilən peşə sahibini «danlayan» gənc şairi tanımadı.

Yəqin ki, tanımadı.

Hər halda, az da olsa, tanınırıam.

Böyük ehtimalla, mən ona tanış gəlmişdim.

Ola bilsin ki, məni efirlərdə görmüşdü.

Bəlkə də, oxucum idi.

Kimsə məni tanıyanda dərhal hiss edirəm. Özümü qəribə hiss edirəm. Həyəcanlanıram. Bir az

dizlərim əsir. Məsələn, o gün sərxoş olsam da, metroda mənə yer verən gənc qızın baxışlarından anlamışdım məni tanığını. Hələ o gün avtobusda... Televiziyanın çıxb evə gedirdim və az qala bütün sərnişinlərin gözü məndə idi. Yəni tanıylar məni. Çox güman ki, şair oldugumu da bilirlər. Ehtimal ki, saytlarda çıxan şeirlərimi oxuyurlar. Dostlarım da tez-tez feysbukda paylaşır mənim şeirlərimi. Az-çox reklamım gedir. Ola bilər ki, məni tanışınlar.

Belə məqamlarda narahat oluram. Əlim ayağıma dolaşır. Məşhurluq o qədər də xoşuma gəlmir. Kimsə məni tanıyb diqqətlə üzümə baxanda özümü axmaq kimi hiss edirəm. Elə bilirəm, uzaqlaşan kimi arxamca gülüşürər. «Bu ki axmağın biridir» – tənəsini az qala hər dəfə eşitmış kimi oluram. Bəzən hansıa universitetin qarşısından keçəndə gənc qızların baxışlarından oxuyuram ki, məni tanışalar da, yaxınlaşmağa çəkinirlər. İndiki gənc qızların gənc şairlərdən çəkinməyini də başa düşmək lazımdır. Zavalılılar salam verməyə, sosial şəbəkələrdə bircə kəlmə xoş söz yazmağa peşman olurlar. Gənc qızların gənc şairlərin toruna düşməsi son vaxtlar ədəbi ictimaiyyəti ən çox narahat edən məsələlərdəndir. Gənc şairlərin bəziləri potensial Kazanova sayılır. Dərinə getsən, arasında, bəlkə, don juanlar da var. Qız gözlərini süzdürüb mahnının səsini artırdı, «Yanıq Kərəm»in sədaları ətrafa yayıldı.

Gənc şairin biri də mən. Keçən dəfə təsadüfən bir məclisdə tanış olduğum, filmlərdən, incəsənətdən, ədəbiyyatdan, fəlsəfədən söhbət etdiyim xanımın düz bir həftə zəhləsini tökdüm. Yazıq telefon nömrəsini mənə verdiyinə peşman oldu. Ona qarşı hissərimin ötəri olmadığına özümü inandırsam da, xanımı bu dəlisov eşqimə inandıra bilmədim. Nəhayət ki, zəhlətökənlik etdiyimi dərk edib, «hücumlarını» dayandırdım böyük sevgimiz başlanmadan bitdi. Deməyim o ki, mən də digər gənc həmkarları kimi azadlığın tərəfdarıyam.

Kifayət qədər, bəzən isə həddindən artıq azad davranışlarımla ətrafimdakıları təəcübləndirirəm. Nə isə, tanınmaqdan danışıldım axı. Belə tanınmaqdan da olmaz. Bu sərbəstliyin ucbatından az qala əclaf kimi baxırlar adama. Bu ötəri xoşbəxtliyi də çox görürələr...

Piştaxtanın arxasında oturan xanımın israrlı baxışları və səsini yüksəltdiyi musiqi ucbatından özümü itirib bütün keçmişimi sürətlə və xaotik şəkildə xatırladım. Son illərdə iki şeir kitabım çıxbı, televiziyalarda ara-sıra görünürəm, şairlərin toplaşlığı içki məclislərində mütləq iştirak edirəm, saytlarda, qəzetlərdə şeirlərim çap olunur. Əcəba, bu qadına hansı məclisdə iltifat göstərmişəm? Məni haradan tanırı? Bəlkə, feysbuk dostumdur? Bəlkə, instaqramda məni izləyir? Bəlkə, hansısa saytda şeirlərimi oxumuş gizli heyranlarından biridir? Yox, çox diqqətlə baxır. Özümü itirdiyim üçün təlaşla siqaret qutusunu masadan götürüb siqaret çıxardım. Siqareti damağımı qoymamışdan süfrəçi gənc alışqanı yandırdı:

– Buyurun, müəllim.

Yox, deyəsən, bu gənc süfrəçi də məni tanırı. Özümü toplayıb dirsəklərimi masaya qoydum. Masa elə silkələndi ki, diksinib içimi çəkdir. Masanın ayaqlarından biri əməlli-başlı boşluqdaydı. Diqqətimi ondan yayındırıb süfrəçinin masaya düzdüyü nemətlərə: ucuz şərabə və pendirə baxdım. Bu havanın dərmanı içməkdir. Qıpçırmızı şərabdan süzbür birnəfəsə birinci badəni nuş etdim. İkinci badə də... Üçüncü badədə başımı qaldırıb qızın üzünü baxdım. Masanın yellənməsini unudub yenidən dirsəkləndim və şərab şüşəsini aşirdım. Bu dəfə qız sakitcə içini çəkir, musiqini dəyişdi. Ətrafa yayılan sevdiyim rok musiqisi kefimi açdı. Süfrəçi cəld hərəkətlə özünü yetirib aşmış şüşəni qaldırdı, masanı sildi, mən dillənməmiş növbəti şüşəni gətirib açdı:

– Buyurun, müəllim.

Yox, bu qadının baxışları, davranışları çox qəribədir. Elə bil məni tanırı. Sanki mənə simpatiyasını hiss etdirmək üçün arada göz süzdürür. Badələri bir-birinin ardınca boşaltdıqca daha da həyəcanlanırdım. Qərarsızlıqdan siqareti siqareta calamışdım. Alışqanım evdə qaldığı üçün birinin oduna başqasını yandırırdım. O da elə gözəl baxırdı ki... Qəfildən ağlıma gələn ideyadan üzüm işıqlandı. Bu işığı özüm görməsəm də, piştaxtanın arxasında nazla siqaret sümürən qadın yüz faiz görmüşdü. Astaca ayaga qalxıb səntirliyə-səntirləyə asılıqana yaxınlaşdım. Paltomun qoltuq cibindən yenicə çapdan çıxmış şeirlər kitabımı və qələmimi çıxardım. Hər ehtimala qarşı ya çantamda, ya da paltomun cibində yeni kitabımı gəzdirirəm. Bu vərdişim hərdən işimə yarayır. Necə yaradığını izah edə bilməyəcək qədər sərxoşdum və bu dəfə daha çox işimə yarayacağını hiss edəcək qədər ümidiydim. Masaya qayıdırıb badəmə şərab süzdüm və başımı qaldırıb qızın üzünü baxdım. Gülümsədi. Süfrəçi ortaqliqda görünmədiyi üçün mən də gülümsədim. Sonra kitabı nümayışkaranə surətdə qaldırıb, ona göstərib masaya qoymadım. Şərabı başıma çəkir, bir dilim pendir atdım ağızma. Külləqabında tüstülənən siqareti götürüb tüstünü acgözlükə ciyərlərimə çəkdir. Və hər şeyi unudub masaya dirsəkləndim...

Qadın təlaşla masaya yaxınlaşanda üstümə dağilan şərabə fikir vermədən qələmi çıxarıb avtoqraf yazmaq üçün hazırlaşırdım. Adını soruşmadan bir-iki cümlə xoş söz yazıb, kitabı imzaladım və təbii ki, telefon nömrəmi də imzamın yanına yazmayı unutmadım. Qadın nə işlə məşğul olduğuma fikir vermədən işini görürdü. Sonra... Sonra hər şey sürətlə inkişaf etdi. Suyuşırın, qısa saçlı qadın cəld şəkildə dağılmış masanı səliqəyə saldı. Əliylə masanın müvazinətini yoxlayıb, masanın hansı ayağının

yelləndiyini anladı və mənim nəzakətlə ona uzatdığınış şeir kitabını cəld şəkildə əlimdən qapıb aşağı əyildi, kitabımı masanın yellənən ayağının altına qoydu. Nəfəsimi tutub onu izləyirdim. Qadın ehmalca dikəlib, nə rəğbət, nə də nifrət ifadə edən baxışlarını üzümə dikib əvvəlki kimi gülümsədi:

- Buyurun, müəllim...

Masanı iki əliylə yoxlayıb, yellənmədiyinə arxayın olduqdan sonra toppuş bədənini yırğalaya-yırğalaya uzaqlaşdı. Dirsəklərimi masaya söykəyib başımı əllərimin arasına aldım. Masa yellənmirdi...



ŞEİR VAXTI

14 APREL ŞEİRİ

İndi alma çiçəklərinin
Budaqlardan boylanan vaxtıdır.
Yarpızlar nanələrə göz vurur arxin
kənarlarından,
Küləklər yerindən qopara bilmir nərgizləri,
Həyətin gül-çiçək qoxuyan vaxtıdır...

Anam hamımızdan tənhadır indi,
Bacımın da saçına yol aldı bəyazlar...
Qardaşlarımın gözlərində hüzn kök salıb,
Balacaların «Baba hardadır?»
Sualı hələ də cavabsız qalıb...

Nəvələrin doğum gündündə yenə
Məktub yazırlar,
Daha evimizə yox,
Torpağına gətirirlər məktublarını,
Gizli-gizli basdırıb gedirlər,
Bilirlər ki, oxuyacaqsan...

Yoxluğun hamımızı azaldır yavaş-yavaş...
Amma alma çiçəkləri...
Göycə çiçəkləri...
Qırx ilin o əzəmətli armud ağacı...
Gülümsəyirlər...

Qışda torpağın altına girib,
Yazda çıxan çiçəklərə baxıb düşünürəm ki,
Görmək üçün gözə,
Qucaqlamaq üçün qollara gərək yoxmuş...

Fikrin bizdə qalmasın, ATA!
Gecələr zanbaqlar kimi yumulsaq da,
Səhərlə birgə yenə açılacağıq...

Nə olsun, aradan çox zaman keçib,
Nə olsun, salamımız-sağolumuz yox.
Üzümün rəngi ilə həməhəng neçə payız,
Ürəyinlə həməhəng neçə qış keçib.
Qorxma!
Unudulmaqdan qorxma!



Güləy TAHİRLİ

Hələ də öz rəngindədir xatirələr!
Ağ-qaraya uduzmamışam hələ.
Sarılar, mavilər öz yerində,
Heç nə əskilməyib parıltılardan.
Qorxma, kölgələrdə azmamışam hələ.

Oğrun-oğrun dəmlədiyimiz
Pürrəngi çay da soyumayıb.
Neçə-neçə payız keçib,
Neçə-neçə külək əsib,
O qollu-budaqlı ağacların
Xəzəli qol-budağındadır yenə.

Hörümçəklər tor qura bilməyib
Söykəndiyimiz divarların küncündə,
O kəpənəklər bir günə ölmədi,
Çiçəklərin üstündən uçusurlar hələ də.

Mən «niyə»lərin üstünə
Çoxdan torpaq atmışam.
Ruhu şad olsun bütün «kaş ki»lərin!
Arxaya dönüb baxan da deyiləm,
Arxadakılar məndən xəbərsiz hopub
canıma.
Unudulmaqdan qorxma!
Yanaqlarım islanır dayanan yerdə,
Beyin öz işindədir, ürək öz işində...

Bir gün...

Dimdiyində gətirdiyi dəni
Ovcuma atıb uçdu bir quş,
Arxasınca baxdım, baxdım...
Ovcumda dən, gözlərimdə yaş...

Bir gün...


Kainat yenə sevgi ilə doldurmuşdu ağuşun,
Cikkiltisinə ayıldım o quşun.
Səhər günəşinin şəfəqləri
Sığalladı mənim saçımı,
Quşun qanadlarını.

...Sonra bir gün...

Birdən pəncərəmə çırıldı o quş,
Yerimdən dik atıldım.
Ağ qanadları qırmızıya boyanmış.
Ağ, qırmızı – bütün rənglər kimi onlar da
Çatmışdı öz dayanacağına.
Quşu da, gətirdiyi dənləri də basdırırdım...



QISA FİKİRLƏR XƏZİNƏSİ



Ralf EMERSON

Gördüklərim məni görmədiyimin varlığına inanmağa məcbur edir.

Kainat məhv olsa belə, bir tək Əflatunun "Dövlət"iyələ yeni mədəniyyət qura bilərdik.

Düşüncənin öz ifadəsini tapmağı insanı köləlikdən qurtarıb azadlığa qovuşdurur.

Ağilda dünyani yönəldə biləcək qüvvət var.

Elm bütün uğurlarına görə xəyal gücünə borcludur.


Hər gün hansısa təhlükəni dəf etməyən kəs həyatda heç nə öyrənə bilməz.

İdealların ulduzlara bənzəri var. Onlara əliniz yetməz, amma sizə yol göstərərlər.

İnsanın içərisindəki gizlin qüvvəni insan özü sınaqdan keçirməyincə kimsə onun nəyə qadir olduğunu biləmməz.

Özünüzə etibar edin; hər insanın qəlbini məhz bu polad simin hesabına döyüñür.

Pul-parayla hər şey almaq olar, bir insan qəlbinin hərarətindən başqa.



Mark TVEN

Məfusail 969 il yaşadı. Siz, əziz qızlar və oğlanlar, Məfusailin bütün həyatı boyu gördüyündən də çoxunu üzünüzə gələn onca ildə görəcəksiniz.

Ömrü boyu hər kəsin qapısını xoşbəxtlik bir yol döyür, ancaq yaxındakı aş evinə getdiyindən qapısının döyüldüyünü eşidən olmur.

On dörd yaşında atam elə sərsəriydi, ona çətinliklə dözürdüm; ancaq iyirmi bir yaşım olanda mat qaldım ki, bu ixtiyar axır yeddi ildə nə qədər ağıllanıb.

Mən bir xoş söz ilə iki ayacan yaşaya bilərəm.

İnsan yaradılışın son günü, Allahın artıq yorğun vaxtında xəlq olunub.

Dərdi təkbaşına da çəkmək olar, amma sevinci bütünlük lə yaşamaq üçün gərək onu başqalarıyla bölüşəsən.

Hiss elədinizsə ki çoxluğun tərəfindəsiniz, deməli, həqiqətən, dəyişməyin vaxtıdır.

Mən heç vaxt imkan vermədim ki, məktəb təhsilimə mane olsun.

Xeyirxahlıq elədir ki, onu kar eşidə və kor da görə bilər.

Xəyallarınızı qovalamayın, çünki onlar getdimi, bəlkə, siz qalarsınız, ancaq hesab edin ki, daha yaşamırsınız.

Əgər düşünmədən deyibsinizsə, demək, düşünüyünüzü deyibsiniz.

Çox az adam olar, ildə bir neçə dəfədən artıq düşünə. Mən həftədə bir-iki kərə düşünməklə dünyada məşhur oldum.

Bəyənmədiyiniz nəyisə alqışlamaq yalan danışmağın neçə növündən biridir.


Mütaliə Don Kixotu centlmen eləmişdi, amma oxuduqlarına inanmağı onu divanəyə çevirdi.

Mən mübarizə aparmağı sevmirəm, mən qalib gəlməyi sevirəm.

Ən başlıcası – can evində sahman yaratmaqdır.

Ağıllanmaq istəyi yoxdursa, həyat da öyrətməyəcək.

Kütlənin onda birindən çoxunun təriflədiyi əsər yandırılmalıdır.



Bernard ŞOU

Xoşbəxtlik qapınızı gündə azı bir yol döyür, amma təəssüf ki, o an evdə olmursunuz.

Açıqlı olduğunuz hər dəqiqədə xoşbəxtliyinizin altmış anı itirilir.

Getdiyiniz yolda heç hansı əngəl yoxsa, bilin ki, o yol sizi heç hara aparmır.





Jü'l RENAR

Ədəbiyyat elə bir məşğuliyyətdir ki, istedadın olduğunu hər dəfə istedadsızlara yenidən sübut eləməlisən.

Doğruçu insanın istehzasından füsunkar da-ha nə ola bilər ki?

Bir kəndlının başqa bir kəndliyə nifrət elədiyini görəndə adamın ürəyi ağriyır.

Bu dünyaya gəlmışik ki, gülək. Qıl kör-püsündə və cəhənnəmdə bizə gülmək nəsib olmayıacaq. Cənnətdə isə gülmək ayıbdı.

Heyvanlara baxanda onlar haqda lətifələrimə görə utanıram.

Dovşan yuvası dovşan olmayanda belə qorxaqlıqla doludur.


Məndən uzaq gəzin ki, sizə hörmət bəsləyim.

İnsan oğlu bunca pis olmasayı, ətrafında çox gözəl şeylər görərdi.

Qanadları kəsiləndə quş ağrı hiss eləmir, ancaq sonra o artıq uça bilmir.

Mənə inanın, səfehliyin xüsusi qoxusu var. Adam susanda belə bu qoxunu hiss edirsən.

Təbiəti anlamaq Vergilini tərcümə eləməkdən, hər halda, faydalıdır.



Ayzek AZİMOV

Səni gülümsəməyə vadər edən çöhrədə ca-zibədar nə isə var.

Xudavəndi-aləm bizim hamımızı sevir, amma heç birimizin də heyranı deyil.

Həyatda məgər suallara cavab axtarmaqdan da gözəl nə isə varmı?!

Əsrimizin insanların bütün sıxıntılarının kökündə onun təbiətdən ayrı düşməyi dayanır.

Səhraya çevirdiyimiz Yer üzünü görəndə gələcək nəsillər bizə necə bəraət qazandıracaqlar?

Əgər həkim mənə desə ki, beşcə dəqiqə
ömrün qalıb, heç dizimə-başına döymərəm.
Sadəcə, yazı makinamda bir az daha sürətli
yazaram.

İnsan – qəribə varlıqdır; heç hansı ümid yeri
qalmayanda, baxırsan ki, ümidlənir.

Keçmişdə olduğu kimi, gələcəkdə də, əminəm
ki, kitabı heç nə əvəz etməyəcək.

İnsanlar arasında yaşadığın zaman ən vacib
oləni, onlarla sürtünməni ən aşağı həddə
endirməkdir.



Rey BREDBERİ

Kitabları yandırmaqdan da betər dəhşətli
cinayətlər var. Məsələn, onları oxumamaq...

Oxunmayan kitablar intiqam almağı bacarır.

Mənim üçün ən başlıcası – heyrətlənməkdən
qalmamaqdır.

O adamları xilas etmək lazımdır ki,
onlar buna layiqdirlər.

Möcüzə baş verən zaman heç vədə onu şübhə
altına almayıñ.

Diqqət yetirmisinizmi ki, indi insanlar bir-
birlərinə qarşı necə amansızdırılar?!

Əgər sənə nə isə gərəkdirsə, onu özün əldə
elə.

Xeyir Şərə hər zaman şər kimi görsənəcək.

Gözlərini geniş aç və elə bir acgözlükə yaşa
ki, sanasan, onca saniyə sonra ölücəksən.

Şərrin bir tək gücü var, ona elə həmən gücü
də biz özümüz veririk.

İnsanın adiliklər çərçivəsindən kənara çıxan
şeylərə dözümü yoxdur.

Tərtibçi və tərcüməçi:
C.Məmmədov



YAZI HƏM DƏ XİLƏS YOLUDUR

Taleh Mansurun "Cənnətlik günah"
kitabından yadda qalan təəssürat

Bəzən insan özünü “ədəbiyyat” adına təqdim edilən hansısa kitabı oxumağa məcbur edir: hansısa “məşhur”un adının hay-küyünə qapıldığından, ya da hansısa “şedevr” haqqında heç olmasa təsəvvürü olsun deyə... Yaxud “proses” adlandırılın bir nəsnədən geri qalmamaq üçün. Axi bizdə prosesi “yaradanlar” çox zaman “şişirdilən imzalar” olur... İnandırıım ki, bu “oxu”ların çoxunda əksər hallarda cümlələrin codluğunda, təhkiyənin zəifliyində deyil, ümumiyyətlə, olmamasında, maraqsız bir gedişatda “itirbatır”, “itirilmiş zamana heyif” təəssüfündə boğulursan. Və bu bozluğun içində əlinə “mətn kimi mətn” (ya da bu dəfə “şəir kimi mətn” deyim) düşəndə bu havasızlıq içində bir nəfəslək açılmış kimi hiss edirsən özünü. Mətni, obrazı, hadisəni, təəssüratı, yaşananları (təsvir edilənləri!) duyursan, mətnlə birlikdə yaşayırsan: təəssüfü də yaşayırsan, sevinci də, ağrını da görürsən, çıxılmazlığı da. Hətta o çıxılmazlığın axınına qapılıb getdiyin, çarə aradığın, çarəsizlik divarına tuş gəlib gözlərinin yaşırdığı anlar da olur. Bəzən tanış üzləri də seçə bilirsən o mətnlərdən boy verən insanların arasında. Ən əsası isə, sevinirsən, “ədəbi dünyən”dakı “bozluğa” sızmış yeni bir rəng görmüş kimi hiss edirsən özünü. Mətndə adda-budda rast gəldiyin qüsurlar, çatışmazlıqlar belə bir o qədər də narahat etmir səni. Çünkü yaddaşında qalan maraqlı mövzular, tanış



Nərgiz CABBARLI

hadisələrin fərqli yönəri, tanış obrazların fərqli görünüşləri, fərqli yanaşma, bir də “şəir kimi” dil olur...

Söhbət Taleh Mansurun “Cənnətlik günah” kitabından gedir. Kitabda “Ruh düzündə intihar”, “Ürək ağrısı, çiçək oğrusu”, “Bir cib günah”, “Narciso Rodriguez”, “Bəhadır və Sona”, “Banan ətirli alma”, “Alın yazıcıısı”, “Cənnətlik günah” hekayələri toplanıb. Daha doğrusu, fərqli, təsirli, bəzən şahidi olduğumuz, təəssüfləndiyimiz, bəzən yaşadığımız, bəzən isə, sadəcə, yanından ötüb keçdiyimiz həyat hekayətləri maraqlı, orijinal bir üslubla nəql edilib.

Kitabda toplanan hekayələrin əsas xətti itirilmiş və tənha ruhlar, edilmiş “günah”lar, çıxış yolu kimi üz tutulan intiharlar, bir də “hər hərəkətin, hər addımın arxasında bir səbəb, bir tale durur” həqiqətidir. Və ən vacibi, o qəhrəmanların əksəriyyətinin aramızdan, sıramızdan, yanımızdan olmasıdır. Yəni bu mətnlərin çoxunda yaradıcı, tənha, özünü tapa bilməyən, çıxış yolunu qaçışda, özünü cəmiyyətdən təcrid etməkdə görən insanların – yaxud İnsanın faciəsi var (Müşahidə bacarığı!). Bir də ən vacibi: sən dövrlərdə yazılan əsərlərin böyük əksəriyyətində



Taleh Mansur 22 avqust 1987-ci ilda Qazax rayonun Orta Salaklı kəndində dünyaya göz açıb. "Ümid yerim" adlı ilk şeirlər kitabı 2004-cü ilda işq üzü görüb. Bir sira şeir müsabiqələrinin qalibi və mükafatçısı olub. Daha çox şeirləri ilə tanınsa da, son illər mətbuatda esse, hekaya və publisistik yazılarla da çıxış etməkdədir. Şeirləri rus, qırğız, fransız, qazax dillərinə tərcümə edilib. Bir sira ədəbi nümunələri dilimizə tərcümə edib. Azərbaycan Yaxçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. Həzirdə "Ulduz" ədəbiyyat dörgüsündə çalışır.



ulduzuň naşrlar

Taleh Mansur

CƏNNƏTLİK GÜNAH

olduğu kimi, faciələr, talelər, hadisələr üzdən - görünən yönən deyil, batındən, lap dərinliklərdən və qarşı tərəfin rakursundan təsvirə gətirilir. Məsələlərin "o biri üzü" göstərilir. Deməli, onlar təkcə yazılmayıb, həm də yaşanıb, müəllif ruhundan keçirilib, sonra mətndə öz ifadəsini tapıb. Elə bu səbəbdən də ailəsinə arxa çevirib oturan Zamanın faciəsini yalnız gözü yaşlı anaya sığınib ataya tamaşa edən uşaqların olduğu o ağrılı mənzərədə tapmırıq. Eyni zamanda da onun öz daxilində görür, içindəki yanğını hiss edirik. Yaxud sevgilisi üçün gül oğurlayan Azadin faciəsini yalnız özünün nakam qalan taleyində görmürük, həm də sevdiyi qadının yarımcıqlığı ilə birlikdə tənhalığında, çıxılmazlığında görür və duya bilirik. Hətta buna haqq qazandırırıq da... Yəni mənzərə, təsvir tam şəkildə gətirilir gözlərimiz önünə. Ola bilsin ki, elə seçdiyi qəhrəmanlarının günahlarını anladıgi, anlada bildiyi üçün müəllif kitabına ümumilikdə "Cənnətlik günah" adını verib. Şəxsən mən bir oxucu kimi o Günahların hər birində bu "cənnətliyi" gördüm, qəbul etdim.

Kitabda ən çox bəyəndiyim

mətnlərdən biri "Ruh düzündə intihar" hekayəsidir. Onun qəhrəmanı olan "yazmaq istəyən, yaza bilməyən" yazılının faciəsi, görəsən, nə qədər yaşıanıb içimizdə, yan-yörəmizdə, ətrafımızda, mühitimizdə?! "Özünü aramaq", "özünü tapa bilməmək" faktının özü səbəb arayışı tələb edir: "Ancaq şəhərdə də, kənddə də duyğuları və hissleri ölü doğulmuş adamlarla bir arada yaşamağı bacarmırıdı. Daim adamlardan qaçıր, vaxtinin çoxunu Ruh düzündə keçirirdi". Halbuki dərk etmirdi ki, təkcə ətrafindakı insanların ruhu deyil "ölü doğulan". Həm də özünün ruhudur yarımcıq qalan. Qəhrəmanın qurdugu, özü ilə bərabər bədbəxt etdiyi ailəsi, "başlarını iç-in-için ağlayan analarının dizinə qoyub buxarının qarşısında diz çöküb oturmuş atalarına baxan" balaları, "kürəyini ac övladlarının nəfəsi, yanağını göz yaşları yandıran" qəhrəmanın ağrısı, tənhalığı oxucuya (bu məqamda mənə, ədəbi mühitlə, yaradıcılıqla bağlılığı olan hər kəsə!) yaxşı tanışdır... Amma bu tənhalıq arxasında "özünü o cəmiyyətdə tapa bilməmək" durmur, əslində. Bu, səbəblərdən biridir. Görünənidir. Üzdə olanıdır. İnsanın özünü tapmasına,

rahatlıq tapmasına mane olan ən başlıca qüvvə "günahları"dır. Yaşamağa qoymayan, xoşbəxt olmağa qoymayan günahları... Müəllif bunu aşkara çıxarmaqla təsvir etdiyi hadisənin də, mövzunun da mahiyyətinə enmiş olur.

Mətndə Zamanın şəhərdən, ailədən, hətta sığındığı son məkandan belə qaçaraq üz tutduğu yerin adı da təsadüfən seçilmiyib: "Ruh düzü". Ruhların dolaşlığı düz, ruhların sığındığı düz, ruhların özünü axtardığı düz və ruhların itirildiyi düz... Hansı anlamını desəniz, uyğun gəlir... Əsas olan günahın daşıyıcısı və ona görə son anda cavab vericisi olan Ruhla bağlılıqdır. Çünkü cismdən fərqli olaraq, rahatlıq və yer tapa bilməyən Odur.

Taleh Mansur "şəir kimi" yazar mətni. Bu üslub son zamanlar ədəbiyyatımızda itmək üzrədir. Amma burada əsas diqqət çəkən təsvirlərdəki "romantik" hava ilə bərabər, dəqiqlik, konkretlik və hədəfə vurmadır. Seçilən sözlər, ifadələr yaradılan təsviri görüntüyü və duyguya, hissə və qoxuya çevirə bilir. Yaziçı duyduqlarını duyurmaq gücündədir və bu onun üçün çox vacib amildir: "Havadan təzəcə biçilmiş ot qoxusu gəlirdi. Əsən yüngül meh gecənin qapqara saçlarına ehmalca siğal çəkirdi. Ürəklərdə ixtiyar olsayıdı, sinələrdən atılıb təzəcə biçilmiş göy otun üstündə döyünlərdilər". Düşünürsən ki, bir çox zamanlar xilas yolu olan "təklənmə", "təbiətə sığınma", "təbiətlə iç-içə olma" burada da nəticəsini verəcək. Lakin müəllif öz qərarını verib: insanın özündən və günahlarından qaçışı yoxdur!

Hekayədə dil və təhkiyə qədər maraqlı olan keçidlərin ustalığıdır. Məsələn, qəfildən baş verən mətndən mətnə (yazıcıının mətnindən qəhrəmanın yazdığı mətnə) adlayış heç bir çəşqinqılıq yaratmır: "Gülnarı dünəndən yağışın altında qoyub gəlmışəm" ifadəsi qəribə göründüyü qədər də yaşanan dünya ilə yaradılan dünya (yaxud "kağıza köçürürlən dünya") arasında əlaqəni dərhal qurur və öz gözlənilməzliyi ilə maraqlı bir gedışata işarə edir. Günaha doğru aparan, həm də günahdan reallığa qaytaran bu sözün

böyük bir günaha şahidlik etdiyini anlaysırsan. Bu "yağışın altda qoyma"nın adı "ağırlıq"dan daha böyük çəkidə olduğunu hiss edirsən. "Lap axırıncı vərəqi tapıb qələmi götürdü. Orda Gülnar dünəndən tək-tənha yağışın altında qalmışdı. Aldadılmış və alçaldılmış Gülnar dünyanın bütün adamlarından uzaq, kimsəsiz bir çöldə, palid ağacının altında tirtir təsirdi".

Bətnindəki körpə ilə bərabər intihar edən Gülnarın (Əsmərin) xatirəsi, o xatirənin varlığıdır Zamanı yaşamağa qoymayan (yazmağa vadər edən!) Həyatdan qoparan. Ailəsindən uzaqlaşdırın. Ona yazılan şeirlərin yandırılması isə son bağı da çəkib qırır. Zaman öz dünyasına – etdiyi günahın ağırlığına doğru artıq getmir, qaçırl: "Gülnarın Əsmər olduğunu biləndən sonra daha sürətlə yazırırdı. Sevdiyi qadının düşdürü dünyaya əlləri, səsi, təxəyyülü çatmırırdı. Özü də bilmədən Əsməri körpəsi ilə birlikdə soyuqda, yağışın altında öldürəcəkdir. Onu mələyin əlindən almaq üçün ruhunu, düşüncəsini, ürəyini ortaya qoymalı idi". Əslində, yazmaq həm də qurtulmaq deməkdir. Müəllif də bu ümidi atıb ortaya. Amma bu belə Zamanın ruhunu xilas edə, ağrısına, günahkarlıq duygusuna təsəlli ola bilmir. Halbuki Zaman elə bu istəklə Ruh düzünə çəkilərək günahından qurtulmağa çalışırırdı. Əvəzində isə Yazı prosesi onu Günahı ilə üzləşdirir, üz-üzə, göz-gözə gətirir. Çünkü qələmə sarıldığı bu yer onun dünyasının sərhədi idi: "Bildiyi ən uzaq yer bura idi: Ruh düzü, arxin üstü, ərik ağacının altı... Qaça biləcəyi başqa yer yox idi. Bura dünyasının sərhədi idi". Günah işlədiyi dünya ilə əzab çəkdiyi dünya arasında sərhəd. Reallıqla təsəllinin baxışlarının toqquşduğu sərhəd.

Müəllif buranı təsadüfən sərhəd adlandırmır. Bütün sərhədlər ya adlayış, ya da qayıdış tələb edir. Mətnə səpələnmiş "sərhəd", "Ruh düzü" kimi ifadələrin varlığı sonluğun yazılılığına işaretə verir. Bu sərhəd onu geriyə yox, o üzə itələyir. Çünkü sərhədin o üzündəki günahın – sevginin gücü bu

üzündəki dost, ailə və övlad sevgisindən daha böyük olur. Beləcə, əsərin qəhrəmanı intiharı seçilir: “Ömrünün ən xoş anlarında Əsmərin qollarında ölməyi arzulamışdı. Bir ağacın budağında dünyadan köcdü”. O ağacın ki Əsmər üçün (Gülnar üçün) də son çarə olmuşdu.

Müəllif bütün gedişat kimi, o anı da, o anın duyğularını və duyulanlarını da dəqiqlik təsvir edir. Məsələn, bu dəqiqlik, təkcə qəhrəmanın yanında deyil, həm də “içində” olduğunu hiss edirsən. Onunla duyur, onun gözləri ilə görürsən: “Elə bil yağış damcıları ağacın budaqlarından deyil, zülmətdən qopub gəlirdi. Sanki zülmət ağlayırırdı”. Nə qədər qəribə olsa da, həm də onunla birlikdə azad olur, sevinirsən. Ona görə də bu ağlayan zülmətin altında intihar edən, “Üzündə, sadəcə, təbəssümü qalan”, “ruhu Ruh düzündə kəpənək qovan uşaq ruhlarına qoşulub o başa-bu başa qaçan” qəhrəmanın sonluğuna təəssüf də edə bilmirsən. Anlayırsan ki, müəllif onu bu Ruh düzünə elə bu “azadlığa”, “öz Ruhuna” qovuşdurmaq üçün gətirmişdi. İntiharın nə qədər böyük günah olduğunu dərk edən ağlina hisslerin, mətnəndən duyduqların, mətnlə yaşadıqların bu məqamda “dərs keçir”.

Yaxud “Ürək ağrısı, çiçək oğrusu”nın qəhrəmanının xilası – ölümü də insanda təəssüf hissi yarada bilmir. Onun sevgisinə – kiminsə təsəlli, son ümidi, siğınacağı olmuş hisslerinə iləq bir münasibətlə yanaşırsan.

Taleh maraqlı və ilk baxışdan qəribə görünən insanları öz qəhrəmanı seçilir. Bəlkə, normal həyatda bizim üçün maraqlı Görünsələr belə, qaçıdığımız insanları. Onların sevgisini, duyğularını o qədər səmiyyətlə və inandırıcı, o qədər “son çarə”, “son ümid yeri”, “son tutunacaq” kimi təsvir edir ki, bu duyğuların varlığına onlarla birlikdə sevinirsən. “Yaratdığı bəndələrinin əzablarını Tanrıının özü də çəkirdi. İnsan oğlununsa bundan xəbəri yox idi” – yazan müəllif öz qəhrəmanının sevgisi ilə bərabər, əzabına da fərqli bir don geyindirir. Oxucunu

bu əzablara şahid edir. O sevginin və o əzabın “kutsallığını” sübut etmək, göstərmək üçün sehrli, sırlı, eyni zamanda da sinanmış bir yoldan istifadə edir – Yuxudan. Yuxuda qovuşan (Yuxuda buta alan!!!), Yuxuda həsrətinə son qoyan Aşıq – Xilaskar obrazı bu əsərdə də var.

Taleh Mansur öz qəhrəmanını nə qədər ölümə doğru sürükləsə də və oxucu bunu açıq-aşkar hiss etsə də, o qəhrəman xeyirxahlıqdan, həyata və sevgiyə Böyük Yanaşmadan məhrum deyil. Gül oğurlamasına mane olmağa çalışan adamı öldürdüyü üçün həbsxana divarları arasına düşən məhkumun ağrısına və sevincinə diqqət edək: “Güçü kameranın dəmir qapısına sarılıb ağlamağa çatdı. Bunu görən kədərli adamların arasında gülüşmə qopdu. Ağlayan adamin üzəyinin dərinliyində iztirab və kədərlə yanaşı, bir əlcim fərəh də yarandı. Onun göz yaşları kədərli adamları gülüşə qərq etmişdi. Bəlkə də, ömür boyu bu boyda savab iş tutmamışdı”.

Ziddiyətli, bir-birinə əks duyğuların bir anda və bir ruhda çarpışması, qovuşması... Amma təkcə bu deyildi bu adımı fərqli edən. Elə sevgilisinə bir dəstə gül aparmaq üçün etdiyi oğurluq, yuxularında onu görməyə getməsi, tənha bir adamin yuxularında baş çəkdiyi təsəlli məkanına, təsəlli yerinə çevrilməsi də bu sıradandır...

Yuxuda sevdiyi qadını ərinin yanında, onunla bir yataqda görən Azadin ölüm istəyi, “guldandakı qurumuş ağ çiçəkləri yerə dağıdaraq” qaçması, ağrısı, “Yuxu mələklərinin qəzəbinə səbəb olması”, “yuxulardan əbədi sürgün edilməli olduğu” üçün “havalı adamlar kimi küçəyə çıxıb” ölümü seçməsi... Bütün bunlar insanda vahimə və qorxu doğuran, dumanlı bir “mühitdə” baş verir. Amma əsas olan budur ki, müəllif yuxusunda sevgilisini görməyə gedən və hər dəfə də onu ərinin deyil, oğlunun, qızının yanında yatmış görən Azadin son təsəllisini əlindən almaqla öldürür onu. Özü başqalarına – sevdiyi qadına, yuxusuna son

ümid kimi girən şairə təsəlli olan Azad son təsəllisindən məhrum olduğu üçün ölürlər.

Onun yaşadığı (yuxular) dünya kimi, düşdürü (ruhlar) dünya da canlı oxucuya yaddır. Lakin müəllif o dünyanın sırlı, müəmmali, dumanlı bir görüntüsünü o qədər dəqiq təsəvvür edir ki, gözlərinə görmüş kimi olursan: "Əsən külək hardansa Gülərin ətrini gətirdi. Azad bu ətri içində çəkib hönkürdü. Ruhlar bu səsi eşidib onun başına toplaşdırılar. Onlar bilmirdilər ki, dünyalarına təzə gələn adam qəbrinin üstündə özünü deyil, bir qadın ətrini ağlayır. Çox keçmədən yağış yağdı. Ağ paltarlı adamın göz yaşları qarışmış yağış damcıları Azadın burnundakı qadın ətrini yuyub apardı..."

Daha bir tənha və ağırlı tale sahibi "Bir cib günah" hekayəsinin pul oğurluğu etmək istəyən və təsadüfən Ölən qəhrəmanıdır.

Taleh Mansurun hekayələrində diqqəti çəkən bir cəhət də onun qəhrəmanlarının - oğruların, günahkarların, hətta qatillərin belə içlərində oyaq qalan vicdan qırıntısı, yaxşılığa, xeyirə, zərrə qədər də olsa, inamdır.

Onu oğurluq üstündə tutan və ruhu qarşısında yenilən oğlanın münasibəti, insanlığı nə qədər maraqlırsa, qızın pulunu oğurladığı adamın yerinə yol pulunu verməsi bir o qədər təbii görünür və haqqında danışdığını o "vicdan qırıntısı"nı gözlərimiz önünə sərir.

Bu əsərin qəhrəmanı da ölürlər. Amma ölməzdən əvvəl pulunu oğurladığı oğlanda (və oxucuda) elə bir qəribə doğmaliq hissi oyada bilir ki, bu ölümə həm də buna görə təəssüflənirsən. Taleh Mansurun bu hekayədə də maraqlı müşahidələri və təsvirləri var. Bəzən elə tapıntılarla təsvir verir ki, tam fərqli bir mənzərə yaranır göz önungündə: "Yun papağını qaşlarının üstünə qədər çəkmişdi. Sanki o bununla alın yazısını hamidan gizlətmək istəyirdi". Əslində, oğurluq etmək istəyən birinin üzünü gizlətmək istəməsindən təbii bir şey ola bilməz. Lakin mahiyyətində xəbislik və pis niyyət olan bir hərəkətə yazılı elə bir fərqli çalar vurur ki, istər-istəməz sən də

məsələyə bu yönənə baxmalı olur və niyə indiyə qədər məhz belə düşünmədiyinə heyrət edirsən. Müəllif daha sonra yaratdığı bu xüsusiyyəti vurdugu başqa bir çalarla bir az da möhkəmləndirir: "Tutduğu əməli xatırlayıb gözlərini yerə dikdi. Saf baxışları asfaltın üstünə tökülb çilik-çilik oldu. Yenə piçilti ilə: - Bu, mənim ilk oğurluğumdur. Mən oğru olmayı fahişə olmaqdan üstün tutdum, - dedi". Və nə qədər qəribə də olsa, oxucuda bu oğru qızə qarşı qəribə bir iliq münasibət yaranır: "Başa düşmə!"

Taleh Mansurun yeni, maraqlı ifadələrinin orijinallığını artıq qeyd etdəm. Lakin bəzi məqamlarda təsvirlərdə orijinallığın "zorlanmış" kimi göründüyü, süni bir quramalığa qapıldığı təəssürati da olurdu. Məsələn: "Qan, asfaltın tozu, köhnə paltarı və ovcundakı pul onu eybəcər göstərməyə çalışsa da, o, ana bətnindəki dölətrafi suların yuyub təmizlədiyi döl kimi saf və günahsız idi".

Kitabda həyatı təsvir edilən və oxşar "tənhalıq cəhənnəmi"nin qurbanlarından biri də "NARCISO RODRÍGUEZ" hekayəsinin qəhrəmanıdır.

Müəllifin heç bir ümidi olmayan bir dilənciyə qəfildən bağışladığı "NARCISO RODRÍGUEZ" ətirli bir ümid oxucunun da marağına səbəb olur. O dilənci ilə, onun ümidiñə çevrilən qadınla bərabər, oxucu da baxışla lal salamlaşmaların, görüş həyəcanlarının, ətir salamlaşmalarının iştirakçısına çevirilir. Müəllif o qədər səmi-miyyətlə oxucunu bu iki qəribə talənin hansısa məqamda qarşı-qarşıya gəliblərsə, mütləq maraqlı bir sonluğa doğru gedəcəklərinə inandırır ki... Və ümid, xoş bir dəyişim anının yetişmə gözləntisi qəfil zərbə ilə nəticələnir. Yenə də araya ölüm girir. Düzdür, həmin an dünyanın bu yerində dünyasını dəyişən iki nakamın yerinə haradasa başqa bir yerdə iki körpə dünyaya gəlir. Lakin onların belə aqibətinin xoş olacağına ümid doğulmur: "Bir neçə saat sonra hər iki körpəni çıxımdırıb, bələyib yan-yana qoymuşdular. Hər ikisinin

hafızəsini Tanrı yuyub təmizləmişdi. Hər iki körpə hafızənin üzərində yalnız Tanrıının görə biləcəyi kövrək bir yaşantının – sevgi qoxulu kövrək bir xatirənin kölgəsinin izi qalmışdı". O "xatirə kölgəsinin izi" onları gələcəkdə görüşsələr belə (əslində, görüş artıq baş tutmuşdu!), qovuşmağa, xoşbəxt olmağa imkan verəcəkdir. Mətnin ovqatı bunu düşünməyə imkan vermir.

Ümumiyyətlə, Taleh Mansurun qəhrəmanlarının hər biri fərqli taleyi yaşayan, fərqli cür bədbəxt olan, amma eyni cür "bədbəxt" adlandırılara bilən insanlardır. Eynilə "Alın yazıcısı"nın qəhrəmanları kimi...

Bu hekayənin süjeti, əslində, tanış və çox işlənmiş hadisə üzərində qurulub. Lakin bu belə müəllifə təsvir etdiyinə "fərqli don geyindirməyə" mane ola bilmir. Sevdiyi, tənhalığına çıraq olan bir adam tərəfindən tərk edilmə, az qala, adı haldır. Lakin bu mətndə adı olmayan ağrının təsvirindəki səmimiyyət, ötürülmə bacarığıdır. Yenə də müəllif oxucunu şahidə, iştirakçıya, hətta qəhrəmana çevirə bilir: "Ona heç kimin rəhmi gəlmirdi. Küçənin bu biri başında ağ gəlinlik paltarı geyinmiş bəxtəvər gəlinin də. Halbuki o gəlinə bəxtəvər olmanın nə olduğunu hicqirtılmasını və ürək döyüntülərini heç kimin eşitmədiyi bu oğlan öyrətmışdı. Dodaqlarına öpüş öyrətmışdı, qollarına sarılmaq, əllərinə kişi saçlarını dağıtmak. Gəlin köçən bəxtəvər qız isə əvəzində saçlarına adda-budda dən düşmüş bu adamın dodaqlarını öpüşsüz, ağışunu boş qoymuşdu. Saçlarını isə atılmış uşaqlar kimi salxım söyüdün yarpaqlarına tapşırmışdı".

Həm də təkcə onun deyil. İnsan özünü dönyanın ən bəxtəvər gəlininin də, dönyanın ən bədbəxt adamının da, hətta bu ikili arasında ən günahsızı olan bəyin də yerində hiss edə bilir: "Bəy əllərində gül dəstəsini sınacaq əşya kimi tutmuşdu. Sevincək olsa da, pilləkənləri asta-asta, könülsüz qal-

xırmış kimi çıxırdı. Elə bil ürəyində boy göstərən bənövşə sevincinin kiminsə ürəyinin qanı ilə suvarıldığını dərk etmişdi".

Nə qədər uğurlu olsa da, bu mətnlərdə bəzən publisistik ton da hiss edilir və yersiz görünür: "Bəlkə də, bəxtəvər gəlin də, bəxtikəm o adam da bəhs etdiyimiz həmin "xoşbəxtlik"lə mükafatlandırıldılar həmin andaca. Bütün bunlar həqiqət tərkibli müləhizələr olsa da, görünən o idi ki, hər ikisi bir tərəfə baxdır".

"Alın yazıcısı" hekayəsində də intihar xilas yolu seçilir. Lakin fərqli olan budur ki, "Ruh düzü"ndə özünü yetirə bilməyən dost "Alın yazıcısı"da özünü çatdırır. "... Adam aydınlaşdırı bilmədi ki, həmin gecə onu ölümdən unutduğu kəlməyi-şəhadət xilas etdi, ya taleyini əvvəlcədən yazan alın yazıcısı..." - deyilsə də, "ağla gələnlərin yazıya, sözə çevrilməsi baş verərsə, fəlakət önlənə bilər" qənaətinə gəlirsən. Yəni Yazı (Yazmaq!) həm də xilas yoludur. Hər zaman olmasa da!





ŞEİR VAXTI

ARZU

Ölmək...
Mövsümlər payıza gəlmişkən,
Yazlar ayaza gəlmişkən,
Dönmək üz tutduğun xam xeyallardan...
Örtmək gülüş səslərinə pəncərələri...
Ölmək,
Payız başımdaykən ölmək,
Sevda yaşımdaykən ölmək.

Xəzan yaşıl yarpaqların qanın içmişkən,
Uzaq uçan quşlar qurbət
yolun seçmişkən,
Bəmdən qopan ağrıları zilə keçmişkən –

Ölmək.
Sevda yaşımdaykən ölmək,
Payız başımdaykən ölmək.

PAYIZ, 2018

Keçdim bütün arzuların şirin dadından,
Sındı uçan xeyallarım şüx qanadından,
Allahın da çıxar oldum daha yadından.

Gözəl günlər uşaqlıqtək uzaqda qaldı,
İsti ocaq diləkləri sazaqda qaldı,
Güllər açan gəncliyimi xəzanlar aldı.

Əl açdığını yağışlardan bir əlac varmı?
Göylər susqun çöhrəsindən niqab
açarmı?

Döndüm şanlı zirvələrin yarı yolundan,
Söndüm soyuq payızların bircə yelindən,
Sındım həyat deyilənin ağır əlindən.

Yixıldığım küçələrdən bir keçən yoxmu?
Çökdü dizlər, qapıları bir açan yoxmu?

Təvəkgül BOYSUNAR

NİZAMI KÜÇƏSİNDƏ

Əllərindən tutan var bütün gözəl qızların,
Gecikmişik

bu şəhərə,
bu küçəyə,
bu yaza.

Hamının oynadığı
Bu gənclik oyununu
Ya çıxdan uduzmuşuq,
ya bızsız oynayırlar.

Əllərindən tutan var bütün gözəl qızların,
Gecikmişik
o əllərə,
o qızlara,
bu şəhərə,
bu yaza...

QÜRUB

Günəş batır...
Tanrı köhnə qələmiylə
bu günün də səhifəsinə
qızılı bir nöqtə qoyur.
Günəş batır,
əlim çatmaz uzaqlıqda,
“Ahım yetməz” uzaqlıqda.

PAYIZ, 2019

Bu küçənin döngəsində bir az gözləməyim var,
Bir az durub gözləmək ki, yollarıma kim çıxar.

Ölmək,
indi
hər arzudan
min kərə daha gözəl,
bahar getmiş, güllər solmuş, addımlar xəzəl.

Ölüm varsa son ucunda bütün yolların,
Köçən quşlar qürbətlərdə nəyi axtarır?

Sussa yellər,
donsa günəş batdığı yerdə,
Payız olsa quşların da çatdığı yerdə...

Yanır çox-çox uzaqlarda sarı işıqlar,
Elə bil ki
Evlərə də payızlar dolar.

Bahar keçdi, nəğmə yenə yarımcıq qaldı,
Nə ağrılar gedər oldu,
Nə yaralar sağıldı.

Baş qoyduğum səcdələr də
Qaçdı alnimdan,
Keçməz oldu dualarım göy qapısından.

...Bu küçənin döngəsində bir az gözləməyim var,
Bir az durub gözləmək ki, yollarıma kim çıxar...

PƏNCƏRƏMDƏ BİR PİŞİK

Pəncərəmdə bir pişik
Ağzin açıb yalvarır öz dilində.
Amma mənim yorğunluğum
onun acliğindan ağır,
Pəncərədən o yandasə aram-aram payız
yağır...

Payız yağır yarpaq-yarpaq,
Payız yağır yağış-yağış.

Günlər keçir...

Gəncliyimi addım-addım məndən qoparıb,
Pəncərəmdə pişik də var, payız da var,
Yağış da var, yarpaq da,
Əlim yetmir nə pişıyə, nə payiza,
Nə yağışa, nə yarpağa.
Dünya döndü bir dövrə də Günəşinin başına,
Payız çatdı bir yağışla gözümüzün yaşına.
Pəncərəmdə bir pişik
Ağzin açıb yalvarır öz dilində.
Amma mənim yorğunluğum
onun acliğindan ağır,
Pəncərədən o yandasə aram-aram payız
yağır...

NƏRİMANOV PARKINDA

Siz şahmat oynayın qaranlığıcan,
Mən alnımı qoyub masanın üstə
Küləyin səsinə qulaq asacam,
Gülüşən, qışqıran o uşaqlara,
Yolların tozuna qulaq asacam...

Siz şahmat oynayın payızda qədər,
Mən alnımı qoyub masanın üstə
Əsən əlinizə qulaq asacam...

İndi yaşınız çox, ömrünüz azdır,
Atlar, fillər ürkür qırışınızdan.
Çox da ki Günəş var, çox da ki yazdır,
Soyuq bir qar yağır baxışınızdan.

Siz şahmat oynayın ölümə qədər,
Mənsə öz ömrümün axırınacan
Alnim masa üstdə, gözüm yumulu
Ötüşən illərə qulaq asacam.
Keçən fəsillərə qulaq asacam...

27 YAŞIN ŞEİRİ

Bir il də artırdıq ömrün oxunmuş
səhifələrinə,
Çevirdik maraqsız romanların sıxıcı
səhifələri kimi.
Bir fəsil də xəzanlarını çəkdi
küçələrimizdən,
Sürüyüb yorğun-yorğun apardı harasa.
Bir qışın da qarını yorğan kimi qatlayıb
qoyduq kənara.



Neyləmək?
Açmaqmı yenə əllərimizi göylərə sarı?
Əyilməkmi dizlərə söykəyib ovucları?
Qoymaqmı yazılmış alnimizi qupquru
döşəməyə?

Başqa yol yox, həyat kimi ağırlığı
çıyılardən atmaq üçün,
Başqa yol yox
Bu günlərdən sabahlara,
Sabahlardan sonralara
Sağ ümidlə çatmaq üçün.

DÖRD ARI YEŞİYİ QALDI HƏYƏTDƏ

Dörd arı yesiyi qaldı həyətdə,
Qaldı qar altında, külək altında.
Arılar qisılıb biri-birinə
Üşüyb içəri girən soyuqdan,
Qorxub səs-küyündən boranın, qarın,
Sakit görə-görə donmaqlarını
Andılar günəşli yaz günlərini,

Çiçəkdən-çiçəyə qonmaqlarını...
İndi yanlarında ballı pətəklər,
Çöldə ağa-ağ yağan soyuq çiçəklər.
Hardansa səs gəlir yaddaşlarına,
O səs deyir, yenə bahar olacaq,
Yenə uçacaqsız dağlar üstündən,
Uçacaqsız yenə yollardan keçib,
Bağçalar üstündən, bağlar üstündən.
...Dörd arı yesiyi qaldı həyətdə,
Qaldı qar altında, külək altında.

SENTYABR, 2017

İndi payız gələr, sonra qış gələr,
Ağaclar hər axşam bir az soyunub,
Axırda bir qarlı qış gecəsində
Ağappaq yorğanın altına girər.
Biz baxarıq susa-susa pəncərələrdən,
Kimsə yada düşər andıqca hərdən.
Çəkilməz sevdanın havası sərdən.
Biz susarıq baxa-baxa pəncərələrdən.

XATIRLAMALAR

Dodaqların dodağının yadından çıxıb,
Əllərimin əllərində, tellərində gəzisməyi.
Bahar başlayan vaxtlarda işıqlı pəncərələrin
Otaqlara doluşmağı,
Çiçəklərin açılmağı, soluxmağı...
Hər görəndə əyilərək
Telindəki ətirlərdən
Saçlarının keçmiş rəngin soruşmağım,
Sənin uzaq öpüşlərin,
Kədərlərin,
İliq-ilıq gülüşlərin
İndi məndən milyon illər uzaqda qalmış,
Sanki heç olmamış, sanki xəyalmış.

QIŞ, 2017

Qorxuram qar yağa, qar yağa,
Əsən ürəyimə yağa,
Titrəyən əlimə yağa.
Azmiş yollarıma yağa.
Qar yağa, qorxuram, qar yağa,

Bir səhər başlayıb yağa,
Bir axşam başlayıb yağa.
Göylərdən üzülə-üzülə,
Küləklərdən keçə-keçə,
Şəhər-şəhər, küçə-küçə,
Qar yağa, qorxuram, qar yağa.

Adamlar danışalar,
Ekranlar göstərələr,
Pərdəsin örtdüyüm pəncərələr də
Təzədən pərdəsin çəkib qırğıga,
Qar göstərə mənə – ağappaq bir qar.
Altında gizlənsəm yorğanımın da,
Qara yuxuma da bu qar girələr,
Qorxuram qar yağa, qar yağa,
Halsız qollarıma yağa,
Azmiş yollarıma yağa.
Qar yağa, qorxuram, qar yağa...

Yağışla qurtardı bu çərşənbələr,
Yanmadı dərdimiz Novruz odunda.
Yığış qəm-kədəri sönük tonqallar
Sabaha saxladı yenə yadında.

Nə o sevdayla gülənlər bizə bir çarə idi,
Nə də ki dərdimiz əvvəl belə biçarə idi.

Görən ah çəkdi bizim cismimizə, canımıza,
Çün o gördükleri başdan-ayağa yarə idi.

Və biz Eyyub da deyildik, bizə Haqq yardım
edə,
Çün bizim yollarımız cənnətə yox, narə idi.

Eşqi göylər yetirir, qaçma bu tənhalıqdan,
O sevənlər kim idi? Bir qəmə avarə idi.

Yenə yetdi qələmindən bizə bir misra payı,
Yoxsa boş qəlbimizin hər yanı min parə idi.

Nə təvəkkül edər oldun sənə dərman
verənə,
Nə o nankor ürəyin gerçəyə nəzzarə idi.

PƏNCƏRƏ

Covid 19 pandemiyasının ilk günlərindən şagirdləri online dərslərə cəlb edərək onların təhsildən kənar qalmaması üçün müstəsnə xidmətləri olan müəllimlərə ithaf edirəm.

Kiçik ağı lövhəni avtobus dayanacağındakı oturacağa söykədi, ağızındaki maskanı çənəsinin altına keçirib iliq mart havasını ciyərlərinə çəkdi. Avtobusda nəfəs almağa da qorxurdu, elə indi də ciyərdolusu nəfəs almağı ürəyinə xof saldı: "Bəlkə, havada da var?" Maskanı gözünün altına qədər dartdı, metal hissəni burnunun qıraqlarına tərəf əydi. Lövhəni götürüb dayanacaqdan yenicə çıxmışdı ki, 5-ci sinif şagirdi Eldar qarşısında dayandı. Uşağın qəfil peyda olmağı onu səksəndirdi: "İlahi, bu uşaq yerdən çıxdı, göydən düşdü?"

- Lalə müəllimə, lövhəni verin, mən aparım.
- Eybi yox, özüm apararam, - desə də, ürəyində Eldarın gəlişinə sevindi.

Dayanacaqdan evə xeyli yolvardı və lövhəni sürüyə-sürüyə aparmaq bir qədər rahatsızlıq yaradacaqdı. Yol boyu ötüb keçənlərin qəribə nəzərlərlə baxması, bu baxışların yaradacağı narahatlıq da öz yerində.

Eldar lövhəni müəllimənin əlindən alıb cəld hərəkətlə başının üzərinə qaldırdı, sağ əliylə bir tərəfindən tutub sol əliylə burnunu sildi, sonra da hayxırıb tübürdü. Uşağın bu hərəkəti gözündən yayılmadı. Əvvəllər belə şeylərdən iyrənən deyildi. İndi isə Eldarın ara-sıra öskürməyi, dilini altdan yuxarı qatlayıb burnunun suyunu yalamağı Lalənin ətini ürpəşdirdi. "Nə bəlaya düşdük. Mən ki bu qədər vasvası deyildim. Belə getsə, hamı bir-birindən iyrənəcək. Amma yox, deyirlər, uşaqlara yoluxmur, əşşə, adı qripdir, onnan



Elşən ƏZİM

deyil. Aaa, nə danışırsan, axşam televizorda dedilər ki, uşaqlar ən təhlükəli daşıyıcılardı. Vallah, yaxşı ki, məktəblər bağlandı". Eldarın ard-arda düzülmüş sualları olmasaydı, Lalənin öz-özüylə dialoqu bir xeyli uzanacaqdı.

- Müəllimə, məktəbgecaçılacaq? Deyirlər, dərslər televizorla, bir də kompüterlə olacaq, doğrudur? Nənəm deyirdi ki, sentyabra kimi məktəb olmayıacaq, düzdür?

- Hə, dərslər online olacaq, bu lövhəni də ona görə almışam. Məktəbin nə vaxt açılacağını bilmirəm.

- Müəllimə, axı bizim evdə kompüter yoxdur.

- Eybi yox, telefonla qoşulsan.

Qəsəbənin palçıqlı küçələrini birtəhər arxada qoyub kirayə qaldığı evin darvazasına çatdı. Eldara təşəkkür edib həyət qapısını astaca araladı. Heç vaxt bağlı olmayan qapı cirildayan kimi həyətdəki kiçik otaqların pəncərələrində pərdələr aralanır, kirayənişinlərin baxışları gələn adamı sonadək izləyirdi. Bu həyətin qəribə pəncərə ünsiyyəti vardi. Yiğcam bir karvansarani xatırladan həyətin baş tərəfində kürsülü ev, sağ və sol tərəflərdə isə kirayəçilər üçün tikilmiş kiçik otaqlar pəncərə

gözləri ilə bir-birindən "hal-əhval tutur", baxışlarıyla "söhbət edirdilər". Qəsəbə məktəbindəki vakant yeri qazandığı gündən bu evdə qalırdı. Ev sahibi Şəfi qaradınməzin, adamayovuşmazın biriyydi. Gözünü qaldırıb heç bir kirayəçinin üzünə baxmazdı. Kirayə pulunu gecikdirən olanda arvadı Məleykə xalanın xidmətindən ustalıqla istifadə edirdi. Məleykə həyətdə bir səs-küy salırdı ki, gəl görəsən. Şəfi kişinin bu ağır təbiəti ilk vaxtlar Lalədə xoş təəssürat yaratşa da, sonra xozeynini daha dəqiq tanımağa başladı. Həyətdəki kirayəçilərdən öyrəndi ki, Şəfi sələmə pul verir, qəsəbədə "Sələmçi Şəfi" kimi tanınır. Hər səhər yaxınlıqdakı çayxanaya gedir, orada müştərilərini gözləyirdi. Bəzi müştərilər evə də gəlirdilər. Həyətdə uzun-uzadı söhbətlər, and içənlərin, "sən ölü" vuranların, "mən ölüm" deyənlərin miskin görkəmi, Şəfinin qoltuq cibindən bir qom pulu ehtiyatla çıxarıb barmaqlarını yalayaraq saymayı hər dəfə pəncərədən baxan kirayəçilər üçün maraqlı birtamaşanın ən sevimli epizoduna çevrilirdi. Şəfi pul sayanda barmaqlarının beşini də elə iştahla yalayırdı ki, elə bil əlindəki pul deyil, içi bal ilə siləli, üzü qaysaqlı arı şanıdır. Qonşuların bir-biri ilə münasibəti də soyuq idi. Hami səhər durub işə gedir, axşam yorğun evə dönüb televizora baxırdı. Pəncərələrin ünsiyyəti qonşulardan daha istiydi. Lalənin otağının sağında orta yaşılı tənha bir qadın yaşayındı. Dövlət idarələrindən birində işləyirdi. Şənbə-bazar isə həyətdə paltar yuyur, səs salan uşaqlara təpinir, valideynləri qınayırdı: "Mən dövlət işində işləyirəm, axşam yorğun gəlirəm, bütün günü sizin kimi yüz adamlı çənə-boğaz edirəm. Barı bu xarabada uşaqlarınızı dizinizin dibinə çəkin, mənim də qulağım dinc olsun. Bəxtəvər başınıza, bütün günü həyətdə oturub qeybət qırırsınız". Dövlət idarəsində işlədiyini tez-tez xüsusi vurguya dediyinə görə Lalə onu ürəyində "İdarə xanım" adlandırırdı və qadın qonşuların qarasına söylənəndə "yenə İdarə xanım rəiyyəti cəzalandırır"

deyirdi. Darvaza tərəfdəki otaqda yaşayan gənc ailənin başçısı hansısa restoranda xidmətçi işləyirdi, qadın isə çox fağır bir kənd qızıydı. "İdarə xanım" həyətə çıxb küfr və qarğışlarını yağdıranda uşaqların yumşaq yerinə döyə-döyə onları otağa salır, qapını arxadan bağlayırdı ki, səsi eşitməsin. Laləninancaq həyətdəki tələbə qızlarla sözü tuturdu.

Lövhəni kətilin üstünə qoyub divara söykəmişdi, yazı masasını düz lövhənin qarşısına çəkmişdi ki, yazılar noutbookun kamerasına aydın düşə bilsin. İşi yalnız öz dərslərini keçmək olsa, nə vardi ki... Şagirdlərin və müəllimlərin də "Virtual məktəb"lə bağlı çətinliklərini o həll edirdi. Telefonu susmurdu. Uşaqların, müəllimlərin sualları, valideynlərin yerli-yersiz müdaxilələri və daha nələr, nələr... Bir də görürdü ki, dərsin ortasında şagirlərdən birinin atası əyilib monitordan ona baxır, yaxud nənə uşağın əlindən telefonu alıb dışının dibindən çıxanı, ağızına gələni, gözünə görünəni mikrofona qışqırır: "Niyə dərsi birinci Aynurdan soruşursan? O, mənim nəvəmdən artıqdır?" Yaxud da gənc bir evdar xanım geyinib-kecinib, üz-gözünü də bəzəyib dayanır monitorun o üzündə və gül ağızını açır: "Eldara asan sual verirsən, cavab verəndə də tərifləyirsən, bəs mənim uşağımı niyə çətin sual verirsən? Ona verdiyin sualın cavabını bu da bilirdi". Di gəl bunlarla yola get. Hələ dərsdən sonra votsapa yazılınlar, qruplarda valideynlərin bir-birini qırması...

Bir də təriqətçilərin təsirinə düşmüş gənc müəllimin mesajları. Dərsi yenice bitirmişdi ki, mesaj gəldi. O idi. Söhbətə giriş vermək üçün hansısa ayətullahdan sitat gətirmişdi. Əslində, pis oğlan deyildi. Gözlərində də məhrəm hissələr sezilirdi. Bəlkə də, sevirdi,ancaq sevgisini etiraf etmək üçün uzun-uzadı, "hikmətli" müqəddiməni başa çatdırı bilmirdi. Lalə də ona biganə deyildi. Onun haqqında düşünürdü də. Bəzən düşüncələrində onu Şərqi, özünü isə Qərbin

tipikleşmiş obrazları kimi görürdü və bu uçurumun arasında körpü salmağın müşkülə çevrilməsi ümidsizlik yaradırdı. Düşünürdü ki, Şərq batını öyrənir, mənəvi aləmin sehrinə düşür, bütün varlığı ilə içdən qopur və birbaşa göylərə uçur, dəryalara dalır, bəzən yüksək səmalarda qanad çalır, bəzən də dərin qatlarda üzür və bu düşüncənin gərdiş etdiyi məqamdan yer, məkan görünmür. Beləliklə, Şərq düşüncəsi elə Şərqi özünün də yerləşdiyi dünyadan uzaqlaşır. Qərb isə reallığı dərk edir, bütün elmləri materiyada axtarır, əşyanın üzərində tapır, beləliklə, dərk etdiyini sübut edə bilir, öyrəndiyini öyrədə bilir, tətbiq edə bilir, inandırıa bilir. Elə virusu da Şərq ideologiyada, Qərb isə laboratoriyada hazırlayır. Hərdən ona elə gəlirdi ki, bu oğlan nə vaxtsa dərviş olub guşənişinliyə çəkiləcək, reallıqdan tamamilə uzaqlaşacaq. Bəzən də düşünürdü ki, onu bu yoldan döndərmək, uçurumun qıraqından geri qaytarmaq üçün sevgi yetərlidir. Bu gün isə tamamilə başqa qərar verməyə məcbur oldu. Onun mesajları, zəngləri Lalənin fikrini dərslərə, şagirdlərə cəmləməsinə mane olurdu. Gözlərini telefona zilləyib bir qədər düşündü, gicgahlarını ovuşturdu, sonra isə... Artıq gənc müəllimin nömrəsi qara siyahida idi, bloka atılmışdı.

Bir də qəriblik, kəndin, bacı-qardaşın, ata-ananın həsrəti. Hər gün telefon əlaqəsi, görüntülü zənglər bu həsrətin yanğısına suçiləyə bilmirdi.

Pandemiya kiçik həyətin insanlarını yaxınlaşdırmağa başlamışdı. Bu vaxta qədər olan soyuqluq əriyir, kirayəçilər, ev sahibləri bir-birini daha yaxından tanıydı. Hər gün televizor «sosial məsafə» deyib qışqırsa da, burada mənəvi məsafələr daralırdı. Heç kim darvazadan bayır çıxmır, «SMS icazə» alıb şəhərə gedənlər yeni və xoş olmayan xəbərlərlə qayıdır, ölkəni gəzən bütün şayiələr, söz-söhbətlər bu həyətə də öz incə qədəmlərini qoyurdu. Şəhərlərə, rayonlara giriş-çixış bağlanıldıqından tələbə qızlar evə

gedə bilməmişdilər, üzlərində narahatlıq, həyəcan vardı. Gənc ailənin hali uşaqların üzündəki kədərdən məlum idi. Atanın işlədiyi restoran bağlanmışdı. Tez-tez həyətə çıxbıq siqaret çəkir, siqaretin kötüyünü dişiyə sıxır, ceynəyirdi. Elə bil hər şeyin intiqamını tütünlə dolu kağız bükümündən almaq istəyirdi. Sonra da siqareti divara basıb yarımcıq söndürür, qalan hissəsini yenidən qutuya qoyurdu. “İdarə xanım” hamıyla küsülü olduğundan həyətə yiğisib söhbət edən qonşulara yaxınlaşa bilmir, kənardan həsədlə baxır, bəlkə də, içində özünü qınayırdı. Gərgin rejimdə çalışan isə bir Lalə idi, bir də ev yiyəsi Şəfi – Sələmçi Şəfi... Ayrı vaxt ağır oturub batman gələn Şəfinin hərəkətlərində bir tələskənlik, səbirsizlik görünürdü. Hər gün getdiyi çayxana işləmədiyindən bütün müştəriləri həyətdə qəbul edir, saatlarla səsini başına atıb telefonla danışır, “pulun üstünü gətir”, “pulun altını qaytar” kimi qəribə sözlər deyir, gah da “devalvasiya olacaq” deyə öz-özünə gileyənirdi. Şəfi həm də pandemiyaya inanmayanlar qrupuna aid idi. İnananlara gülür, ələ salırı. Deyirdi ki, o yaşmağı mən ağzımı yaxın gətirmərəm, südəmər buzov deyiləm ki, maa buruntax verələr. Hər gün «SMS icazə» götürür, arvadı Məleykəni də yanına alıb harasa gedirdi. Lalə bir dəfə istəmədən ərlə arvadın söhbətinə qulaq müsafiri olmuşdu və anlamışdı ki, onlar hər gün banka gedib manatı dollara dəyişirlər. Bir dəfə də pəncərədən gördü ki, restoranda xidmətçi işləyən qonşu Şəfiyə yalvarır ki, ona da faizlə pul versin. Şəfi də “bir qəpiyim də yoxdur” deyib andaman edir. Lalə bütün bunları yaşadığı, işlədiyi kiçik otağın pəncərəsindən görürdü. Bir gün yenə elə həmin pəncərədən gördü ki, Şəfi telefonla danışır, ancaq sürəkli öskürək danışmasına imkan vermir, nəfəsi kəsilir, sözləri boğazına tixanır.

Gecənin bir aləmi həyətdən gələn səsə oyandı, otağının

divarlarında mavi, qırmızı, sarı işıqların fırıldığını görüb qorxdu, gözlərini ovuşdurub pəncərəyə baxdı, yatağından qalxıb pərdəni araladı. Otaqda rəqs edən işıqlar həyətdəki təcili yardım maşınınından düşürdü. Ağ sellofandan kombinezon geyinmiş, qoruyucu eynək taxmış tibb işçilərinin görkəmi gecənin tənhaliğında, maşının oynaq işıqlarında dəhşətli bir vahimə saçırıcı. Elə bil başqa planetdən gəlmışdilər, Şəfini aparırdılar. Ona elə gəldi ki, həyətdəki maşın deyil, yadplanetlilərin hava gəmisidir. Şəfinin uzandığı xərəyi hava gəmisinin arxa qapısından içəri qoydular, Məleykə isə yan qapıdan uçan boşqaba mindi. Maşın həyətdən çıxıb küçədə dayandı, sürücü düşüb darvazanı bağladı və işıqlar da, səslər də bir anda yox oldu. Həyətin sükuta bürünüş qaranlığı Laləni elə bil yuxudan ikinci dəfə oyatdı, sanki yenidən anladı ki, gələnlər yadplanetlilər deyil, tibb işçiləridir və Şəfi ilə Məleykəni aparan uçan boşqab deyil, ambulansdır. Elə o məqamdaca ağlına ilk gələn fikir bu oldu ki, Şəfi virusa puldan yoluxub.

Ertəsi gün pəncərələr də bir-birinə şübhəylə baxırdı. Günahkar adamlar kimi göz-gözə gəlmək istəmirdilər, baxışlarını yayındırırdılar. Pərdələr göz qapağı kimi enib-qalxır, şüşə bəbəklər utancaq baxışlarını yerə dikirdi.

Tələbə qızlar ağır zənbillərini sürüyə-sürüyə heç kimlə xudahafizləşmədən həyəti tərk etdilər. Gənc ailə də gözə dəymirdi, yəqin, rayona getmişdilər.

İki gün sonra ambulans yenə gəldi, "İdarə xanım"ın qoluna girib maşına əyləşdirdilər. Tibb bacısı Lalədən də yaxma götürdü, cavab gələnə qədər evdən çıxmamağı tapşırıdı.

Həyətdə sükut mələyirdi. Lalənin pəncərəsindən nigaranlıq asılmışdı, elə ürəyindən də...

22.12.2020

RƏQİBLƏR

Payız günüşi göyün üzündən elə minnətlə baxır ki, elə bil onu kimsə gülümsəməyə məcbur edib. Sonra da naz-qəmzə ilə buludların arxasında gizlənir. Dolu buludlar ipdən asılmış yaş köynək kimi ağır-agır yellənir. Uçuşan yarpaqların ardınca baxan çinar və qovaq ağacları müdrik və səbirli görünənlər də, varidati əlindən alınmış adam kimi məyus ovqatlarını da gizlədə bilmirlər. Kiçik ağaclar və kollar isə oyuncagini itirmiş uşaqtək vurnuxurlar. Bu mənzərəni doyunca izləməkdən zövq alan Lalə müəllimənin qəlbində əsintiyə çevrilən qəribə bir nigaranlıq baş qaldırır. Elə bil bu payızın havası da, rəngləri də əvvəlkilərdən fərqlidir. Sanki 2020-nin payızı nə isə yeni sürprizlər vəd edir. Lalə onsuz da hər payız bir sürprizlə qarşılaşır, neçə illərdir ki, bu hal davam edir. Ali məktəbin birinci kursundan sınamağa başlayıb ömrünün payız sovqatlarını. Bəzən xoş, bəzən də arzuolunmaz hallarla üzləşir hər payız. İndi də birdən-birə ürəyində həyəcan dolu bir döyüntü əmələ gelir və bu döyüntü payız küləyinin uğultusuna ritm tutur. "Yenə bu nə həyəncəndir ürəyimə doldu? Son vaxtlar səbəbsiz yerə qorxuram, həyəcanlanıram. Allah axırını xeyir eləsin" – deyə düşündüyü vaxt kimsə salam verib yanından iti addımlarla ötür. Elnur müəllimdir. Elə Lalə üçün iki il əvvəlin xoş olmayan payız sürprizi Elnur müəllim olmuşdu. Məktəbdə sinif komplektlərinin sayı çoxaldığından dərs saatları da çoxalmış, bu səbəbdən yeni dil-ədəbiyyat müəlliminə də ehtiyac yaranmışdı. MİQ imtahanında yüksək nəticə göstərən Elnur müəllim də bu qəsəbənin məktəbini seçmiş, necə deyərlər, Lalənin dərslərinə şərīk çıxmışdı. Hələ topladığı bal da Lalənin balından çox idi, üstəlik, magistr təhsili də almışdı. Büttün bu üstünlüklər Laləni daxilən incitsə də, üzə vurmamağa çalışırıcı. Məktəbdə dərslərin bölünməsindən elə də narahat deyildi. Əsas məsələ fərdi hazırlığa gələn

uşaqların da bir çoxunun Elnur müəllimi seçməsi idi. Lalə düşünürdü ki, insan belə qədirbilməzdir, təzə ay çıxanda köhnəni doğrayıb ulduz düzəldirlər. İki gənc müəllim arasında rəqabət günü-gündən artır, hər biri öz üstünlüyünü göstərmək üçün müxtəlif metodiki üsullar düşünür, özünüreklamın ən maraqlı məqamlarını axtarırdı. Lalə Bakı Dövlət Universiteti kimi bir təhsil ocağını bitirdiyini, Elnurun isə Gəncədə oxuduğunu tez-tez valideynlərin nəzər və diqqətinə çatdırır, Elnur isə topladığı balın yüksəkliyindən, magistr təhsilinin önemindən dəm vururdu.

Bu fikrlərin çarpaşıq ovqatıyla yol gedən Lalə yolun tozunu küləyin necə qaldırıb burulğana çevirdiyini də gözdən qaçırmadı. Ona elə gəldi ki, bu, toz deyil, beynindəki fikir burulğanı, qəlbindəki həyəcan firtinasıdır. Reklam lövhəsində "Hədiyyələr" yazılın mağazanın qarşısından keçəndə yadına düşdü ki, pul yığmaq üçün kassa almalıdır. Mağazada cürbəcür formalarda gipsdən, saxsından, şüşədən düzəlmış kassalar vardı; dəvə, at, fil, göyərçin... "Aha, yenə seçim qarşısında qaldım, zəhləm gedir də nə isə almaq üçün seçim etməkdən, sterssə düşürəm. Kaş hər şeydən yalnız bir növdə, bir formada olaydı". Bu düşüncəylə əvvəlcə "dəvə"ni gözdən keçirdi, sonra "göyərçin". "Fil"ə də baxdı, düşündü ki, mənim fil boyda pulum nə gəzir? Öz fikrinə ürəyində güldü də. Qollarını havaya qaldırıb şahə qalxan kürən, səkil "at", deyəsən, diqqətini daha çox cəlb etdi. Əsl Qarabağ atıdır. Belə bir atı hansısa rəssamin tablosunda görmüşdü. Əsərdə eynən bu at təsvir olunmuş, arxada isə Şuşa qalası görünürdü. "At muraddır. Elə bunu alım. Bəlkə, bu Qarabağ atı heç vaxt görmədiyim ata-baba yurdumda müəllim işləməyimə də vəsilə olacaq. Bəlkə, halal müəllim qazancımı bu at cassaya yiğib özümlə Qarabağa aparacam, orada dağılmış evimizi bərpa edəcəm. Ya qismət". Ancaq ağılna başqa bir fikir də gəldi: "Bəs pulları nə vaxtsa çıxarmaq üçün atı sindirməliyam axı, yox, əlim gəlməz" Qaytarıb yerinə qoymaq

istəyəndə satıcı elə bil qızın ürəyini oxudu:

- Bacı, o, fabrişni maldı...

Lalə satıcının sözünü yarımcıq kəsdi:

- Mal deyil, atdı.

- O mənada demirəm e, bacı, onu deyirəm ki, əldəqayırmə deyil, altında qapağı da var, acharını da verəcəm, pulları çıxarmaq üçün sindirmaq lazım gəlmir.

İndi də başqa bir qayğı... Bu dar otqada bu boyda atı hara qoyacaq? Yazı masasının üstü də, rəf də kitab-dəftərlə doludur. «Aha, rəfin üstü daha yaxşıdır, yox, çox hündürdür, hər dəfə ayağının altına kətil qoymalı olacaq. Eybi yox, bu otaqda at üçün ən urvathı yer elə rəfin üstüdür». Atı kitab rəfinin üstünə, Azərbaycan və Türkiyə bayraqlarının yanına qoydu. (Hə, əziz oxucum, yeri gəlmışkən, onu da deyim: bu otaq da, evin kiçik həyəti də, həyətdəki kirayəcilər də, ev sahibləri də "Pəncərə" hekayəmizdən bizə yaxşı tanışdır. Elə Lalə müəllimə də həmin o qızdır).

Gecəni yata bilmədi. Axşam internetdə müharibə anonsları dolaşındı, sosial şəbəkələr, saytlar, «youtube» kanalları bir-birinin ardınca həyəcanlı xəbərlər verirdilər. Hətta bəziləri bu gecə müharibənin başlaya biləcəyini yazırırdı. Səhərə kimi yayılan xəbərləri oxuyur, telefonunda qohum-əqrəbanın, dost-tanışın eyni mövzuda yazdığı mesajlara baxır, gecənin tənhalığında bu xəbərlərin gətirdiyi qorxu ilə çarşıındı. Bir azdan başa düşdü ki, onu yatmağa qoymayan qorxu da deyil, nə isə başqa bir hissdir. Sanki kirayə qaldığı kiçik otağa sığışmirdi. Hayqırmaq, qışqırmaq istəyirdi. Yatmış qonşuları oyatmaq, "yatmaq vaxtı deyil" demək istəyirdi. Saat 05.30-da qəribə bir guppulu səsi gəldi. Pəncərəni açdı. Atəş səsləriydi.

Həyətin ayaq tərəfində yaşayan gənc ailənin kişişi başını qapıdan çölə çıxarıb gözləri bərəlmış halda qışkırdı:

- Başladım!!!

Ev sahibi sələmçi Şəfi (köhnə tanışımız) özünü tələm-tələsik həyətə atdı:

- Nə başladı, ə?

- Müharibə.

- Nə müharibə, ə? Ağlına gələni danışma. Hamı həyətə çıxmışdı, ağır artilleriyanın səsi aydınca eşidilirdi.

Doğrudan da, başlamışdı, özü də müharibə, əsl müharibə...

Başqa vaxtlar tez-tez işə gecikən Lalə bu gün özünü məktəbə hamidan qabaq çatdırıldı. Həmişə qaraqabaq görünən Elnur müəllim də üzündə şən, məğrur bir ifadə ilə məktəbə gəldi. Bugünkü dərslərini əvəz etməyi Lalədən xahiş edib tələsik harasa getdi. Bir neçə saatdan sonra bütün məktəb Elnur müəllimin könüllü orduya yazılaraq cəbhəyə getdiyini bildi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerləşdiyi binanın qarşısı qələbəlik idi. Gənclər, orta yaşılı adamlar, Qarabağ qaziləri bir-birindən irəli keçməyə çalışır, sanki hər kəs savaşa o birindən bir az tez çatmağa can atıldı. Elnur müəllim günortaya qədər növbə gözləsə də, içəri keçə bilmədi. Səhər evdən bir stəkan çay içib çıxmışdı. Möhkəm aqlıq hiss etdi və özünü yaxınlıqdakı ucuz kafelərdən birinə çatdırıldı. Çirkli divarlar, sıniq-salxaq masalar, torlu pəncərələr ürək bulandırsa da, kababları əla idi. Belə yerlərə daha çox vuranlar gəlir. Cavan bir ata 9-10 yaşlarında iki qızla içəri daxil olanda Elnur təəccübəldi. Qızların hər ikisi mavi gödəkcə, ağ ket geyinmişdi, hər ikisinin gözlərində eynək vardı, çıyılardında də məktəbli çantası... Bacıları məktəbdə hamı tanıyor və sevirdi. 5 b və 6c sinfinin şagirdləri idi. O siniflərin dil-ədəbiyyat dərsləri Lalədə olsa da, hazırlıq üçün Elnurun yanına gəllərdilər. Atanı isə ilk dəfədir görürdü. Uşaqların dərsi ilə daim ana maraqlanır, tez-tez məktəbə gəlir, müəllimlərlə görüşürdü. Atanın əyin-başı nimdaş, əlləri qabar idi. Uşaqlar onu görməsin deyə, Elnur yerini dəyişdi, divara baxan stula keçdi. "Qəribədir, uşaqlarla nahar etmək üçün şəhərdə xeyli rahat, səliqəli

yerlər var. Bu adam iki qız uşağını niyə bu kafeyə gətirib?". İstəməsə belə, söhbətlərinə də qulaq müsafiri oldu. Sən demə, ata ilə ana ayrılmış. Ata uşaqlarını hərdən görür, hər görüşlərində də bu kafeyə gətirib doyunca yedirdir.

Elnur bir şış döymə kabab, salat, bir şüşə qazlı su sıfariş etdi. Əvvəl istədi ki, yüz qram araq da içə, düşündü ki, yox, komissarlıq gedəcək, birdən içkili olduğunu bilib apar-mazlar.

Xidmətçi qonşu stulda əyləşən atanın və uşaqların sıfarişini gətirdi. Bir limonad, bir stəkan da meyvə arağı qoydu masaya. Qızlardan biri ağızına kimi dolu stəkana baxıb soruşdu:

- Ata, bu nədir?

- Sudur, qızım.

İkinci qız soruşdu:

- Ata, limonad ola-ola, niyə adı su içirsən?

- Limonad da içəcəm.

Qısa dialoqdan sonra ata qızlarına həvəslə qulluq etməyə başladı. Lüləkababdan bircə loxma öz qabına qoydu, qalanını qızlarının qarşısındaki boşqablara yiğdi. Büyük qız:

- Ata, özünə az götürdün, - deyib etiraz etmək istəsə də, - adam atasının əlini geri qaytarırmaz - cavabından sonra dillənə bilmədi. Sonra tikəkabab gəldi. Ata yenə qızlarını yedirtməyə çalışdı və özünə balaca bir tikə götürdü. Qızların "daha bəsdi, doymuşuq" kimi sözlərinə məhəl qoymurdu, israrla yeməklərini tələb edirdi. Bir çappa arağı başına çəkdi, tez də limonaddan bir qurtum içdi. Yenə böyük qız dilləndi:

- Ata, adamlar niyə araq içən kimi tez limonad içirlər, ya da tələsik ağızlarına nəsə qoyurlar?

Qız sanki bu sualiyla "icdiyinin su deyil, araq olduğunu bilirəm" - dedi. Bayaqdan dil-dil ötən ata bu suala cavab vermədi. Söhbətin səmtini dəyişdi. Uşaqların anasını soruşdu. Qızlar sevincək anaları haqqında danışdır. Səsləri sevincdən cingildəyirdi. Bəlkə də, elə bilirdilər ki, daha yaxşı danışsalar, ata ilə ananın barışmağına səbəb olacaqlar. Atanın gözləri doldu... Pərt halda başını bulayıb əlini

cibinə saldı. Bir az pul çıxardı, böyük qızı üç "əllilik" verdi:

- Biri sənin, biri bacının, biri də ananın. Amma o, əlinizdən almasın ha...

Elnur evdə dördüncü şəxsin də olduğunu anladı. Əvvəl elə bildi ki, ögey atadan söhbət gedir, sonra başa düşdü ki, ailənin dağılmışına səbəb olan qayınana var, və atanın ondan zəhləsi gedir.

- Bax ona da kabab alıb göndərəcəm, pullarınızı almasın, - deyib xidmətçini səslədi. Bir stəkan daaraq istədi. İki şiş lüləkabab da sıfariş edib ayrı-ayrı çörəklərin arasına qoyulmasını xahiş etdi. Evə göndərəcəkdi. Hesabı ödəmək üçün ayağa qalxıb cassaya yaxınlaşdı. Böyük qız atanın getdiyini görüb tez bacısının və özünün stəkanlarındakı limonadı onun boş stəkanına doldurdu. Boşqablarındakı kabab tikələrini də onun qabına qoydu. Bacısının qəribə nəzərlərlə baxdığını görüb ona izah etməyə çalışdı:

- Biz doymuşuq, atam azca yedi, qoy qalanını o yesin, limonad da içsin, araq içir axı...

Ata qayıdır arağı başına çəkdi, limonaddan da bir qurtum içdi. Qızların qablarını boş görüb:

- Ay mənim qoçaq balalarım, hamisini yedinizmi? Di duraq gedək, - deyib sevincək ayağa qalxdı. Öz boşqabındaki tikələri görmədi.

Elnur da onların ardınca kafedən çıxdı. Elə yolları da eyni səmtə idi. Ata və qızlar qarşıda gedirdilər. Yolayricında dayandılar. Ata qızları bir-bir bağına basdı, sonra ikisini də birdən qucaqladı, kövrəlmişdi, elə bil bu, son görüş, son ayrılıq idi.

Elnur hərbi komissarlığın qarşısına çatanda qızların atasını da orda gördü. O da gedirdi.

Lalənin yaşadığı sakit, hüznlü həyətin hali dəyişmişdi. Əvvəllər pəncərə gözləriylə bir-birindən hal-əhval tutan qarşı-qarşıya, yan-yana otaqların qapıları qələbə xəbərlərinə taybatay açıq idi. Sakinlər də hər gün

həyətə toplaşır, müharibənin gedişini öz aralarında müzakirə edirdilər. Elə bil hamı siyasi şərhçi, hərbi ekspert olmuşdu. Günlər bir-birini dəyişkən ovqatla əvəz edirdi. Gah şəhid, gah qələbə xəbərləri gəlir, hər xəbərin özünəməxsus ovqatını bu həyət də daşı, torpağı, pəncərələri, qapıları və adamları ilə yaşayırırdı. Ev sahibi Şəfi hər gün çayxanaya gedir, orda yayılan xəbərləri bu həyətə daşıyırırdı. Elə bil Şəfi də dəyişmişdi, başqa vaxt ən sevimli məşgülüyyəti pul saymaq olan bu adam da cəbhəyə sovgat aparanların çağırışına hay verir, əlindən gələni etmək istəyirdi. Lalə də öz maaşından yardım fonduna pul keçirmişdi.

Qəsəbəcəbhəbəlgəsinə yaxın olduğundan məktəb bağlanmışdı. Elnur müəllimlə bağlı da müxtəlif xəbərlər yayılırdı, gah deyirdilər tankçıdır, gah da rabitəci. Bir gün isə onun düşmənlə təkbətək bıçaq döyüşünə çıxdığı və bir neçə ermənini öldürdüyü deyildi. Özü də yaralanıb hospitala düşmüş, ancaq yarası yüngül olduğundan israrla yenidən cəbhəyə qayıtmışdı. Deyəsən, bu, dəqiq məlumat idı.

Elnur müəllim gedəndən sonra onun hazırlıq məşğələsinə gedən uşaqlar da yenidən Laləyə üz tutdular. Lalə əvvəlcə bu uşaqları qəbul etmək istəməsə də, sonra fikrindən daşındı. Həm də düşündü ki, Elnurun uşaqlarını pulsuz hazırlayır. Bu fikrində də sona qədər qalmadı: "Yox, pul alacam, amma..." Ağlına gələn fikirdən dodaqlarına təbəssüm qondu, gözleri işıqlandı. Adətən, insan xoş məramlı bir xəyalala dalanda üzündə belə ifadə yaranır. Və parpar yanan gözləriylə kitab rəfinin üstündəki "Qarabağ atı"na baxdı.

Atası cəbhəyə gedən eynəkli bacılar da Lalənin məşğələsinə gəlirdi. Bir gün bacılar gəlmədi, uşaqlardan biri onların atasının şəhid olduğunu, qızların da dəfn mərasiminə getdiyini dedi. Heç sonraki günlər də qızlar gəlmədilər.

Qəsəbənin küçələri də savaş havasına köklənmişdi. Bir gün küçələrdən böyük izdihamla şəhid cənazəsi keçir, səhəri gün

həmin izdiham şəhərlərin, kəndlərin azad olunması xəbərini bayram edirdi. Lalə də hər gün internetdən, televiziyadan Ali Baş Komandanın yeni müjdələrini gözləyirdi. Hər gün öz ata-baba yurdunun, heç vaxt görmədiyi doğma kəndinin də xoş xəbərini eşitmək istəyirdi. Uşaqlığı məcburi köçküň həyatının ən ağır illərinə düşməşdü, yaxşı geyimi, oyuncağı olmamışdı. Bəlkə də, uşaq vaxtı bu həyatın ağırlığını o qədər də dərk etməmişdi. Tələbə olanda, tətil günlərində uşaqlar öz kəndlərinə gedəndə, hər ay kəndikəsəyi olan tələbə yoldaşlarına bolluca kənd sovqatları gələndə daha çox hiss etmişdi yurdu-yuvası olmamağın əzabını. İndi xəyallar qurur, kəndlərinin şəkillərdə gördüyü məktəbini gözləri öönüne gətirir, o məktəbdə müəllim işləyir, hətta direktor da olurdu.

Oktyabrın sonu uşaqlar ödənişlərini gətirdilər. Lalə öz şagirdlərinin pulunu çantasına yiğir, Elnurun şagirdlərinin gətirdiyi pulları isə "Qarabağ atı"nın üstündəki kəsikdən içəri atrdı. Allah bilir, nələr düşünürdü. Bircə Elnurun şəhid olacağını ağlına gətirə bilmirdi. Bu anı yada salanda gözlərini bərk-bərk yumur, elə bil ağlına gələn səhnəni gözləri önungən qovmaq istəyirdi. Bir zamanlar özünün rəqibi kimi gördüyü Elnur indi onun ən yaxın adamına, sirdəsına çevrilmişdi. Xəyallarında onunla söhbət edir, döyüslərin ağırlığını, müharibənin dəhşətlərini sanki Elnurun özündən eşidirdi. Tez-tez qulağına onun səsi gəlirdi, elə bilirdi ki, azad olunan bütün kəndlərdə Elnur döyüşür, torpaqların hər qarışının azad olunmasında o iştirak edir. Bir bölgəni, bir kəndi, bir şəhəri də El-nursuz təsəvvür etmirdi. Amma bilmirdi ki, doğrudan da, belədir. Elnur bir müddət Şimal cəbhəsində vuruşduqdan sonra Cənub döyüslərinə qatılmış, Şuşaya qədər gedib çıxmışdı. İndi onun sorağı Şuşadan gəlirdi.

Dekabrin sonunda qəsəbə əhli səhər yuxudan oyandı ki, qar yağır. Aran yerinə qar yağında insanlar toy-bayram kimi qarşılıyır. Böyüklər də uşaqlara qoşulub sevinir. Şəfi eyvana çıxıb əlini gözünün üstünə qoydu, gah göyə, gah yerə baxdı:

- Kərəminə şükür, Allah, nur yağıdırırsan, - dedi.

Gənc ailənin uşaqlarının səs-küyü hə-yəti başına götürdü. Evdən əyni yuxa hə-yətə dağılan uşaqların ardınca düşən ana onlara palto, papaq, əlcək geyindirmək istəsə də, uşaqlar ona məhəl qoymadılar. Həyətdə ipdən asılan paltarlar donmuşdu. Uşaqlardan biri əlinə bir cüt çubuq götürüb Şəfinin zivədən asılmış şalvarında "qoşa nağara" çalırdı. Lalə yenə pəncərəsindən bu mənzərəni seyr edirdi. Çamadanlarını yığmışdı, bayram tətilinə evə getməliydi. Evə deyəndə ki, valideynlərinin məskunlaşdığı şəhərə, oradaki ucuq-sökük yataqxanaya. Həyət darvazası dəli kimi şaqqlıdadı. Şagirdlərdən biri təngnəfəs içəri atılıb "Elnur müəllim gəlib, axşamdan gəlib" - deyə sevinclə qışqırdı.

Kitab rəfinin üstündəki Qarabağ atı şahə qalxmışdı. Lalənin qulağına at kişnərtisinin səsi gəldi. Bir anlıq düşündü: "Bəs qəbul etməsə? Niyə qəbul etməsin ki, qələbə mü-nasibətiylə döyüşcүyə at bağışlayıram. İçində pul olduğunu sonra deyərəm. Qoy elə bilsin ki, sadəcə, hədiyyədir". Öz fikrindən xoşu gəldi: "Müdrik fikirdir ha". Ayağının altına kətil qoyub atı rəfin üstündən götürdü.

Beş dəqiqə sonra atı qollarıyla sinəsinə sıxaraq küçəyuxarı Elnurgilə tərəf qaçırdı. Küçənin hər yanında dirəklərdən, evlərin üstündən, hətta işıq xətlərindən asılmış Azərbaycan və Türkiyə bayraqları dörd tərəfi bürüyən qar bəyazlığına bahar əlvanlığı səpirdi.

28.05.2021



Azər ƏRZİ

AĞLAMIR BİR NƏFƏR DİRİ DALIMCA

Bu dünya təzadalar dünyasıdır da,
Ağla mən gələndə, kiri dalimca.
Ya da sən bu dəfə tək qoyma məni,
Əlimdən tut, gedək, yeri dalimca.

Gərək Əzrayılla bu gün görüşüm,
Təxirə salmışam mən o görüşü,
Əcəldən, ölümdən qaçıram düşüb,
Bir kəfən, bir qəbir yeri dalimca.

Dizim heydən düşdü, atdım qaçmağı,
Eh... Yaxalandım bu ölümə, axır,
İlahi, mən necə ölüyəm axı?!
Ağlamır bir nəfər diri dalimca.

GÖZ YAŞINLA YU DÜNYANI

Məndən elə get gedəndə,
Qayıtmağa yer saxlama.
Nə etmişəm, vur üzümə,
Səbəbini sərr saxlama.

Qənimiyəm öz-özümün,
Asaram, qırpmam gözümü,

DEBÜT

İki tel saç qoy özümü
asmağa,

Kəndir saxlama.

Ağla, bassın su dünyani,
Sel götürsün bu dünyani,
Göz yaşınla yu dünyani,
Bir zərrə də kir saxlama.

DÖYÜR

Yenə də bir ümid öldü,
Arzular dizini döyür.
Qatil kimdir? Hamı baxıb
Üzümə gözünü döyür.

Sən də getmək istəmirsin,
Gedilmək istəmir yol da;
Yolu döyür ayaqların,
Yol ayaq izini döyür.

Necə çarəsizlikdir bu?
Biri çıxıb gedir,
Biri
«Qal» deyə bilmir gedənə,
Qalıb hey özünü döyür.

YAMANCA ƏCƏLIN GƏLİB

Yamanca əcəlin gəlib,
Çək torpağı başına, yat.
Torpağın altında səni
Eləməz heç kim narahat.

Qarışma heç nəyə, baxma
Bu səs-küy, bu qovşa nədir.
Durma daha məzarından,
Oyanma, dincəl əbədi.

Qorxma, soyuq dəyməz sənə,
Arxayın yat bütün günü,
Başdaşın başında durub
Arada örtər üstünü.

DÖYÜN DİVARINI, DÖYÜN BU EVİN

Qapı-pəncərəsiz bir evdəyəm mən,
Nə bir işiq düşür, nə hava girir.
Bilmirəm, dünyanın ən dar yeridir,
Ya da ki ən ucsuz-bucaqsız yeri?

Bəlkə, bir bambaşqa planetdir bu,
Bəlkə, mən ölmüşəm, bu da məzardır?..
Bilmirəm, ölüyəm, sağam; bu nə dərd?
Bilmirəm, hardayam; bu nə azardır?

Fərqi yox, bahardı, ya payız çöldə,
Burda nə soyuqdur, nə isti olur.
Nə bir külək əsir, nə bir meh girir,
Nə bir ocaq yanır, nə tüstü olur.

Mən axı bilmirəm, kimdir, nəcidir,
Necə yiyeşini söyüm bu evin?!
Döyməyə qapısı, pəncərəsi yox,
Döyün divarını, döyün bu evin.

Döyün ki, anlayım, ölməmişəm mən,
Döyün, bilim, hələ bu dünyadayam.
Yoxmu məni duyan? Hay versin biri!
Bir hay ver, ay insan, hay ver, ay adam!

Bəlkə, hay verirlər, mən eşitmirəm,
Bəlkə, səs də girmir bura, ay Allah?!
Bəlkə, doğrudan da, duyan yox məni,
Ölmüşəm, girmişəm gora, ay Allah?!

QAYITMADI GEDƏNLƏR

Yenə o tənhalarıq,
Qayıtmadı gedənlər.
Ah, bu yalan səbəblər,
Bu uydurma nədənlər!

Duyulmadı ahımız,
Oxunmadı ağımız,
Ölüb gedib ruhumuz,
Baxma, sağdır bədənlər.

Yalan əhdlər ediblər,
Təəssüflər, heyiflər!!!
Biryolluğa gediblər
Yolunu gözlədənlər.

YUXUMUZ

Hey danışdıq suya, çıxmır hələ də çin yuxumuz,
Min dilək çıxdı puça, düşdü suya min yuxumuz.

Hər oyaq olduğumuz dəmdə gəlir bir yeni qəm,
Edə bilmir daha bir dəm bizi təskin yuxumuz.

Yarın ismin edirik zikr duatək dildə,
O duaya qoşulub söyləmir «Amin» yuxumuz.

Bu qaranlıqda neçə arzu itirmiş yolunu,
Niyə söndürdü ümidin çırığın cin yuxumuz?

Yedik ömrün acı dərdin, dəyişəmməz əsla
Dadını ağızımızın bir daha şirin yuxumuz.

Yar elindən daha gəlmir nə zamandır namə,
Gətirə bir xəbər, ey kaş, göyərçin yuxumuz.

O da avarə düşüb bir xəbər ardınca gedib,
Ərzi, cananı gəzir, bəlkə də, miskin yuxumuz.



ARAFIN DƏRİN QATLARINDA

Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim. Tək deyildim, amma canımda qorxu vardi. Mənimlə bərabər bir dəstə adam iti addımlarla tunelin sonuna çatmaq istəyirdi. Hara getdiyimizi, başımıza nələr gələcəyini bilmirdik. Sadəcə, bizi bura gətirən əcaib məxluqlar dedilər ki, sona qədər getməliyik. Başqa çarəmiz yox idi. Yalnız bir istiqamət vardi, o da irəli. Bizi bu zülmətin içində buraxanlara qarşı müqavimət göstərməyə gücümüz də yox idi. Bir də başqa hara gedə bilərdik ki...

Yan-yörəmdəkilər adam cildində olsalar da, dəriləri şəffaf idi. Sümükləri görsənirdi. Uzun saçları vardi. Amma rənglərini seçə bilmədim. Onları elə bil rentgen şualarında gördüm. Tələsirdilər... Heç kim bir kəlmə də kəsmirdi. Hiss edirdim ki, onlar da mənim kimi qorxur. Nə deyim, heç kimin cinqırı belə çıxmırıdı. Tam səssizlik...

Paralel olaraq gözümün önündən bütün həyatım keçirdi. Kəndimizi gördürüm. Mələk cildində evimizin başına dolanırdım. İri qanadları vardi. Hamını gördürüm, amma mənə fikir verən yox idi. Uçmaq necə də gözəl bir hissdir! Mənə elə gəldi ki, tuneldəkilər də öz doğmalarını mənim kimi görürdü.

Keyli yol getdik. Nəhayət, tunelin sonu göründü. Ordan işıq gəlirdi. Sürətimizi artdıq. Yaxınlaşdqca işıq get-gedə gurlaşır, böyüyürdü. Axırda o qədər gücləndi ki, gözlərimizi qamaşdırıldı. Bir qədər sonra işığa alışdıq. Buna baxmayaraq, tuneldən çıxmaga can atıldıq. Qarşida çoxlu adam gördük. Onlar da bizim kimi bu zülmətdən qurtulmaq istəyirdi. Sonra basabas yarandı. Adam əlindən tərpənmək mümkün deyildi.



Məmməd MƏMMƏDLİ

Kimsə gur səslə bizim sıraya düzlənməyimizi əmr etdi. Həmin o kimsə elə nərildədi ki, qorxumuzdan bir-birimizin arxasına keçdiq və növbəmizi gözləməyə başladıq. Nə başınızı ağrıdım, çox gözlədik... Həmin o məxluqat əlində tutduğu uzun siyahıdan bir-bir adları oxuyurdu. Saçları uzun, boyu da bizdən hündür idi. Mən onu adama oxşatmadım. Kim olduğunu da bilmirdim. Amma növbə mənə çatanda başa düşdüm. O, adları çəkdikcə sıradakılar "mən" deyib bir addım qabağa çıxır, sonra da işıq gələn tərəfə qaçırdılar. Cəhənnəmə düşmək istəmirdim. Bu sözü eşitmək qorxusu ayaqlarımı əsdirirdi. "Hüseynli Həsən" deyəndə dilim ağızında dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki, "hə... düzdü... Sən qayıt geriyə, amma çalış ki, vaxtında çatasan!"

Gəldiyim yolu dəli kimi qaçmağa başladım. Adamların arasından keçib əvvələ qayıdırıdım. Təngnəfəs olmuşdum. Hiss edirdim ki, yan-yörəmdəkilər mənə həsədlə baxırlar.



Amma mən onlara fikir vermirdim. Məqsədim gecikməmək idi.

Birdən hardansa qabağıma bir it çıxdı. Mən qaçdıqca o da mənə qosulub ayağıma dolaşındı. Gah qabağa keçir, gah da arxadan məni çağırırdı. Ayağımla ona bir təpik iləşdirəndə heyvan dil açıb: "Mənəm e, Akif, noolar, vurma", - deyib, yazılıq-yazılıq zingildədi. Adını eşidəndə iti tanıdım. Keçən il kanalda boğulan Akif idi. Amma arafda nə gəzirdi, niyə it cildindəydi, bilmirdim. "Səni bu kökə kim salıb?" sorusunda mənə tutarlı bir cavab verdi. Dedi, filankəslərə pul borclu olduğum üçün məni itə çeviriblər. Dönə-dönə yalvardı ki, qardaşları onun adam cildinə qayıtmagını istəyirlərsə, gərək borcunu qaytarsınlar, çünki arafda it ən alçaq heyvan sayılır.

Nə başınızı ağrıldım, axır, gəldiyim yerə çatdım. Qabağıma üç təpəgöz çıxdı. Torpaq rəngində idilər. Ucaboy, bizim kimi iki əlləri, ikiayaqlarıvardı. Mənimlətürkcə danışırdılar. Kim olduqlarını onlardan soranda "size nereden geldiğimizi söylersek, bir şey anlıyacaksın?" deyə cavab verdilər. Belə başa düşdüm ki, bu yadplanetlilər kainatın uzaq bölgələrindən gəliblər. Amma mənimlə şüuraltı formada ünsiyyətə girirdilər. Ağızları tərənmədiyindən belə qənaətə

gəlmışdım. Üçü də eyni anda cavab verirdi. Dediklərinə görə, bu, toplu düşüncə tərzidir. Bir adam kimi düşünürdülər. Bunu anlamağa çalışanda az qala adamın gözü kəlləsinə çıxır! Beynim qarışdı bir az... Soruştum, bəs mən evə necə qayıdım? Vaxtında çata bilməsəm, məni torpağa tapşıracaqlar. "Endişelenme, eve zamanında varacaksın", dedilər. Bir də onu dedilər ki, dünyalar arasında mübadilə aparırlar. Amma hansı mübadilədən bəhs etdiklərini ta onlardan soruşmadım. Hiss edirdim ki, yavaş-yavaş havalanıram...

Hava işıqlanar-işıqlanmaz Kosalı kəndinin camaati artıq yuxudan oyanmışdı. Bir azdan kəndə çaxnaşma düşəcəkdi, amma gəlin hadisələri qabaqlamayaq. Deməli, günəş öz zərrin şəfəqlərini asta-asta evlərin, ağacların, tozlu-torpaqlı yolların üzərinə çiləyirdi. Kimisi mal-qaranı örüşə çıxarmağa hazırlaşır, kimisi də toyuq-cücəyə dən səpirdi. Səhərin bu çağında Mati vay-şüvən salıb kəndi ayağına almışdı:

- Evin yixıldı, ay camaat! Evin yixıldı...

Matının qabağınca qaçan it onun həşirini duyurmuş kimi hürə-hürə yatanları şirin yuxudan eləyirdi. Çox keçmədi, kəndin o biri itləri də ağız-ağıza verib hürüşməyə başladılar. Gəlinin səsini eşidən Əntiqə nənə təzəcə yandırıldığı siqaretini yerə atıb tələm-tələsik ayağındaki qaloşla üstündən basdı. Çəpərdən boylanıb nə baş verdiyini öyrənmək istədi:

- Mati, nolub, səhər tezdən niyə haray qoparmışan?

- Ta noolasıdı. Həsən keçindi... - deyib, dizlərinə döyüdü.

- Boy, başıma xeyir! Nejə yanı keçindi? - deyib qonşusunun çəpərinə tərəf boylandı.

- Eliş, ay Eliş!

Traktorunu təzəcə xodlayan Eliş bu xəbəri eşidən kimi çəpərin o tayında yaşayan qardaşının həyatınə adladı. Obaşdan durmağa adət etmiş Mamed müəllim ciyinində pencək, səhərin təmiz havasında ağacların arasında gəzişirdi. Eliş qardaşına yetişən

təki Həsənin qara xəbərini ona çatdırıldı... Mamed müəllim kəndin ağsaqqalı sayılırdı. Qonşu kənddə məktəb direktoru işləyirdi. El-obada böyük hörmət-izzət sahibi idi. Kişi bu acı xəbəri eşidən kimi Elişə bəzi tapşırıqlar verdi. Dedi ki, bir azdan kənd camaati Həsənin qapısına axışacaq. Odur ki, mağar qurub, yasa tədarük görmək lazımdı. Sonra iki kök erkəyi qabağına qatıb evin böyründəki ərik ağacına bağladı. Qardaşına heyvanları Həsənin qapısına sürməyi tapşırıb, məzar qazdırmaqdan ötrü qəbristanlığı sari yollandı...

Həsənli Həsən üçün kəndin qırağındakı məzarlıqda qəbir qazıldı, qapıda üzüm çardağının altında mağar quruldu. Kəndin arvadları iki-bir, üç-bir gəlib Matının başına yiğisirdilər. İki kötülli arvad da halva tədarükünə başladı. Bir azdan kişilər də həyətə girib bir tərəfdə yiğnaq oldular. Amma ki mağara keçməyə tələsmirdilər, ağsaqqalı gözləyirdilər. Mamed müəllim ayağını doq-qazdan içəri basan kimi rəhmətliyin oğlu balaca Mişkaya yaxınlaşdı. Səhərin gözü açılmamış anasının səsinə oyanan uşaq qeynini geyinib həyətə düşmüdü. Balaca da olsa, atasının öldüyünü başa düşürdü. Boynunu büküb, yazılıq-yazıq babasına sığınmışdı. Baba əyilib nəvəsinin nəm yanağından öpdü, özünə sari çəkib başını sığalladı. Qucağına alıb bağırına basdı. Gözləri dolmuş babanın dodaqları əsirdi, öz-özünə deyirmiş təki astadan dilləndi: "Ə, Həsən, sənin ölen vaxtınıydı, bu tifili kimin umuduna qoydun... əjələ bax e..." Sonra da uşağı ehmalca yerə qoyub, "get nənəən yanına, durma burda", deyib ağır addımlarla oğulları Asiflə Vaqifin başına yiğmiş kişilərin arasına keçdi. Bu arada kəndin mollası da özünü çatdırıldı və tezçə Mamed müəllimə yaxınlaşış başsağlığı verdi. Qabaqda molla, arxasında da Mamed müəllim və kişilər mağara keçdilər.

Məclis əqli halvardan dadır, çaydan içə-içə mollanın söhbətlərinə qulaq asırdılar. Molla bu dünyanın faniliyindən, axırət barədə eşidib bildiyi hadisələrdən, hədislərdən danışır, məclisi qaydasında idarə edirdi.

Arada kişilər rəhmətliyin qəfil ölümünə heyifsilənir, ağız-ağıza verib dünyanın etibarsızlığını dilə gətirirdilər.

- Nər kimi oğul idi, - oturanlardan biri dedi.


- Ailəsi başsız qadı, - başqa birisi dedi.

- Rəhmətlik Akif də cavan getdi. Nə qədər dedik kanalda cımmə, boğularsan, sözümüzə baxmadı. - Vaqif qardaşını belə xatırladı.

- Bəs Həsənin şəklini niyə mağardan asmamısız? - Mamed müəllim qəfldən xəbər aldı.

Gəlinin yaşça böyük qaynı əlindəki armudu stəkanı ehmalca nəlbəkiyə qoydu:

- Həsən şəkil çəkdirməyi sevmirdi. Ona



nə qədər deyirdik, adamın ən azından bir-iki şəkli olar, o da hər dəfə yaxşı kostyumda çəkdirmək istədiyini bəhanə gətirdi.

Mamed müəllim kəllə qəndi çayda isladaraq ağızına qoyub, stəkanı əlinə aldı:

- Bəs başdaşının üstündə kimin şəkli olajax, bala?

- Narahat olma, Mamed müəllim, indi bir adam tapıb, Həsənin şəklini çəkdirərik, - kiçik qayın hazırlıcaqlıq elədi.

- Ləyaxlı danış, bala. Ölen adam haqqında belə deməzlər. Həsən mərfətdi kişiydi. Hansısa bir işdən ötrü heç kimə ağız açmazdı. Ailəsini də yaxşı dolandırırdı. - çaydan bir qurtum alıb, - hə, bir dəfə məndən kitab istəmişdi. Oxumağı sevirdi. Mişkanı savadlı görmək istiyirdi. Deyirdi, böyüyəndə universitetə qoyajam. Heyif, əjəl mafar vermədi. Allah rəhmət eləsin...

- Düz deyirsən, Mamed müəllim. Oxumaq yaxşı şeydi, - böyük qayın dedi.

- Həsənə qırxınacan başdaşı düzəltmək lazımdı, - Mamed müəllim sözünə davam etdi. - Şəkil olmasa da, olar, - deyib, cibindən çıxartdığı onluq paçkasını böyründə oturan böyük qayına uzatdı...

Meyiti evin arxasında yudular. Molla cənazə namazını oxuyandan sonra üzünü ətrafindakılara tutub, "mərhumun əziyyətini çəkənlər gəlib halallıq versinlər" deyəndə, Matı dizi üstə çöküb tabutun üstünə əyildi: "Bu illərdə saa nətəər baxmışam hamısı halalın olsun", deyib başına, sinəsinə döydü. Arxadan bacıları qoluna girib onu güclə tabutdan araladılar. Elişin traktoru doqqazın ağızında idi. Vaqif, Asif və mərhumun iki qaynı cənazəni həyətdən çıxarıb lafetə qoydular. Kişilərdən bir neçəsi lafetə minən kimi Eliş kabinəyə keçdi. O, traktoru kəndin tozlu yolları ilə yavaş-yavaş sürüb qəbristanlığa istiqamət aldı. Mamed müəllim, molla və bir dəstə adam traktorun arxasında buraxdığı tozanaqdan uda-uda rəhmətliyi son mənzilə yola saldılar. Onlarla bərabər kəndin itləri də Həsənli Həsənlə vidalaşmış kimi hürə-hürə traktorun böyrünə düşdülər.

Eliş kişi traktorunu qəbristanlığın ağızında saxlayan kimi kişilər tez lafetdən atılıb cənazəni köməkli düşürdülər. Hərəsi mafənin bir tərəfindən yapışib onu yenice qazılmış qəbrin yanına qoydular. Molla bir yanda dayanıb Yasin surəsini oxumağa başladı. Salavat çevirəndən sonra cəsədi qəbrə qoydular. Elə üstünə təzəcə bir-iki «lopatka» torpaq tökmüşdülər ki, Vaqif qışkırdı:

- Tərpənir!

Onun sözünə fikir verməyən camaat fikirli-fikirli başını yerə dikmişdi ki, Vaqif yenidən qışkırdı:

- Tərpənir e! Meyit tərpənir! - deyib özünü qəbrə ataraq dartıb baş tərəfdən kəfəni cırmağa çalışdı.

Həsəni qəbirdən çıxarıb üzünü şapalaqladılar. Həsən ayıldı. Kişilər hərəsi bir yandan kəfəni



cırıb, əl-qolunu açdılar. Xortdamış gözlərini açıb başının üstündə kölgə kimi görünən adamlara baxdı. Atasının dirildiyini görən Mişka "dədə" deyib qışkırdı, boynuna sarıldı. Üz-gözündən öpdü, ağladı...

- Qaç kəndə, Matını çağır, cəld ol! - Vaqif hıçkırığını boğa bilməyən Mişkanın qolundan yapışdı.

Mişka sevincək ayağındakı rezin şəpşəpləri əlinə alıb üzüsağı, kəndə sarı götürüldü.

- Ona bir qurtum içməyə su verin, - Mamed müəllim sözünə ara verib, - sənin rəngin niyə yaşıllaşıb, bala? - deyib xəbər aldı.

Həsən suyu başına çəkəndən sonra lüt bədənini gizlətmək üçün kəfəni üstünə çəkdi. Canı titrəyirdi, təlaşın, həyəcanın içindəydi. Bir neçə dəqiqədən sonra özünə gəldi və başına gələnləri nağıl etdi:

- Arafdaydım. Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim... İnanmazsınız, hamınızı gördüm. Cənazəmin altına kimlər girdi, məni qəbiristanlığa kimlər gətirdi...

Başına toplaşanlar həyəcanla ona qu-laq asırdı. Həyatlarında belə bir şey eşitməmişdilər. Söhbət Akifdən düşəndə Mamed müəllim qəzəblə dedi:

- Vaqif, Asif, eşidirsiz, tez qardaşınızın borcunu qaytarın!

- Bəs sonra nə oldu? - Vaqif dözməyib xəbər aldı.

Həsən sözünə davam etdi. Təpəgözlərdən danışdı... Onun arada türk sözləri işlətməsi eşidənlərə qəribə gəlirdi. Axı o heç zaman türkçə danışmamışdı. Başına gələnləri nəql edəndən sonra Vaqif yenidən soruşdu:

- Sonra nə oldu?

- Qarşımızda qapqara bir bir kosmik aparat endi. Ona baxanda adamı lap vahimə basırdı. Həmin o təpəgözlər məni gəmiyə mindirib, yaşıl mayenin içində atıldılar. Bütün yolu çabalaya-çabalaya gətirdilər. Yadımda qalan elə bunlar oldu...

Araya sükut çökdü. Mamed müəllim kürəkənə ürək-dirək verirmiş kimi əlini ciyninə qoydu:

- Keçmiş olsun, bala...

Bir də gördülər budu, Matı dizinə-başına döyə-döyə, arxasınca kəndin arvadları, onlardan da arxada kəndin itləri tozanağın içində qəbiristanlıqça çataçatdılardı. Onlardan bir az arxada asta yerişlə Əntiqə nənə gəlirdi. Özlərini çatdırıran arvadlar kişilərdən həyalanıb bir tərəfə çəkilərək matı-qutu qurmuş təki Həsənə baxırdılar.

- Başına dönüm, ay Həsən, - Matı ərinin qucaqlayıb yaşışmış yanağından öpdü.

Əntiqə nənə irəli yeriyib qoltuğunda gətirdiyi şalvar-köynəyi üstünə atdı:

- Əynini geyin, ə, yekə kişisən. Bu nə oyundu başımıza açırsan, - əyilib onu öpmək istəyəndə diksinəntəhər oldu. - Bala, səndən niyə it iyi gəlir? Gedək evə, Matı səni çızmızdırısin.

Bir də gördülər, Mişka haray-həşirlə qəbristanlıq tərəf qaçırlı. Uşağın "Həsən öldü", xəbəri hələ özlərinə qayitmayan adamlara daha bir şok yaşatdı. Yaxındakı qəbrin arxasına keçən Əntiqə nənə yandırıldığı siqareti göyərmiş dodaqlarının arasına təzəcə almışdı ki, tezcənə yerə atıb Mişkanın qabağına çıxdı:

- Boy, hansı Həsən, a bala? Dədəni deyirsən?

- Yox, ay nənə, kəndin ayağındakı Həsəni deyirəm, Totuşun dədəsini. İndicə rəhmətə getdi, - deyib güldü.

Sən demə, Əzrayıl kəndin qırığında yaşayan Hüseynli Həsənlə bu biri Həsəni səhv salıb özü ilə arafın dərin qatlarına aparmışdı. Əslində, əcəli çatan elə o idi, Hüseynli Həsən...

- Heç nə olmaz, artıq qəbirimiz də var, qəbir daşımız da. Nə fərqi var, başdaşının üstündə kimin adı yazılıb, - kiçik qayın zarafatından burda da qalmadı.

İndi bütün kənd Hüseynli Həsənin evinə axışdı. Kəndin əyrim-üyrum yollarında bir basabas düşdü ki, gəl görəsən. Axşamın çökməsinə hələ vardi. Bu qovhaqovda yekə bir it Həsənin ayağına dolaşır, onu yeriməyə qoymurdu. Həsən ayağıyla itə bir təpik ilişdirib "rədd ol burdan!" deyəndən sonra it bir daha ona yaxınlaşmadı. Çünkü itlər artıq kosalıların gözündən birdəfəlik düşmüştü. Bu hadisədən sonra kənddə onları günahlarına görə it cildində yaradan Allahın ən sevmədiyi heyvan hesab edirdilər.





Əli ƏMİRLİ

IX DƏRS

DRAMATURQ VƏ TƏNQİD

Dramaturqu hər yerindən duran tənqid edir, öyrədir, məsləhət verir, az qala sixışdırır, hamı özünü teatrın, dramaturgiyanın biliçisi, ustası hesab edir. Ömründə 5 pyes oxumamış, 15 tamaşa görməmiş jurnalist də, pyesə ssenari deyən filoloq da, bədii yaradıcılıqla elmi yaradıcılığın fərqini bilməyən tarixçi də həmçinin. Elə təəssürat yaranır ki, teatrdan başı çıxmayan adam elə bir zavallı dramaturqdur. Qoy belə münəsibət sizi rəncidə etməsin. Tənqidləri, iradları nə qədər acı olsa da, səbir və hövsələ ilə dinləyin, oxuyun, əgər mümkünüsə, onlardan öz mənafeyiniz üçün istifadə edin. Dərslərimizin birində demişdim: hamı pyes yazmağı bacarır, dramaturqdan başqa. Bu fikri bir az teatral ifadə etmək üçün bir misal:

Rejissor. Kstati, Şekspir əsərlərinin əsl müəllifi, bilirsən, kimdir?

USTAD DƏRSLƏRİ

*“Ulduz” jurnalı ilə
“525-ci qəzet”in birgə layihəsi*

Dramaturq. Kimdir?

Rejissor. Bizim Mariya Stüart!

Dramaturq. Həri, Frensis Bekon, qraf Oksford, qraf Darbi, lord Strenc, hətta sizin Mariya Stüart da dramaturqmuş, bir bədbəxt Şekspir yaza bilmirmiş.

Əlbəttə, hər bir yaradıcı adam, sənətkar yaratdığı əsərin parlaq, ideal olduğunu başqalarından eşitmək istəyir. Bu istək dramaturqlara da aiddir, icraçıları da ilk növbədə tamaşaçılardır. Söz yox ki, teatrşunas da tamaşaçıdır, amma etiraf edək ki, o, adı tamaşaçıdan seçilir, çünki o, yüksək kvalifikasiyalı tamaşaçıdır. Kim desə ki mənim üçün yalnız bilet alıb tamaşaşa gələn, gördüyündən razı qalan, tamaşaşa əl çalan tamaşaçı fikri daha vacibdir, inanmayın. Hər bir dramaturqu, rejissoru, aktyoru yüksək ixtisaslı teatrşunas fikri az maraqlandırırmır. O başqa məsələdir ki, bizim reallıqda tənqid çox vaxt təmənnalıdır. Vəzifəli, imkanlı, çox şeyə təsir etmək gücü olan müəllifin əsəri işiq üzü görən kimi tənqidçidən tutmuş, jurnalistə kimi əli qələm tutan hər kəs tərif növbəsinə dayanır. Bu hal dramaturqu ruhdan salsa da, əlini işdən soyutmamalıdır. Çünki hər şeydə bir istisna da var.

Təcrübəsiz dramaturqlar elə bilirlər ki, müəyyən populyarlığa, şöhrətə çatandan sonra işlər asanlaşacaq, onları daha heç kim tənqid etməyəcək. Bu, səhv fikirdir, dramaturq nə qədər yaxşı işləyirsə, əsərləri nə qədər geniş yayılırsa, əleyhdarları da bir o qədər artır, xüsusilə həmkarları arasında. Bunu da təbii qarşılıqla lazımdır. Əsərlərində konfliktlər quran, intriqalar hörən dramaturq həyat parodokslarına anlayışla yanaşmalıdır.

Bu yerdə Cəfər Cabbarlinı yada salmaq istərdim. Dramaturqun həyat yoldaşı Sonə xanım xatirələrində yazar ki, Cəfərin

bədxahları iddia edirdilər ki, guya Cəfər Cabbarlı Azərbaycan Dövlət Dram Teatrını, indiki dildə desək, monopoliyaya alıb və nə qədər ki Cəfər teatrdağı, onlar ora pyes verməyəcəklər. Həmin dövrdə böyük dramaturq Yazıçılar İttifaqına ünvanladığı məktubda yazır: «... əgər bu, doğru isə, mən dərhal teatrı tərk etməyə hazırlam, təki onlar yazsınlar. Mən başqa müəssisələrdə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operada; heç vaxt işləmədiyim və buna baxmayaraq, repertuarını mənim... pyeslərim təşkil edən rus işçi teatrında; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü borclu saydığını Azərkino; habelə pyeslərimin eksəriyyəti oynanan özbək, tacik, türkmən, tatar teatrlarında işlərəm, nəhayət, tamam yazmaya bilərəm. Təki o yoldaşlar yazsınlar...». Beləliklə, tənqidlərə, gileylərə tab gətirməyən böyük dramaturq teatrda çıxıb Bakı Kino fabrikinə daimi işə keçir.

O vaxtdan az qala yüz il keçir, hər şey də olduğu kimi qalır. Dramaturqlar yaxşı bilirlər ki, insanın xarakteri, demək olar ki, dəyişmir, dramaturq – dramaturq, dramaturq – tamaşaçı, dramaturq – tənqidçi münasibəti də dəyişməz qalır. Bunları deməkdə mənzərəni qatı rənglərlə təsvir edib bədbin əhval yaratmaq fikrində deyiləm, sadəcə, təzə başlayan dramaturqlara reallıqla hesablaşmağın necə gərəkli olduğunu anlatmaq istəyirəm. Bir jurnalist-teatrşunas xanım var. Teatrların rəhbər işçilərindən müsahibə alırsa, suallarından biri mütləq mənim dramaturgiyamla bağlıdır: «Niyə Əli Əmirlinin əsərlərinə bu qədər yer verirsiniz?» Əgər o xanım teatra getsəydi, tamaşaçı münasibətini görsəydi, nə qədər yersiz sual verdiyini özü də bilərdi. Əslində, bilir də, sadəcə, sualı ilə qıcıq yaratmaq istəyir.

Tənqidçi heç kəs sevmir, mən də sevmirəm, bu da təbiidir. Dünyaya gətirdiyin övladın ora-burasının pislənməsindən kim xoşlanar? Bununla belə, tənqidə saygı ilə yanaşmaq

lazımdır, amma hörmətlə yanaşmaq bütün deyilənləri qeyd-şərtsiz qəbul etməyə əsas vermir. Tənqidə açıq olmaq və bütün deyilənlərlə razılışmaq eyni şey deyil. Onu da bilirik ki, tənqid həmişə həqiqəti demir. Məsələn, dramaturgiya haqqında məlum nəzəri fikirlər söyləyən, amma konkret olaraq heç bir əsəri təhlil edə bilməyən ədəbiyyatşunas xanım L.Tolstoyun «Hacı Murad» əsərinin səhnələşdirilməsi haqqında tutarlı bir fikir bildirmədən istehza ilə deyir, Əli Əmirli Hacı Muradı teatral eləyib. Məlum olur ki, bu xanım «Hacı Murad»la tanış olmadığı halda, mənim səhnələşdirməm haqqında fikir deməyə təşəbbüs edir. Əgər o, dahi yazıçının bu gözəl əsərini oxumuş olsayıdı, bilərdi ki, Hacı Muradı teatral eləyən mən deyiləm, Tolstoy özüdür. Tiflisdən Nuxaya qaydan Hacı Muraddan soruşanda ki Tiflisdə ən çox xoşuna gələn nə oldu? Cavab verir, teatr.

Bir vacib məsələni də diqqətinizə yetirim, teatrda rədd cavabı alanda bunu faciəyə çevirməyin, uğursuzluğu sakit qarşılıamaq vərdişi yaradın özünüzdə. Bu vərdiş tez-tez gərəyiniz olacaq. Onu da bilin ki, bəzən bəyənilməyən, rədd edilən pyes bir müddətdən sonra kiminsə diqqətini cəlb edir, nəticədə yaxşı bir tamaşa çıxır səhnəyə. «İyirmi ildən sonra» adlı pyesimi Həsənağa Turabov çox bəyəndi və mənə elə bir tərif dedi ki, onu təkrar etməyi münasib bilmirəm, amma teatr təmirdə olduğundan əsərin tamaşaşa qoyulması baş tutmadı. Gənc Tamaşaçılar Teatrı əsəri pəh-pəhlə qəbul etdi, rejissor ayrıldı, aktyorlar seçildi və qəfil elə bir teatral intriga baş verdi ki, məşq prosesini dayandırmalı olduq, hətta mən bir müddət az vaxt içində üç əsərimi uğurla tamaşaşa qoymuş bu teatrla əlaqəni kəsdim. Daha bir kollektivdə əsərin məşqlərini isə mən özüm yarımcıq saxladım. Nəhayət, pyesi artıq bir neçə əsərimi uğurla tamaşaşa qoymuş Dövlət Gənclər Teatrına – Hüseynağa Atakişiyevə verdim. İki gündən sonra rejissor çox müəmmalı şəkildə «Biz bu

əsəri tamaşaşa qoya bilmərik» – dedi. Səbəb məni maraqlandırdı. Məlum oldu ki, teatr aləmində bu pyes haqqında səbəbi çoxuna məlum olmayan mənfi fikir formalaşıb. Mən hər şeyi bütün səmimiyyəti ilə, olduğu kimi danışdım. Hüseynağa razı təbəssümlə gülümsədi və dərhal tamaşanın konkret premyera tarixini dedi və sözünün üstündə də durdu. 42 gündən sonra rejissorun dediyi tarixdə premyera baş tutdu. Bu, mənim teatr bioqrafiyamda ən parlaq tamaşalardan biri oldu. Sonralar teatrlarımızın əksəriyyəti, o cümlədən Sumqayıt və Gəncə teatrı da «İyirmi ildən sonra»ya müraciət etdi. Amma bu o demək deyil ki, teatrların rədd etdiyi pyeslərin hər birini xoşbəxt tale gözləyir.

Etiraf edək ki, teatrda çalışan mütəxəssislərin çoxu yaxşı pyesi zəif və ya pis pyesdən ayırmayı bacarır. Onlar son nəticəni, yəni tamaşanın taleyini pyesi oxuyanda görür, hiss edirlər. Bilirlər ki, bu pyesdən hazırlanmış tamaşa ona çəkilən zəhmətin, xərcin əvəzini verə biləcək, ya yox. Teatrların tamaşaşa qoymaq istəmədiyi pyesi dramaturq özü bir daha oxumalı, redaktor gözü ilə saf-çürük etməlidir. Bəlkə, həmin pyesdən imtina etmək daha yaxşı olar?.. Hər bir təcrübəli dramaturqun elə əsəri, bəlkə də, əsərləri var ki (hətta tamaşaşa qoyulmuşları da), indi onların səhnə üzü görməsini istəməzdidi. Mənim də elə əsərlərim var, amma onların adlarını çəkməyəcəm. Dramaturq köhnədə yazdığı uğursuz əsərlərindən sakitliklə, heyiflənmədən ayrılmayı bacarmalı və gələcəyə baxmalıdır. Gözləmək lazımdır ki, bunu sənin əvəzinə rəhmsiz tənqidçi eləsin və ya tamaşaçı finalı gözləmədən zalı tərk etsin.

Fikir verdinizsə, mən tənqid deyəndə təkcə peşəsi tənqid olan teatrşünaslardan və ya ədəbiyyatşunas tənqidçilərdən danışmadım. Çünkü dramaturqun yazdığı pyesin müzakirəsinə, söhbətin əvvəlində

dediyim kimi, tək peşəkar tənqidçilər deyil, xeyli adam qoşulur.

Elə ki pyes teatrın malına çevrilir, əvvəlki söhbətlərimdə

dediyim kimi, dramaturqla pyes arasına xeyli özgə adamlar girir. Onlar pyesi «yaxşılaşdırmağa», «təkmilləşdirməyə», «gücləndirməyə», «cılalamağa» başlayırlar. Əgər rejissorun bir balaca yazmaq qabiliyyəti də varsa, hesab elə ki, pyesin evi yıxıldı. Onu da nəzərə alın ki, dramaturqu çox vaxt məşqə yaxın buraxırlar. Nəticədə əsərin ideyası, niyyəti, hətta dramaturji strukturu da deformasiyaya uğraya bilər. Dilxor olmağa tələsməyək, bəzən nəticə gözlədiyimizdən çox-çox yaxşı olur.

Bakinin üç əsas teatrında iyirmidən yuxarı əsərim tamaşaşa qoyulub. Təriflər az olmayıb, ciddi tənqid isə iki-üç, vəssalam! Bir qayda olaraq, tamaşalarım və ya pyeslərim haqqında yazılın resenziyalara ciddi reaksiya vermirəm, xüsusilə peşəkar olmayanların yazdıqlarına. Elə yazıları, tərif də olsa, axıracan oxumuram, qeyri-peşəkar tənqidə də münasibətim adekvatdır. Dramaturqun ən qəddar tənqidçisi özü olmalı, yazdıqlarına maksimum obyektiv yanaşmalı və düzgün qiymətləndirməlidir. Özünə vurğunluq yaradıcılığın bitməsi anlamına gəlir. Axi biz A.Çexovu, O.Uayldı, T.Uilyamsı oxumuşuq. Bizim çata bilməyəcəyimiz zirvələrin olduğunu bilirik.

Burada söhbəti bitirir və yekun olaraq yuxarıda dediyim sözü bir də təkrar edirəm, tənqidçi heç kim sevmir, mən də sevmirəm, amma bu qətiyyən o demək deyil ki, tənqidçi eyninə almayıasan. Bəzən yüksək professional tənqid hətta öz əsərini, onun əsasında qoyulmuş tamaşanı daha yaxşı anlamaqda dramaturqa yardımçı olur.

ŞEİR VAXTI

MƏN TƏNHAYAM, SƏN TƏKSƏN

Özümü düşünəndə yadıma Sən düşürsən,
Göyərçin qanadıtək qopur içimdən bir ah.
Mən tənhayam, Sən Təksən, bəlkə, Sən də
üşürsən,
Elə isə halımı özün bilirsən, Allah.

Yaralayıır dərinə sözülən göz yaşları, –
Heyif ki, qoymaq olmur ürəklərə sarğılar...
Dağıdır buludları, kəssəm də yağışları,
Qalır gicgahlarimdə zoqquldayan ağrılar.

Nə olar hisslərimə sevgi göstər, bəd demə,
Çəkdiyimi duy, yetər, başqa heç nə arama.
Sənə sual verməyə qorxuram, nə həddimə,
Amma niyə fələyin duz basır hey yarama?!

Mən yalnız öz oduma pərvənətək yanıram,
Alovumdan cücərir arzuların hər dəni.
Sənin Bir olduğuna ürəkdən inanıram,
Aç, Sənə fəda olum, aç aradan pərdəni.

Bilirəm, hər varlığı sevgilə bəzəmirən,
Uzağa getməliyəm bu fikir, bu ağılnan.
Mən Sənə bənzəsəm də, Sən mənə
bənzəmirən,
Güçündən pay ver mənə, ey özündən
doğulan.

SEVIN İNSANLARI

Təqvimdən qopacaq bir yarpaq yenə,
Gələcək bir azdan axşamın səsi.
Yenə susayacaq qəlb yeni günə,
Susacaq çöldəki at kişnərtisi.

Kimisi üçün gün bir də doğacaq,
Kimisi üçün dan açılmayıacaq.
Kimi bu dünyani qəmə boğacaq,
Kimi bu dünyadan asılmayacaq...



Adilə NƏZƏR

Dualar axacaq əldən yuxarı,
Amin sədaları səslənəcəkdir.
Qulaqlar yenə də dələcək dari,
Həyat məqsədlərlə süslənəcəkdir.

Davamı gələcək həyatın boş-boş,
Uca dağdan sonra görünər dərə.
Bu sərxoş, o, oyaq, o biri naxoş...
Sevin insanları lap durduq yerə.

GÜNLƏR BELƏCƏ KEÇƏR

Bu günü də asıram
Ömrün dar ağacına.
Sabaha yol açıram –
Həyat ehtiyacına.

Yol gəlirəm yuxuda,
Oyaq olur sözlərim.
Baxıram ki, arxada
Yanır ayaq izlərim.

Yanğılanır nəfəsi
Bu ilahi duyumun.
Yaniqli bir ney səsi
Oxşayırkən ruhumu.

Bir-bir cırıb atıram
Təqvim səhifələrini.
Təamima qatıram
Xəyal səfərlərini.

Vücuduma dolanan
Duman çəni izləyir.
Can buluddan boylanan
Günəşini gözləyir.

Yanlışı, doğrusuyla,
Günlər beləcə keçər.
Bir ümid qoxusuyla
Örtər üstümü gecə.

ŞEİR YAZMAQDAN YORULDUM

Mən bu ömrümü dünyada
Nə mala, nə mülkə yordum.
Könül verdim təmiz ada,
Bir dost qəlbə oldu yurdum.

Yol aldım Adəmdən, Nuhdan,
Bədən ağır gəldi ruhdan...
Qaçarkən qaragüruhdan
Qanadlarımdan vuruldum.

Şükür, hələ salamatam,
Düz yol gəlmışəm, rahatam,
Adamam, yolam, saatam,
İlahi, Sənə quruldum.

Ağırkı ömrün şərtləri,
Keçmədim məlum xətləri,
Demədiyim lənətləri
Ahla havayasovurdum.

Bu necə həyatdır, aman!
Çox əllər var, bir əl yuyan...
Bircə nəfər adam duyan
Görəm, sanam, pirdi, nurdu.

Gözlər azad olmur nəmdən,
Həyat keçir pəncərəmdən.
Əlim üzülüb hər yerdən,
Burulğanında buruldum.

Sinadın, üzüağ idim,
Haqq yolunda sınaq idim,
Bir tumurcuq budaq idim,
Bahar vaxtında qırıldım.

Yamanlar göz açıb gedir,
Yaxşılard intihar edir,
Bilən bilir, bu hal nədir,
Neçə yol olüb-dirildim.

Xəyalım xoş gün izində,
Küləm bir ümid közündə,
Boğuldum qəm dənizində,
Dalğalandıqca duruldum.

ŞEİR ÜZLÜ DÜNYA

İçimdə min şeir var:
Min-min çiçəyə-gülə,
Min-min dosta-tanışa.
Ürəyimin diliylə
Hər misrası danışan.
Üzləri üzüm kimi,
Gözləri gözüm kimi...


İçimdə min şeir var:
Alovlarla oynayan.
Dənizlərlə qabarən.
Məni mənə gətirən,
Məni məndən aparan.
Mən bu şeirlərimlə
Zamani unuduram.

Mən bu şeirlərimlə,
Batabatın, Göygölün,
Əlincənin, Kəpəzin
Havasını uduram.

Ayrılır heca-heca,
Ayrılır misra-misra,
Ayrılır ürəyimdən
Ayrılır şeirlərim -
Neçə qola ayrılır,
Neçə cığırı, izə,
Neçə yola ayrılır.
Qalmır məndə mənəmlik
Qopur heçim köcümdən...
Şeirlər qatar kimi
Gəlib keçir içimdən.

Mən öz şeirlərimdə
Büllur buz bulaqları,
Axar çayı sevirəm,
Qarlı qışı sevirəm,
Qızmar yayı sevirəm.
Qızılsaklı Günəşİ
Solğun Ayı sevirəm.

... İçimdəki səmada
Ulduzlar yanır, sönür.
Bu gün də bir şeirlə
dönürəm,
dünya dönür...



TRİBUNA

BÖYÜK İNSAN

Görkəmli maarifçi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, özünün yazdığı kimi, elmdən, maarifdən məhrum olan xalqın balalarını öz övladı kimi sevirdi. O, millətinin işiqli gələcəyi naminə onları oxutmaq üçün yollarla düşdü, min bir əzab-əziyyətə, məhrumiyyətlərə dözdü və istədiyinə nail oldu. Məktəb, teatr açdı, ilk mətbuatın əsasını qoydu, elmlı-bilikli və ən əsası vətənpərvər gənclər yetişdirdi. Zərdabi bütün şüurlu həyatını Vətənin xoşbəxt gələcəyinə bağışladı. Belə ki, o, Moskva Dövlət Universitetini uğurla başa vurduqdan sonra orada qalıb rahatca elmi işi ilə məşğul olmağa, çalışmağa hər cür fürsəti varkən, öz millətini düşündü. Düşündü ki, Azərbaycanın onuntək ziyanlılara hava, su kimi ehtiyacı var. Burada qalıb başı göylərə ucalmaqdansa öz yurduna qayıdır doğma xalqının tərəqqisi üçün çalışsa, millətinə daha çox xeyir vermiş olar. Buna görə öz sevgisindən

belə imtina elədi. Beləcə öz yolunu seçən Həsən bəy o zaman Qafqazdağı gimnaziyalarda çalışanlar arasında yeganə ali təhsilli azərbaycanlı müəllim olur. Ancaq bu məktəblərdə azərbaycanlı şagirdlərin təhsil almaması Həsən bəyi narahat edir və onu çox düşündürdü. Odur ki, doğma yurdunun elini-obasını dolaşib elm, təhsillə bağlı təbliğata başlayır. Belə günlərin birində bir dəmirçi ondan soruşanda ki pulum, varım yoxdur, uşağımı necə oxudum? Həsən bəy ona belə cavab verir: "Zindanını, çəkicini sat, amma balanı oxut". Bu o deməkdi ki, bir millətin təhsil alması ən vacib məsələdir. O, millətin balalarını oxutmaq üçün müsəlmanlar arasında ilk dəfə olaraq Xeyriyyə Cəmiyyəti yaradır. 1872-ci ilin yay aylarında şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə ölkəni qarış-qarış gəzərək Xeyriyyə Cəmiyyətinə yardım toplayır və ona üzv yazdırmaqla məşğul olur. Zərdabi atla, araba ilə ən ucqar bölgələrə gedib çıxır, istidə, bürküdə xəstələnir, Şuşanın dağ havasında özünə gəlir və yoluna davam edir... O, bu unudulmaz səfərində "adlı-sanlı" bigiburma bəylərin əsl simasını görür. Çox az adam tapılır ki, milləti, onun balalarının savadlanması üçün bu işə ürəkdən can yandırsın. Sonralar Həsən bəy bu cür bəylərin, qəlbi dar adamların necə yazıq olduqlarından yazır... Həsən bəy həm də müəllim axtarışında idi. Buna görə də o, Tiflisə yollanır, "Müqəddəs Nina" adlı qız məktəbinin məzunu, balkar türklərindən olan Hənifə xanım Abayeva ilə tanış olur və onunla fikirlərini paylaşır. Onların həmfikir olması, bir-birini anlaması həm də gözəl bir ailənin təməlini qoyur.

Həsən bəy və onun əqidə dostu Hənifə xanım yoxsul uşaqların təhsil alması üçün əllərindən gələni edirlər. Zərdabinin qızı, uzun illər internat məktəbində müəllim kimi çalışmış, xeyirxahlığı ilə yaddaşlarda qalan Qəribəltən xanım xatirələrində yazır ki, bir

dəfə uzaq rayondan onlara bir uşaq gəlir və oxumaq istədiyini deyir. Həmin uşaq düz 15 il onların evində, atasının himayəsində yaşayır və təhsil alır. Zərdabi hüquq təhsili alan o uşağa "Azərbaycanın Lomonosovu" deyirmiş. Ancaq bu böyük ürək sahibinin millətinə etdiyi yaxşılıqlara görə nəinki ona hörmət edir, əksinə, xeyir əməllərinə, azad fikirlərinə görə təqib edərək müəyyən üsullarla mane olmağa çalışırlar. Bəzən vəziyyət o həddə çatır ki, Həsən bəy doğma Zərdaba qayıdır. Amma onu heç kim və heç bir əziyyət öz yolundan döndərə bilmir. Həsən bəy elə öz evindəcə imkansız uşaqların təlim-tərbiyəsini təşkil edir. Bu işdə ona Həmidə xanım böyük dəstək olur. Belə ki, Həmidə xanım nəinki uşaqların, təhsilsiz qadınların da yardımçısı olub, onlara savad verməklə yanaşı, həm də müəyyən bacarıqlar öyrədir.

"Qadın bəşəriyyətə ana və ilk tərbiyəcidi!" – deyən Həsən bəy Zərdabi dostu, xeyriyyəçi kimi adı tariximizə qızıl hərflərlə yazılıan H.Z.Tağıyevlə ilk qız məktəbini açır. Hənifə xanım məktəbin müdürü təyin edilir. Onlar qız uşaqlarını təhsilə cəlb etmək üçün əl-ələ verib əsl fədakarlıq göstərirlər...

H.B.Zərdabının bir arzusu da ana dilində qəzet çıxarmaq idi. Mətbuatımızın ilk qaranquşu olan "Əkinçi"nin meydana gəlməsindən ötrü Zərdabi illərlə çar rejimi və mövhumatçı adamlarla çarpışır, amma öz məqsədindən, amalından bir addım da geri dönmür. – "Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünyagörüşünü tamamilə dəyişdirə bilərik" söyləyir. Qəzetiñ adının "Əkinçi" olması da o vaxt çar məmurlarının gözünə bir pərdə çəkmək, onların fikrini əsl məqsəddən yayındarmaq mənasını daşıyır. Ana dilimizə və mətbuatımıza ən böyük töhfə olan "Əkinçi" bir maarif çırığına dönür və millətin cəhalətdən, savadsızlıqdan və bu kimi xəstə təxəyyüldən oyanması, tərəqqi etməsi Həsən bəyin həyat amalına çevrilir. O söyləyir ki, həqiqətən, elm təhsil etməyi

başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdən başqa, otağın da içində daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır...

Həsən bəy millətin tərəqqisi naminə ədəbiyyatın, xüsusilə də şeirin təsir gücünə ayrıca önem verir. Amma o şeir mənasız söz yiğini deyil, milləti elmə, maarifə çağırmaq, qəlbini aydınlatmaq üçün yazılmalıydı. Bəli, Həsən bəy Zərdabi elə bir dühadır ki, ondan danışınca gəlib bugünüümüzə çıxırsan. Baxırsan ki, bu gün də onun fikirləri yenə müasirliyi ilə bizi düşündürür...

1873-cü ilin mart və aprel aylarında Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadənin komediyalarının səhnələşdirilməsinə nail olur. Bununla da Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində ilk peşəkar teatrın əsası qoyulur. Teatrdan əldə edilən vəsaiti də Həsən bəy imkansız uşaqların təhsilinə xərcləyir... Görəsən, bundan böyük vətənpərvərlik olarmı? Bu böyük insan haqqında cild-cild kitablar yazmaq, saatlarla danışmaq, onu layiq olduğu kimi tərifləmək olar. Amma sözümüz burada bitirib demək istəyirəm: xoş o insanın halına ki, millətin dərdi ilə dərdlənib, sevinci ilə xoşal olsun. Böyük ürək sahibi Həsən bəy Zərdabi demiş: "Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o, arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan..."

İyunun 28-i millətinin tərəqqisi naminə ona təmənnasız xidmət edən bu nurlu insanın doğum günüdür, iyulun 22-si isə milli mətbuatımızın yarandığı gün. İşıqli əməlləri ilə bu gün də haqq işimizdə, millətimizin tərəqqisində, xeyir əməllərimizdə, mübarizəmiz və qazandığımız Zəfərdə bizimlə yaşayan milyonların sevimi, idealımız olan böyük insan Həsən bəy Zərdabının ruhu şad olsun!

Mina Rəşid

DEBÜT

Bizdən soruşsalar ki günəşə ilk dəfə nə vaxt baxmısız, böyükdən böyük ehtimalla bu sualı cavabsız buraxarıq. Amma ilk dəfə(lər) baxanda əlimizi üzümüzə tutub gözümüzü necə qiydığımızı danişa bilərik. Adamlar var, ömrümüzə günəş qadər səssiz doğurlar, narin yağış kimi təvazöylə səpələnirlər. Rüfət kimi, neçə ildi tanıldığımı bilmirəm, amma bəlkə, naşiri, redaktoru, tərcüməçisi, müəllifi olduğum onlarca kitab onun əlindən gəlib keçib, hər dəfə peşəkar mətbəəçi işini vicdanla, fədakarlıqla görüb və şəxsən mən bu müddət ərzində onun dilindən hər hansı bir şikayət eşitməmişəm. Şeirləri onun xarakterinin və deməli, həyatının güzgüsüdür. Rüfəti tanımasaydım, onun şeirlərini müəllifini tanımadan oxusaydım və məndən müəllifin portretini çəkməyimi, təsvir etməyimi istəsəydi, həmin adam yenə də həmin o böyük ehtimalla Rüfətə çox oxşayacaqdı. Bu isə, bəlkə də, ən vacib keyfiyyətdir. Sözünün adama, müəllifinə oxşaması.

Səlim BABULLAOĞLU



Rüfət VAHİDOV

QIRXINCI PAYIZ

Qırxinci payız da ötüşüb keçdi,
Nə dərdim, nə qəmim bəyan olmadı.
Qırx ildə o qədər az yaşadım ki,
Üzümdən-gözümdən duyan olmadı.

Qırxinci payız da ötüşüb keçdi,
Demirəm hər günü qəmlə yaşadım.
Sevincli günlər də ötdü ömrümdən,
Amma tez yox oldu, doyan olmadı.

Qırxinci payız da ötüşüb keçdi,
Üstümə dağ kimi qalandı kədər.
Asıldı üstündən bəyaz buludlar,
Amma yağış olub yuyan olmadı.

Qırxinci payız da ötüşüb keçdi,
Bu tale ömürə həyan olmadı.
Öləndə qədrini bilərlər ancaq,
Rüfət, sağlığında sayan olmadı.

BU QƏDƏR DƏRD YÜKÜ MƏNƏMİ QALIB?

Bu qədər dərd yükü mənəmi qalib?
Daha şəllənməkdən yox taqətim də.
Dağ da dilə gələr yerimə olsa,
Dürüst yaşamaqtək var adətim də.

Can deməklə candan can əskik olmaz,
Amma can dediyin canını alır.
Elə bil ömürlük borclusan ona,
Bir dəfə yox denən, qanını alır.

Elə düz deyirlər, dəli olasan,
Yığışış dərdini ellər çəkələr.
Məndə ki bu bəxt var, nə zaman ölsəm,
Məzarım üstünə dərd-qəm əkərlər.

DEYƏSƏN, SƏNİN DƏ DƏRDİN AĞIRDIR

Deyəsən, sənin də dərdin ağırdır,
Gəl söylə, mən olum dərdinə şərik.
Görürəm qəlbini yaman ağıridır,
Söyləsək, bəlkə də, yüngülləşərik.

Onsuz da yüz qəpik bir manat edir,
Nə artıq, nə əskik olmur ki, olmaz.
Nə qədər götürür-qoy eləsən də, bil,
Özün yorularsan, dərdin yorulmaz.

Çöhrən də solubdur yuxusuzluqdan,
Ver dərdi mən çəkim, sən də bir az yat.
Gör nələr çəkmisən qayğısızlıqdan,
Özünlə öncəki çöhrəni oyat.

Günəştək otağa yenə işiq saç,
Qoy qalsın dərdlərin yuxularında.
Məni bihuş etsin gözəlliyn də,
Yenə əvvəlkitək qoxularında.

ƏSGƏRİM

Tanrı özü qoy yar olsun sizlərə,
Ox batırın xain baxan gözlərə.
Kəlbəcərdən xəbər verin bizlərə,
Sağ-salamat qayıt, cəsur əsgərim.

Ölümə yox, öldürməyə getmisiz,
Bu torpaqda çınar kimi bitmisiz.
Vətən üçün canı fəda etmisiz,
Sağ-salamat qayıt, cəsur əsgərim.

Azərbaycan gözəl xəbər özləyir,
Şuşa, Laçın yolunu gözləyir,
Xankəndi də qulaq səsdə “əz” deyir,
Sağ-salamat qayıt, cəsur əsgərim.

Sevindirir hər alınan dərə, dağ,
Hey ucalır ucaldıqca bu bayraq.
Qarabağdır Azərbaycan, Qarabağ!
Sağ-salamat qayıt, cəsur əsgərim!

SUAL

Olar, Rəbbim, soruşum:
Nədən kasib, varlı var –
Əgər üryan gəlibəsə,
Bu cahana adamlar?

Hərə bir yolu tutub
Bayraq edib əlində,
Qoşub, qurub yaradır
Hər adam öz dilində.

–Olmazmı, eyni olsun,
Dili, dini, imanı?
Uşaq, cavan ölməsin,
Ölümün çıxsın canı?!

Bu sadədil suallar
Min illərdi səslənir,
Cavabı elə ver ki,
Sarılim sənə, Rəbbim!



Günel MEHİRİ

Dünən axşam gördüyü fotolardan sonra içindəki səs bir an da olsun onu rahat buraxmirdı: "Getməlisən, qızım. Çatdırmağışan..." Geniş otaqdakı bədənnüma güzgüdə solğun simasına göz atdı. Qara cins şalvar, qara dəri gödəkcə, zəncirli kiçik qara çantası və başının arxasında düyünlənmiş bəyaz butalı qara bandanasıyla motosikl sürənləri xatırladırdı. Telefonu cükküldəyəndə gözləri sevinclə parladı: "İki saatın var, qızım. Di yolcu yolunda gərək". Tez-tələsik telefonun işıqlanan ekranına göz atdı və qara yumru şüşəli eynəyini taxdı. Dəhlizdə ayaqqabılarnı geyinəndə qonşu otaqdan səs gəldi:

- Hara belə?

- Sunay evdə təkdir. Anasıgil xəstəxanada növbədədir. Ona dəyiib gəlirəm.

- Tez qayıt a. Sən Allah, vaxtlı get-gəl, atan əsəb keçirməsin.

- Qonşuya keçirəm də. Narahat olma, ay ana.

Liftlə aşağı enəndə elektron saatuna baxdı. Əqrəblər sürətlə iki-dən qarşıya qaçırdı. Əlində olsa,

XOŞBƏXTLİK İKSİRİ

onları tutub saxlayardı. Telefonu yenidən cükküldədi. Səslə mesaj idı. Elə Sunaydan gəlmişdi: "Evdən çıxa bildin, Pəri? İstəyirdim birgə gedək. Amma bilirsən, mən də başqa ünvanda olacam. Hər şeyi götürmüsən? Birdən tələsdiyindən nəyisə unudarsan".

Cavabı qısa oldu: "Arxayın ol".

Liftdən çıxıb parkinq boyu düzülmüş bahalı maşınların arasıyla qaçıdı. Cibindən çıxardığı açarın düyməsinə basınca qırımızı "Ferrari"nin işıqları yanıb-söndü. Əvvəlcə maşının yük yerini açıb dünən supermarketdən alıb yiğdiqlarını diqqətlə nəzərdən keçirdi. Sonra sükan arxasına keçib avtomobili işə saldı. Çantasını açıb eşələdi: "Pulqabım, telefonum, bu da maskam". Güzgüdən asılmış dua kitabını barmaqlarıyla sigallayıb piçildədi: "Allah, Məhəmməd, Ya Əli!". Bir neçə dəqiqə sonra açıq şüşədən üzünə vuran sərin küləkdən xoşallanıb gülümsündü. Radionu işə saldı: "Koronavirusa yoluxanların sayı bu gün pik həddə çatıb". Növbəti dalğada da eyni cür xəbərlər oxunurdu: "Bu gün Xalq artisti Arif Quliyev məlum xəstəlikdən dünyasını dəyişdi". "Allah rəhmət eləsin. Həyatın ironiyasına bax. Güldürə-güldürə yaşayan insan boğula-boğula getdi..." Bir anlıq sifəti gərildi. Diski işə saldı. Fortepiano musiqisinin həzinliyi bütün ruhuna sığal çəkdi. Maşın selinin arasından peşəkar manevrlərlə keçsə də, tixaca düşdü. Bəlli ki, qarşıda yoxlama postu vardi. "Google map" də

axtarış verib gedəcəyi ünvanı dəqiqləşdirdi: "Bayıl qəsəbəsi, ev 31... Hm. İndi bu tixacdan sonra gəl tap da oranı". Yox, burda vaxt itirə bilməzdi. Avtomobili geri çevirib daha uzun, amma tixacsız yolla irəlilədi. "Bu da Bayıl. Amma evlərin çoxunda nömrə yazılmayıb ki. Tərslikdən söz soruşmağa da kimsə yox". Telefonə əl atdı:

- Alo. Salam, İra xanım...
- Salam.
- Mən qeyd olunan ünvana gəlsmişəm. Amma, deyəsən, azmışsam. Sağda aptek var. Üzbəüzdə dayanacaq.
- Lap yaxındasız ki. Gözləyin, gəlirəm.
- Mən qırmızı maşındayam.
- Mən də qırmızı gödəkcədə.

Maşını söndürüb gözlərini yumdu. Qəfil qulağını dələn incə səsə döndü:

- Xanım, nə gözəl maşının var.

Üst-başı nimdaş, mavi gözlü sarışın bir qızdı. Ancaq 6-7 yaşı olardı.

Bir də baxdı ki, avtomobilin 4 tərəfini maraqla baxışib, arabir piqqildayan körpələr sarıb. "İlin-günün bu vaxtı hardan çıxmışdır. Camaat çörək almağa ehtiyat edir, bunlar burda sərbəst dolaşır. Özü də maskasız-zadsız. Bəs valideynləri hara baxır?" Maska demişkən, axşam anasına verdiyi sözü xatırladı. Nə olursa-olsun, maskasını taxacaqdı. Tələsik çantasından çıxardığı maskasını taxdı. Güzgündən boyلانan qara maska, qara eynək və qara baş yaylığındakı əksi lap yadplanetlilərə bənzəyirdi. Maşından düşdü. Uşaqlar bir himə bəndmiş kimi ətrafinı sardılar. Hamisının da təbəssümü isti, çöhrəsi işıqlı idi. Onların yoxsul görüntülərinin arxasındaki sevgi dolu qəlblərini duyurdu. Çevrəsindəki insanlarda çox az rast gəldiyi təmənnasız və saf baxışlarla baxırdılar. Gör bir nə vaxtdır belə səmimi, belə içdən, belə duyğulu bir ünsiyyətə ac idi:

- Yaylığın da qəşəngdir.

Bayaq maşının şüşəsindən boyلانan mavigözlü idi.

- Adın nədir?
- Günəş.

- Nə gözəl. Elə özün də Günəş kimisən.
- Günəş, alma istəyirsən?
- Hə.
- Mən də.
- Mənə də alma.
- Yaxşı. Gəlin bura.

Maşının yük yerini açdı. Meyvələrlə dolu torbaların içindən əlinə keçənləri bir-bir paylayırdı. Gülüşə-gülüşə hamısı meyvələrə daraşdırılar. Arı dəstəsi şirəyə darişan kimi. Elə iştahla, elə marçıldada-marçıldada yeyirdilər ki, özü də iştaha gəldi. Maskasını çıxarıb, sonuncu torbadakı bananı yeməyə başladı. Ona elə gəldi ki, bu, indiyə qədər yediyi ən ləzzətli banandır. Uşaqlardan biri havaya sabun köpükləri üfürürdü. Günəşin şəfəqlərində bərq vuran köpüklər başları üstündən dövrə vurub səmaya yüksəlirdi. Hava sakit və yumşaq mehli idi. Hardansa yeni bişmiş çörək ətri gəlirdi. Bir də tar səsi: "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın..." Sanki hər şey xüsusi olaraq onun üçün qurulmuşdu. Sanki başqa zaman kəsiyinə, sadəcə gözəlliklərin mövcud olduğu başqa məkana düşmüdü. Burda nə dərd vardi, nə kədər... Onların hay-harayına qapılarından təəccübə boyunan böyükler dinməz-söyləməz baxırdılar. Birdən gözü saatına sataşdı. "Aaa, zamanı unutmuş ki. Son 45 dəqiqə". Telefonun gur zəngi onu fikirdən ayırdı:

- Hardasan, qızım? Atan gəlib səni soruşur. Bir azdan tibb bacısı da gələcək. Saatdan xəbərin var?

- Yarım saatə gəlirəm. Narahat olma.

Telefonu söndürəndə qarşısında duran slavyan simalı gənc qadın utancaq təbəssümlə gülümsünürdü:

- Salam.
- Salam. İra xanım, hə? Xoş gördük.

Hər iksi bir-birini diqqətlə nəzərdən keçirdi. Maska üzünü tutsa da, gözlərində bəlli idi ki, İra 20 yaşlarındanadır. Gödəkcəsinin açıq yaxasından boyunan yumru qarnı ana olmasına sayılı aylar qaldığından xəbər verirdi.

- Deyəsən, bizimkilərlə əməlli-başlı dostlaşmısız.

İranın Azərbaycan dilində səlis danışmağı da gözündən yayınmadı. Pəri əlindəki bananın qabığına işarə vurdu:

- Hə, maşallah, şirin uşaqlardı. Amma heç yaxşı çıxmadı. Sizə gətirdiyim meyvələrin hamisini yedik.

- Lap yaxşı elədiz. Nuş olsun. Amma evimə qədər bir az yol var.

- Onda əyləşin maşına. Gedək.

Maşına minəndə uşaqlara əl yellədi.

- Sağ olun, uşaqlar.

Mavigözlü Günəş qaçıb əllərini qucaqladı:

- Çox sağ ol almaya görə.

Əyilib yanağından öpdü. Alma dadında idi Günəşin yanaqları:

- Bircə dəqiqə.

Yük yerindən götürdüyü konfet torbası ilə qayıtdı:

- Al, bunu da bölüşərsiz.

Günəşin gözləri günəş kimi parladi:

- Yenə gələrsən.

- Yaxşı. Özünü qoru.

Yoldan burulanda gözünə sataşan meyvətərəvəz dükəninin qarşısında dayandı.

- Bir dəqiqə gözləyin. İndi qayıdırám.

Satıcı maşını təəccübə sözənə qədər tələsik yesiklərdən alma, armud, portagal və banan topladı:

- Zəhmət olmazsa, bunları hesablayın.

- Baş üstə, xanım.

Avtomobil dükəndən uzaqlaşdıqda belə baqqal qəribə bir maraqla onların ardañca baxırdı. İranın miskin daxmasının kendarında maşının yük yerindəki ərzaq dolu torbaları boşaltdıqca elə bil kürəyindən yük götürüldürdü. Birdən torbaların içiñə maraqla boylanıb əllərini sevinclə şapıldıdan balaca oğlan uşağını gördü. Uşaq torbadan tapdığı içməli yoqurtu başına çəkəndə səndələyib döşəməyə çökdü və dodaqlarını bützdü. Dodaqlarının ətrafinda

bəyaz süd pərdəsi yaranmışdı. Bu şirin mənzərə o qədər xoşuna gəldi ki, tez telefonunun yaddasına həkk etdi. İra uşağıın başını siğalladı:

- Oğlumdur. Raul.

- Maşallah. Allah saxlasın. O biri övladınızı da sağ-salamat qucağınızla alasız.

- İnşallah. Bəlkə, bir stəkan çay içəsiz?

- Tələsirəm. Evə çatmağa vaxtim az qalıb.

Başqa vaxt, inşallah.

- Heç bilmirəm, sizə necə təşəkkür edim...

- Təşəkkürə ehtiyac yoxdur ki.

- Allah bütün yollarınızı açıq etsin. Canınızı sağ eləsin.

- Amin! Çox sağ olun! Mən qaçdım.

Nə qədər sürətlə sürsə də, saatın hər hərəkəti ürəyini sıxırdı. Ömründə bu qədər saata baxmamışdı. Amma neynəsə də, zamanı sürətlə daralırdı. Bir tərəfdən də telefonu susmurdu. Gah evdəkilərdən gələn mesajlar, gah zənglər... Hamisini da qorxusundan cavabsız qoyurdu. Posta çatanda iki saatlıq icazə vaxtından 15 dəqiqə keçmişdi. Diqqətlə növbənin başında maşınları yoxlayan ucaboy polisə sarı boylandı: "İnşallah, insaflı olar..." Polis diqqətlə sənədlərə və sistemə baxıb avtomobilləri buraxırdı. Bəzi maşınları isə kənara çəkib saxlatdırırdı. Nəhayət, növbəsi çatdı. Dərindən nəfəs alıb sənədlərini açıq pəncərədən uzadanda bədənidən necə tər axlığıni hiss edirdi. Eynəklərini çıxarıb diqqətlə polisin üzünə zilləndi. Bu baxışlarda ümidqarışlı xahiş, xahişqarışlı təlaş vardi. Onu narahat edən verilən zamanı ötdüyüünə görə ödəyəcəyi məbləğ deyildi. Burada ilişib qalmasından, evə bir az da yubanmasından ehtiyat edirdi. Çünkü bu icazəsiz "gəzinti" üçün evdə onu nələrin gözləyəcəyini təxmin etmək çətin deyildi. Polis nəfəri səhərdən diqqət kəsildiyi sənəddən başını qaldırıb onun məsum çöhrəsini nəzərdən keçirdi. Sonra təbəssümlə sənədlərini uzatdı:

- Vətəndaş Pəri Abbasova, buyurun sənədlərinizi. Yolunuz açıq olsun. Amma bir də gecikməyin. Zaman önemlidir!

- Çox sağ olun anlayışınız üçün...

Təəccübədən ağızı açıq qalmış vəziyyətdə avtomobili yerindən tərpətdi. Zaman... Bəlkə də, adını bilmədiyi bu polis nəfərinin ağlına da gəlməz ki, zaman onun üçün burdan keçənlərin əksəriyyətindən qat-

qat dəyərlidir. Həkimin qoyduğu 3 aylıq zamandan bu yana hər gününü təqvimdə qeyd edir və hər sabah son üç ayını dörd divar arasında necə rəngləndirəcəyi barədə düşünürdü. Yalnız ilk dəfə bu gün bu barədə düşünmürdü, çünki düşündüklərini yaşayırıdı. Məst idi. Sanki xoşbəxtlik iksiri içmişdi... Tez telefonu götürüb "Yardım qrupu"na mesaj atdı: "Bayıldakı tənha hamilə xanımı yardım çatdı. Siz başqa ünvanlarla məşğul olun. Pəri".

Elə kandardaca atasının əsəbdən qızarmış siması, anasının qorxmuş baxışlarıyla rastlaşıdı:

- Hardaydın sən? Səhərdən hamını ayağa qaldırmışıq?
- Sakit ol, Arif.
- Necə sakit olum? Bu qız başa düşmür ki, ona bu dəqiqə hər ünsiyyət təhlükəlidir. Sistemin vaxtı keçir, xanım qız, Allah bilir, haralarda gəzir...

Atası qolundan tutub silkələyirdi. Tibb bacısı otaqdan ehtiyatla boylanırdı. Anası ərini sakitləşdirmək üçün kürəyini ovuşdururdu. Qəribə idi. Əsəbiləsmirdi. Qorxmurdı. Ağrılar da, narahatlıqlar da uçub getmişdi sanki. Birdən telefonuna mesaj gəldi. Atası qızının qolunu buraxdı, telefonu əlindən alıb səsli mesajı açdı: "Allah o gözəl qəlbinizə görə versin, Pəri xanım. İra xanım mesaj atıb, nə qədər alqış edib sizə. Biz evimizdə rahat oturmuşuq, ağlımiza gəlmir ki, indi bir tikə çörəyə möhtac olan nə qədər insan var..."

Səs otaqda dalğa-dalğa yayıldıqca evdəkilərin bənizi ağarırdı. Otağına keçib güzgünün qarşısında dayandı. Əl atıb bandanasını və eynəyini çıxardı. İlk dəfə idi tüksüz başını sığallayıb gülümsünürdü.

“BEYNƏLXALQ DƏRGİLƏR SƏRGİ-YARMARKASI”NIN TƏƏSSÜRTLƏRİ

Türkiyə Dərgilər Birliyinin İstanbulda 8-12 iyun tarixlərində keçiriləcək “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası”nda “Ulduz” jurnalını təmsil etmək təklifini sevincə qəbul etdim. “Ulduz”un baş redaktoru Qulu Ağsəslə bu mövzuda danışib xeyr-duasını aldım.

Sonuncu dəfə İstanbulda 6 il öncə olmuşdum. Çox sevirəm bu şəhəri. Bu şəhərdə addimbaşı tarixin izləri ilə qarşılaşırsan. Türkün hünər göstəricisidir bu şəhər. Onu “ruhumun şəhəri” də adlandırma bilərəm...

İyun ayının 7-də İstanbul aeroportunda təşkilatçılar tərəfindən qarşılandım. Qala-cağım otelə doğru avtomobilə irəliləyirdik. Avtomobili idarə edən sürücü Azərbaycanın şanlı zəfərindən ağızdolusu danışındı. Böyük Qələbəmizdən sonra ilk dəfə idi ki, Azərbaycan sərhədlərindən kənara çıxdırm. Qalib bir ölkənin nümayəndəsi olmaq necə də qürürverici idi!..

İyunun 8-də “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası”nın Sirkəci vağzalında açılış tədbiri oldu. Sərgi-Yarmarkada 30 ölkədən 450 dərgi təmsil olunurdu. Təkcə Türkiyədən 400 dərgi iştirak edirdi. Türkiyə Dərgilər Birliyinin mühüm mədəniyyət hadisəsi olan “Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası” Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin və TİKA-nın dəstəyi ilə keçirildi. Sərgi-Yarmarkaya Türkiyə Dəmir Yolları da dəstək verirdi.

Sərgi-Yarmarkada Dünya İltəişimçilər Birliyinin qatqalarıyla dünya-nın bir sıra ölkələrindən (Azərbaycan, Özbəkistan, Qaza-



xıstan, Qırğızistan, Kuzey Kıbrıs Türk Cumhuriyyəti, Qaqauziya (Moldova), Ufa (Başqırdıstan), Krım (Ukrayna), Tatarıstan, Doğu Türkistan, Bolqarıstan, Kosova, Rumınıya, Makedoniya, Misir, Birləşmiş Ərəb Əmirlilikləri, Fələstin, Türkmeneli (İraq), Cənubi Azərbaycan (Iran), Hollandiya və s.) dərgilər iştirak edirdi. Açılış tədbirində 450 dərginin təmsilçiləri ilə yanaşı, Türkiyə Cumhuriyyəti Mədəniyyət Nazirinin müavini Əhməd Misabah Demircan, AK partiya sədrinin müavini Mustafa Şen, Türkiyə Dərgilər Birliyinin sədri Fatih Bayhan, Dünya İltəişimçilər Birliyinin sədri Şəmsəttin Kuzəci, habelə bir sıra digər rəsmilər də iştirak edirdi. Sərgi-Yarmarkanı Türkiyə Dərgilər Birliyinin sədri Fatih Bayhan açdı. Fatih Baycan açılış nitqində Sərgi-Yarmarkanın keçiriləcəyi məkanın - İstanbul Sirkəci Vağzalının təsadüfən seçilmədiyini xüsusi vurguladı. O qeyd etdi ki, “Sirkəci vağzalı 130

ildən artıq bir tarixə malikdir və buradan dünyanın bir sıra ölkələrinə qatarlar gedib, əlaqələr yaranıb. İndi də dünyanın bir çox ölkələrindən dərgilər buraya gəlib, yeni əlaqələr qurulur".

Sərgi-Yarmarkanın açılış tədbirində bir sıra çıxışlar edildi. Lakin məndə dərin təəssürat yaradan Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirinin müavini Əhməd Misabah Demircanın çıxışı oldu. Əhməd Misabah Demircan Türkiyədə dərgilərin cəmiyyətin inkişafındakı rolunu, görülən işlərin əhəmiyyətini azaltmadan görülməli olanların zəruriliyini elə gözəl anlatdı ki...

Əhməd Misabah Demircan açılış tədbirindən sonra Sərgi-Yarmarkanı gəzdi, bütün dərgilərlə bir-bir maraqlandı. Bizim stendimizə yaxınlaşaraq Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalı ilə də tanış oldu. Ona "Ulduz" jurnalı ilə yanaşı, şanlı Qarabağ zəfərimizin simvolunu – Xarıbülbül döş nişanını da hədiyyə etdim. Əhməd Misabah Demircan Sərgi-Yarmarkaya qızı ilə bərabər gəlmişdi. O, həmin döş nişanını qızının sinəsinə taxdı. Əsirlikdən xilas edilən Xarıbülbülümüzü indi qələbəmizin simvolu kimi sinələrdə görmək necə də qürurvericidir!..

Daha sonrakı günlərdə Azərbaycan stendini yüzlərlə insan ziyarət etdi. Onların arasında Şimali Makedoniya Siyasi Sistem və Topluluklararası Əlaqələr Nazirinin müavini Cabir Doko, Türkiyə Cümhuriyyətinin keçmiş Mədəniyyət Naziri Nabi Avcı, bir sıra bələdiyyə sədrleri, tələbələr, məktəblilər, ədəbiyyatsevərlər də var idi.

5 gün ərzində ziyarətçilər arasında Azərbaycana qarşı böyük maraq hiss etdim. İstər qardaş Türkiyənin vətəndaşlarının, istərsə də Sərgi-Yarmarkada iştirak edən 30 ölkənin nümayəndələrinin ölkəmizə sevgisi və marağısı sonsuz idi. Stendimizə yaxınlaşan hər kəs "Burası can Azərbaycana aiddir" deyirdi. Düşünürəm ki, bu böyük maraqda Azərbaycanın zəngin mədəniyyətinin, ədəbiyyatının da payı var idi. Təsadüfi deyil ki, bir neçə dərginin təmsilçiləri yaxınlaşib "Ulduz" jurnalı ilə əməkdaşlıq etmək istədiklərini bildirdilər. Onların içərisində "Truva", "Turnalar", "Gənc yürüklər" kimi Türkiyənin məşhur ədəbi dərgiləri də var idi.

Sərgi-Yarmarka çərçivəsində bir sıra media, mədəniyyət, sənət tədbirləri keçirildi. Dərgiciliklə bağlı müxtəlif naşirlərin çıxışları dinlənildi. Sərgi-Yarmarka jurnalların təntidirilması, ədəbi, mədəni əlaqələrin güc-



ləndirilməsi baxımından mühüm tədbir idi və türk dünya ölkələrinin yaxınlaşdırılması nöqtəyi-nəzərindən də önəmli mədəniyyət hadisəsi oldu.

Sərgi-Yarmarkada türk dünyasından olan naşirlərlə, yazarlarla tanışlıqlar oldu, türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi yollarının müzakirəsi aparıldı. Yeni dostluqlar yarandı, köhnə dostluqlar daha da gücləndi. Fikrimcə, bu cür tədbirlərin əsas məqsədlərindən biri də budur: türk dünyası mədəni əlaqələrinin gücləndirilməsi. Deməli, qarşıya qoyulan məqsədə nail olundu.

Sərgi-Yarmarkanın qapanış tədbirində türk dünyasında mədəni əlaqələrin gücləndirilməsindəki xidmətlərimə görə Dünya İlətişimcilər Birliyinin diplomuna layiq görüldüm. Sərgi-Yarmarka bitdi, təəssüratlar isə bitmir...

Mədəni əlaqələrimiz daha da güclənməkdədir. İndi bu səfər zamanı nəzərdə tutduğumuz bir sıra işləri, layihələri gerçəkləşdiririk...

Türk dünyası üçün xeyirli olsun!

Rəsmiyə Sabir

"Ulduz" jurnalının

Redaksiya Heyətinin üzvü



ŞEİR VAXTI

ÖZÜMÜ VERDİM DƏNİZƏ

Gördüm qəm-kədər aparır,
özümü verdim dənizə.
Yolun düşsə, tanıyacaq –
gözümü verdim dənizə.

Yenə həmən, yenə təkəm,
nədi qovan, nədi çəkən?!
Anam, qəbrin üstdə çökən
dizimi verdim dənizə.

Elə bil biçində itdim,
ovcunun içində itdim.
Buluda qoşulub getdim...
İzimi verdim dənizə.

HAYIF, SƏNİNÇÜN ÖLMƏDİM

Bilirsən ki, öləcəksən,
daha nə var yaşamağa.
Piyadası vəzir çıxan
Şaham, nə var yaşamağa...

Qaranquşun qanadından
daşın ağrısını çekdim.
Ömür boyu bir “bəlkə”nin,
“kaş”ın ağrısını çekdim.

Qara xəbər saatının
zəngini tezdənə qurur...
Ürəyim də məndən keçib,
daha kürəyimdən vurur.

Ürək bəyəm nə üçündü, –
uzağı infarkt olacaq.
Dost-tanışın nekroloqu
daşdan keçən akt olacaq...

Mənimçün ağlama, qadın,
hayif, səninçün ölmədim.
Sənsiz boş keçən bu ömrə
qayıb səninçün ölmədim.
...Hayif, səninçün ölmədim...



Sabir YUSİFOĞLU

ÖZÜN ATAN ÜRƏYİM

Bu yayın ortasında
qış fəslin yaşayıram.
Əsir düşmüş dünyanın
daş fəslin yaşayıram.

Sükut aparır məni
külək aparan kimi.
Kim ölümə aparar
ürək aparan kimi?!

Xəyalımda çırpinır
ayağının səsinə
beşinci mərtəbədən
özün atan ürəyim.

Mənimki ömür döyül,
yaşayıram səsinlə.
Batan günü səhərə
daşıyıram səsinlə.

Kor barmaqlarım tapmir,
gözümün işığını.
Dur gəl, sal bu zindana
üzünün işığını.

NƏ DANIŞIR MƏLƏKLƏR?

Yenə vurub başıma,
ürəyimin ağrısı.
Ayaqlarımda gəzir
kürəyimin ağrısı.

Adam heç görmədiyi
adamçın də darıxır.
Heç vaxt sevməyəcəyi
qadınçın də darıxır.

Bir ev boğulub batır
bir uşaq gözlərində.
Bir səhra yanıb gedir
bir yovşan gözlərində.

Kimin əlindən öpək,
dünya əli əlcəkli?!
Hamı içdən quruyur,
hamı üzdə bəzəkli.

Ağacların saçını
yolub qaçıր küləklər.
Dünyanın o üzündə
nə danışır mələklər?!

BÖYRƏK DONORU

Sənnən dost ola bilmədik,
böyrəyim yoldaşın olsun.
Yaxşı bax – öz canın kimi,
nə duzu, nə daşı olsun.

Yayda, qışda muğayat ol,
soyuğa vermə, sən Allah.
Sən bolluqdan, mən achiqdan
gedirik bu yolu, vallah.

İki əlimnən sıxıram
infarkt vurmuş ürəyimi,
Tənhaliqdan səsləyəndə
bu böyrək o böyrəyimi.

Burda bir böyrək göynəyir,
orda oynadığın toyda.
Bəlkə, Allahın səhvidi, –
səhv eləyibdi bu boyda?!

...Halal elə, verdiyin o
pulnan borcları bağladım.
Üstəlik, balalarımçün
çörəkpulu da saxladım...

SOYUĞAM TORPAQ KİMİ

Üzü payıza dönmüş
ocaq kimi soyuğam.
Boş qalan yuva kimi,
qucaq kimi soyuğam.

Budağından yıxılıb,
o yuvada yer salan
yarpaq kimi soyuğam,
soyuğam buzdan betər.

Dörd divarlıq qəfəsdə
ürək kimi sıxılan,
iki divar sığınan
bucaq kimi soyuğam.

Hamı bir-bir unudur,
hamını unudaram.
Səni də unudaram,-
soyuğam torpaq kimi.

...Bu payızı götürüb
aparacam yazacan.
Bir gülün ləçəyində
ordan məktub yazacam.

Darıxmağı qəşəng bildim...
qapısı
toz bağlamış, damı daman ev kimi.
Həsrətinin ləzzətini çəkirəm,
badə-badə, qullab-qullab, kef kimi.

Darıxıram,
ağriyıram,
ölmürəm...
Ölər olsam, biləcəksən, darıxma.

Ağlamaqdan gözün doyar bir səhər,
sağlıq olsun, güləcəksən...
Darıxma...

HAMI YADDAN ÇIXIB GEDİR

Əlin də çıxır əlimdən,
Tanrıının ətəyi kimi.
Neçə günümüz oldu, say –
arıynan pətəyi kimi?!

Təzyiqim günbəgün artır,
dişlərim laxlayıb düşür.
Bir sarı yarpaq sallanır,
nətəhər saxlayım, düşür?!

Özündən özgə kimin var? –
ona da Əzrail şərik.
Eşq sirrimiz içimizdə,
yığışıb yola düşərik.

«Get-gəllər»ə öyrəşmişəm,
uzaq gedir, yaxın gedir.
Hamı bir-bir yaddan çıxır,
hamı yaddan çıxıb gedir.

Nə fərqi var, yadındayam,
yoxsa çoxdan unutmusan?
Heç nəyi dəyişmir daha,
hansı vaxtdan unutmusan.

...Dərd dərd üstə, il bürc üstə,
daş üstə daş qoyub ölmək.
Ölümlərin ən gözəli
dizinə baş qoyub ölmək!..

BƏXT TƏRƏF QURAQ OLSA DA...

Nə kimindi, kim kimnəndi,
kim nəyindi, kim kimdi ki?..
Ömür – ustad əlində saz,
adam – qırılan simdi ki!..

Qara bulud gəlir hardan?
Çıxararmı bizi dardan? –
Ay bunu başa çıxardan,
bu lap ağildan kəmdi ki!..

Hər yan çilçiraq olsa da,
hər dərdə maraq olsa da,
bəxt tərəf quraq olsa da,
gözümüz yenə nəmdi ki!..

Saçını yol, üzünü did,
bəxt yazanın gözünü did!
Bizi yaşıdan son ümidi,
...və bir də sonsuz qəmdi ki!..

ARX BOYUNCA QATARLAR...

Nə əlimdə daş-kəsək,
nə hürən o itlər var.
Nə arx boyunca keçən
sınıq-salxaq qatarlar.

Yenə bir səs-səmir yox,
yenə sakitçilikdi.
Üstündən illər keçən
ömrüm çilik-çilikdi.

Qapım-bacam bağlıdı,
köhnə divar yerində.
Bəlkə, çıxıb gələsən
batan günün birində?..

Heç kim düşmür yadına, –
axı yenə niyə SƏN?!
Qapımı aç, soyuqdu –
qəlbim sıñıb, deyəsən...
Heç kim düşmür yadına, –
axı yenə niyə SƏN?!
Qapımı aç, soyuqdu –
qəlbim sıñıb, deyəsən...

ANLARSAN TƏKLİYİNİ

Yavaş-yavaş anlarsan,
anolarsan təkliyini.
Çəkib evin küncünə
ağlarsan təkliyini.

Hamıdan damla-damla,
gün-gün, il-il çıxarsan.
Heç nə yerinə dönəməz-
ilan dili çıxarsan.

Uzaq da qaçar səndən,
yaxın da qaçar səndən.
Dərmanlar ovuc-ovuc, –
yuxun da qaçar səndən.

Tutub güzgü öňündə
danlarsan təkliyini.
Divarlar soyuduqca
anlarsan təkliyini.

Nə sevib sarılmağa,
nə də ürək qırmağa...
O da yiğışib gedər,
gedər
gedər-gəlməzə,
sənsə şam yandırmağa...

BALACA ZƏHRAYA

*Qarabağ qazisi, rəhmətlik
qardaşımın qızı məndən şeir istədi...*

Göy üzündən sallanıb
Topa-topa buludlar.
Hayandan gəlir belə
Çapa-çapa buludlar?..

Uzadıb əllərini,
Silib yerin tərini,
Böyüür bir-birini
Tapa-tapa buludlar.

Göyü ayırdı yerdən,
Nə boyda oldu birdən
Dənizlərdən, göllərdən
Qopa-qopa buludlar.

Pəncərəndən qara bax,
Bəxtin kimi ağappaq.
Saçlarına qonacaq
Lopa-lopa buludlar.





Mətanət VAHİD

OĞURLANMIŞ SÖZLƏR

Bu dəfə söhbətimiz oğurluq haqqındadır, özü də elə-belə yox, ədəbi oğurluq. Bu artıq milyon kərə ifadə olunmuş bir həqiqətdir ki, Yer üzündə deyilməmiş söz qalmayıb. Nə qədər çalışsalar da, ən böyük sənətkarlar belə, yeni söz deyə bilmirlər. Uzaqbaşı, sözlərinə “yeni nəfəs” verməyə nail olurlar. Odur ki, bu baxımdan hər bir fikir deyilmişlərin, yazılmışların bu və ya digər dərəcədə təkrarıdır. O cümlədən əsərlərin ideyası da, süjetlər də, obrazlar da... biri digərini bir başqa şəkildə təkrarlamaqdadır.

Adətən, hər bir sənətkarın (istisnalar nadir hallarda olur) yaradıcılığının müəyyən bir təqlid mərhələsi olur: o, sevdiyi digər söz adamlarını təqlid edə-edə öz sözünü, öz yolunu tapmağa çalışır. Vay o gündən ki, o özünəməxsusluq heç vaxt tapıla bilməyə və müəllif yaradıcılığını elə həmişə bu təqlidlər üzərində qura, buna baxmayaraq, heç bir vəchlə təqlidçi olduğunu qəbul etməyə.

ESSE

Təqlid məsələnin ən “günahsız” tərəfidir, demişdik axı, bizim mövzumuz plagiarismdir. Əvvəlcə müəyyənləşdirək ki, plagiarism, indiki halda isə konkret olaraq ədəbi oğurluq nədir? Internet saytlarındaki, kitablardakı plagiarism sözünün mənşəyi, tarixi ilə bağlı uzun-uzadı fikirləri yazımı köçürmək niyyətində deyiləm. Qısaca onu deyim ki, ədəbiyyatda plagiarism bir şəxsin mətninin bütöv, yaxud hissələr şəklində mənbəyi verilmədən, yaxud başqasına məxsus olduğu vurgulanmadan eynilə köçürülməsi, mənimsənilməsi, öz mətni kimi təqdim olunmasıdır.

Bir misra, bir cümlə, yaxud hər hansı bir fikrin təkrarı, adətən, plagiarism hesab olunmur. Etik cəhətdən bunun ədəbi oğurluq olduğunu izah etmək nə qədər çətindirsə, hüquqi cəhətdən sübutu daha müşküldür. Çünkü yazarlar bir məsələ haqqında eyni qənaətlərə, eyni fikirlərə gələ bildiyi kimi, bu düşüncələr eyni cümlələrlə ifadəsini də tapa bilər. Ola bilər ki, kimsə kimdənsə bilərəkdən bir cümləni, bir misranı, bir beyti köçürsün, ya da lap elə bu ata malı kimi “özəlləşdiriyi” beyt üzərində öz şeirini qursun. Hər halda, bunun adını plagiarism qoymaq gərəyindən böyük iddiadır. Lakin bu o demək deyil ki, yazarlar bir-birindən rahatlıqla mətnin həcmini böyütmədən misraları, cümlələri götürüb öz adlarına çıxa bilərlər. Əlbəttə, bu, hər şeydən öncə, vicedan məssələsidir.

Araşdırma aparıllaraq əldə edilmiş bilgilər əsasında yeni, özünəməxsus mətn yazmaq başqa, özgəsinin yazısını birəbir köçürmək bir başqa. Əks halda, mətbuatdakı məqalələrin yaridan çoxunu plagiarism adlandırmalı olarıq. Odur ki, damğalar vurdugumuz zaman o sərhədin incəliyini gərək nəzərdən qaçırmayaq. Elmi-texniki inkişaf irəlilədikcə plagiarism da adı hala çevrilir. Bəzən, sadəcə, tərcümə etdiyi, qətiyyən yaradıcı yanaşmadan əlavəsi, dəyişiklikləri olmayan

materialı müəllif öz halalca beynin məhsulu kimi qəzetə, sayta təqdim edir – bunun nümunəsi onlarladır.

Bəs bədii əsərlərdə necədir? Xatırlayırsınızsa, yaxın keçmişdə Həmid Herisçi Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin Moris Meterlinkin "Müqəddəs Antoninin möcüzəsi" pyesindən plagiarism olması iddiası ilə çıxış etmişdi. Oxşar süjetlərin olduğunu danmirinq. Lakin qeyd edək ki, ədəbiyyatda mifdən, folklor, dini kitablardan gəlmə onlarla süjet var ki, dünya ədəbiyyatına səpələnib və oğurluq deyil, bəhrələnmə, təsirlənmə hesab olunur. Plagiatın sərhədləri dəqiq konturlarla çizilməsə da, ümumi bir fikir var ki, ideya oxşarlığını, süjet bənzərliyini, bu bənzərlik nə dərəcədə çox üst-üstə düşürsə-düşsün, plagiarism adlandırmaq olmaz. İfadə forması özəlləşdirilmədən, yalnız mövzu və süjetin mənimsənilməsi plagiarism sayılır. Təəssüf ki, bəzən ajotaj yaratmaq məqsədilə bu cür mətləblər ətrafında saxta hay-küy qaldıranlar məsələyə səthi yanaşırlar. Kimisə plagiarismda suçlamaq kifayət qədər ciddi iddiadır.

İndi bədii ədəbiyyatda plagiarism müəyənələşdirmək az qala mümkünsüzdür. Çünkü ədəbi oğurluğun ədəbli bir adı var: postmodern. Ədəbiyyatda deyiləsi heç bir sözün qalmadığını qəbul edən postmodernistlər yazılıacaq hər bir əsərin mütləq özündən əvvəlkilərlə əlaqəli olacağı, onlara işarə edəcəyi və xatırladacağını deyirlər. Belə olduğu halda, plagiarism postmodernizm üçün adiləşir, hətta qanunauyğunluğa çevrilir və pastiş, parodiya və s. vasitəsilə intertekstuallıq yaradılır. Postmodernistlərə görə, plagiarism hər müəllifin özünə qədər yazılınlarla mətnlərarası əlaqə yaratmaq üsuludur. Müsahibələrin birində O.Pamukdan soruşurlar ki, siz "Mənim adım qırmızı" romanında U.Ekonun "Qızılğülün adı" romanından təsirlənmisiniz? – Çünkü bu iki roman arasında kifayət qədər ciddi bənzərliklər var. Pamuk isə yarızarafat, yarıciddi təxminən

"bəhrələnmək nədi, çox şeyi oğurlamışam" kimi bir cavab vermişdi.

Əslində, postmodernizmdə plagiarism bir üsulu, ədəbi var: kiçicik də olsa, eyham vurmaq, istifadə olunmuş mətni oxucuya nə iləssə xatırlatmaq. Əlbəttə, burada artıq hər şey oxucunun hazırlığından, mütaliə dərəcəsindən də xeyli asılıdır. Bu, müəlliflər üçün bir qədər xilasedici funksiya daşıyır, bəzən yazara plagiarı damgası vurulanda isə postmodernizmi, bəlkə, heç sona qədər anlaya bilməyən müəllif də dönüb olur postmodernist və oğurluğunu bu "izm"in donuna bürüyür.

Mütəxəssislərin fikrincə, bəzən plagiarı kifayət qədər şöhrəti olduğundan, əslində, ehtiyacı olmasa da, məhz oğurlamaq azartından hansısa ədəbi əsəri və ya bir parçanı mənimsəyir və belə "xəstələr" hamidan möhkəm səslə ədəbi oğurluq faktlarını elan edib aşkarlamadan həzz alırlar. Xəstələrə şəfa diləyib, şöhrətinin artmasını "oğru" damgasından deyil, oğurladığı mətnindən umanlar haqqında söhbətimizə qayıdaq.

Bəzən bütün günahları zəmanənin üstünə atanlar deyirlər ki, son vaxtlar ədəbi oğurluqların sayı artıb. Əlbəttə, internet əsrində yaşayırıq və bircə kliklə onlarla mətn oxumaq imkanı əldə edə bilirik. Lakin tarixə nəzər saldıqda klassik ədəbiyyatda plagiarismin miqyasından dəhşətə gəlməmək olmur.

Deyilənə görə, "Skapenin kələkləri"ndə Sirano de Berjerakdan bütöv bir səhnəni köçürən Molyer ittihamlara "Özümə aid olanı harda tapsam, götürürəm" cavabı vermiş. Müasirimiz olsa, onu suçlardıq, amma klassikdir, dahidir, onunla işimiz yoxdur. Hələ bu harasıdır ki? Deyirlər, Şekspir başqalarından nəinki pyesləri üçün səhnələr, hətta şeirlər də oğurlayırdı. Üstəlik, britaniyalı dahiyə bu haqda deyiləndə "Bu, palçıqda tapdığım bir qız idi, onu ali cəmiyyətə təqdim etdim" deyirmiş. Vikipediya məlumatlarında Volter, E.Zoly, Q.Lessing, J.J.Russo... kimi müəlliflərin adını plagiarılar sırasında görmək olar. Bizim ədəbiyyat tarixində isə

ən böyük plagiat hadisəsi kimi Mirzə Şəfi Vazehin "Nəgmələr"inin alman şairi Fridrix Bodenşdet tərəfindən mənimsənilməsindən söz edilir.

Doğrusu, mən bədii ədəbiyyatdan da-ha çox, elmi-nəzəri ədəbiyyatlarda plagi-ətin şahidi olmuşam. "Koskoca" "ədəbiyyatşunas"lar dünya ədəbiyyatından çox diqqətlə oxuduqlarını xeyli səliqə ilə öz kitablarına köçürə bilirlər. Yaxud heç özünə uzağa getmək əziyyəti vermədən müəlliminin, həmkarının yazdıqlarını öz adına yazanlar daha böyük "cəsarət" sahibləridir. Bir az da ürəkli olanlar isə artıq dünyasını dəyişmiş həmkarlarının, dostlarının beyin məhsulunun üzərində, sadəcə, müəllif adını dəyişməklə "iş"lərini başa vurmuş olurlar. Bəzən hüquqi cəhətdən plagiat faktını sübuta yetirmək mümkünsüz olsa da, bununla fakt dəyişmiş olmur. Bu halda insanı öz vicdanının ixtiyarına buraxmaqdan başqa bir çarə qalmır.

Bir də sitat veriləndə müəllifi göstərməmək mərəzi kimi, oxumadığı kitablardan sitat gətirmə xəstəliyi də yayındır. Bir mövzudan bəhs edərkən müəllif gərəkən mənbələri oxumaq əziyyətinə qatlaşmadan sitat mənbəyi ilə birlikdə başqamüəlliflərdən kopyalayaraq "çoxoxumuş"luğunu, "məlumatlı"lığını sübuta yetirir. Bu da bir növ plagiatidır - sitat oğurluğu.

Söhbət plagiatiñan düşmüşkən, "Sözlər" filmini (rej. Brayan Klaqman, Li Sterntal) xatırlatmaya bilmədim. Xəyalında cizdiyi yolun başlanğıcında olan gənc yazıçı Rori Censen böyük ambisiyalara sahib olsa da, istedad və bacarığı iddiası qədər böyük deyil. Ona şöhrət qazandıracaq yaxşı bir kitab yazmaq arzusunda olan yazılıcını çap etmir, yazdıqları heç kimə maraqlı gəlmir. Taleyn ironiyası bir başqasının deyil, məhz onun qarşısına müəllifi bəlli olmayan bir əlyazma çıxarır. Sonrası bəlli. Ambisiyası yazdıqlarını kölgədə qoyan Rori bu fürsətdən faydalanan və şöhrət qısa müddətdə ayağına gəlir. Filmin məzmununu nəql etmək fikrim yoxdur. Bu filmə baxanda düşünürdüm ki, axı sözlərin

insanı paklaşdırıldıqını, saflaşdırıldıqını deyirlər. Doğrudanmı vicdanla mücadilədə şöhrət azarının qalib gəlməsinə sözlərin, azca da olsa, təsiri yoxdur?

Ədəbiyyat tarixində bir çox qaranlıq məqamların üzərinə işıq salınıb, bir çox sirlər bəzən uzun əsrlər sonra faş olunub. Ola bilər ki, bu sirlərin üstü əbədi qapansın - bir yazarın oğurluğu ömür-billah bilinməsin, oğurladığının şöhrətini halalca əməyinin bəhrəsi kimi həzm etsin. Lakin insanın vicdanı ilə qarşı-qarşıya dayandığı bir məqam olur axı. Mütləq olur. Hər halda, mən bunun bircə kərə olsa belə, baş tutduğuna inanmaq istəyirəm. Başqasının beyin məhsulunu rahat-rahat öz adı ilə təqdim etmək kimi bir əməl vicdanı sızlatmasa belə, ən azı izini buraxmadan keçdiyinə inanmaq istəmirəm.

Etiraflar çox vaxt ən sonda gəlir. Sonda isə etiraf edim ki, essemən adı mənə məxsus deyil, plagiatiñar - onu amerikalı yazıçı və tənqidçi Tomas Mallonun "Stolen words: forays into the origins and ravages of plagiarism" (Oğurlanmış sözlər: hər bir yazılıcının hər cəhətdən qorxduğu günah haqqında ağıllı və məlumatlı hekayə) (1989) kitabının adından oğurlamışam.



TƏRCÜMƏ SAATI

ULTARIN PIŞIKLƏRİ

Deyirlər ki, Skayı çayının o tayında yerləşən Ultarda bir nəfər belə pişik öldürə bilməzmiş. Odun qarşısında miyoldayan pişiyə baxanda mən buna inandım. Çünkü pişik sırlı və insanların görə bilmədiyi qəribə şeylərə yaxındır. O, qədim Misirin ruhudur, Meroe və Ofirdəki unudulmuş şəhərlərin nağıllarının daşıyıcısıdır. O, cəngəllik ağalarının qohumudur, qədim və ugursuz Afrika şırlarının varisidir. Sfenksin əmisi oğludur və onun dilində danışır; lakin Sfenksdən daha qədimdir və onun unutduqlarını xatırlayır.

Ultarda, pişiklərin öldürülməsini qadağan etməzdən əvvəl, qonşuların pişiklərini tələyə salıb öldürməkdən ləzzət alan qoca kişi və arvadı yaşayırırdı. Niyə belə etdiklərini bilmirəm. Bəzi istisnalar olmaqla, çoxları gecə pişiyin səsinə nifrat edir və pişiklərin ala-qaranlıqda həyətlərdə və bağlarda gizlicə qəçməsinə pis baxırdılar. Lakin nədənsə həmin yaşılı cütlük evlərinə yaxınlaşan hər pişiyi tələyə salıb öldürməkdən həzz alırırdı və hava qaraldıqdan sonra eşidilən bəzi səslərdən bir çox kəndlilər elə bilirdilər ki, onların öldürmə tərzi olduqca özünəməxsusdur. Amma kəndlilər qoca və arvadı ilə belə şeyləri müzakirə etmirdilər. Ona görə ki, hər ikisinin qırışmış üzlərindəki ifadə qorxulu idи və onların bağçası baxımsız bir həyətin arxasında səpələnmiş palid ağaclarının altında çox kiçik bir yer idi və qaranlıq ərazidə gizlənmişdi. Əslində, pişik sahibləri bu qəribə insanlara nifrat etdikləri kimi, həm də onlardan qorxurdular və onları qəddar qatillər kimi təhqir etmək əvəzinə, hər hansı əziz ev heyvanlarının və ya siçanın ağacların altındakı qaranlıq, ucqar



*Hovard
FILLIPS LAVKRAFT*

evə doğru getməməsinə diqqət yetirirdilər. Hansısa qaçılmasız vəziyyət nəticəsində bir pişik buraxıldıqda və gecə vaxtı səslər eşidiləndə canının sahibləri aciz şəkildə ağlayırdı, ya da taleyinə şükür edərək özünə təsəlli verirdi ki, yaxşı ki, yoxa çıxan övladlarından biri deyil. Çünkü Ultar əhalisi sadə insanlar idi və bütün pişiklərin ilk dəfə haradan gəldiyini bilmirdilər.

Bir gün Cənubdan Ultarın dar, daş döşənmiş küçələrinə qəribə səyyahlardan ibarət karvan gəldi. Onlar qaraşın idilər və hər il iki dəfə kənddən keçən digər səyyahlardan fərqli olaraq, bazarda gümüş xəzinələri ilə bağlı hekayələr danışib tacirlərdən muncuqlar alırdılar. Səyyahların hardan gəldiyini heç kim deyə bilməzdi, ancaq onlar qəribə dualar oxuyurdu, at arabalarının kənarlarına insan bədənli, pişik, şahin, qoç, aslan başları olan qəribə fiqurlar çəkdikləri görünürdü. Karvan rəhbəri iki buynuzlu və buynuzların arasında qəribə disk formalı başlıq taxmışdı.

Bu karvanda atası və anası olmayan yalnız qara pişiyə sahib uşaq var idi. Vəba onun hər şeyini əlindən almışdı, lakin kədərini azaltmaq üçün ona bu kiçik, tüklü canını vermişdi. İnsan çox gənc olanda pişik

balasının varlığı ilə də böyük bir rahatlıq tapa bilər. Ona görə də səyyahların Menes adlandırdıqları oğlan qəribə rəngə boyanmış arabanın pilləkənlərində öz zərif pişik balasıyla oynayarkən ağlamaqdan daha çox gülümşəyirdi.

Səyyahların Ultarda qaldığı üçüncü günüün səhəri Menes pişik balasını tapa bilməyib bazarda ucadan hönkür-höñkür ağlayanda bəzi kəndlilər ona qoca ilə arvadı və gecə eşidilən səslər haqqında danişdilar. Bunları eşidəndə höñkürtü yerini düşünməyə və nəhayət, duaya verdi. O, qollarını günəşə tərəf uzadıb heç bir kəndlinin başa düşməyəcəyi bir dildə dua etdi. Baxmayaraq ki, kəndlilər anlamaq üçün çox cəhd göstərmirdilər, çünki onların diqqətini, əsasən, səmada və buludlarda görünən qəribə şəkillər çəkirdi. Bu, çox qəribə idi, çünki balaca oğlan öz duasını söyləyərkən sanki ekzotik şeylərin - kölgəli, buynuzlu diskərlər taclanmış hibrid canlıların dumanlı fiqurları yaranırdı. Təbiət xəyalpərəstləri heyran etmək üçün belə illüziyalarla zəngindir.

Həmin gecə səyyahlar Ultarı tərk etdilər və bir daha görünmədilər. Həmin vaxtdan bəri hər evə tanış olan böyük, kiçik, qara, boz, zolaqlı, sarı və ağ pişiklər yoxa çıxdı. Kənd sakinləri bundan narahat oldular. Başçı Kranon əmin idi ki, Menesin pişiyi itdiyinə görə qisas almaq üçün pişikləri səyyahlar aparıblar. Əhali karvanı və balaca oğlunu lənətlədi. Lakin notarius Nit bildirdi ki, qoca və onun arvadı daha çox şübhələnəcək şəxslərdir. Çünki onların pişiklərə nifrətləri kəskin və getdikcə daha cəsarətlə olurdu. Yenə də heç kim bu cütlüyü şikayət etməyə cəsarət etmədi. Hətta meyxana sahibinin oğlu balaca Atal and içirdi ki, o, ala-qaranlıqda pişiklərin yavaş-yavaş iki sıra şəklində qoca və qarının evinə getdiklərini görüb, sakinlər balaca uşağın sözünə inanmasalar da, yaşlı cütlüğün kəndin bütün pişiklərini öldürdüklərinə inanırdılar. Yaşlı cütlük evlərindən çıxmadiqca heç kim onlarla danışmağa cəsarət etmirdi. Ona görə də Ultar sakinləri qəzəblə yuxuya getdi.

Sakinlər sübh çağrı oyananda gördülər ki, hər pişik öz aid olduğu evə qayıdıb. Büyük,

kiçik, qara, boz, zolaqlı, sarı, ağ - heç biri əskik deyildi. Pişiklər kökəlmışdilər və xoşbəxtcəsinə miyoldayırdılar. Sakinlər bir-birləri ilə bu haqda danişdilar və az da olsa təəccübləndilər. Başçı Kranon yenə təkid etdi ki, onları səyyahlar aparıb, çünki pişiklər heç vaxt qoca kişinin və onun arvadının evindən sağ qayıtmayıblar. Hami bu fikirlə razılaşdı. Baş verən hadisədən sonra bütün pişiklərin öz ət yeməklərindən və ya nəlbəkilərində süd içməkdən imtina etməsi son dərəcə maraqlı idi. İki gün ərzində Ultarın tənbəl pişikləri heç bir yeməyə toxunmadılar, ancaq odun yaxınlığında və ya günəşin altında yatırdılar.

Düz bir həftə, kəndlilər ala-qaranlıqda ağacların altındakı balaca evin pəncərələrində işıqların yandırılmadığını gördülər. Notarius Nit qeyd etdi ki, pişiklərin getdiyi gecədən bəri heç kim qocanı, nə də arvadını görməyib. Daha bir həftədən sonra başçı qorxusuna qalib gəlmək və vəzifə borcunu yerinə yetirmək üçün qəribə evə getmək qərarına gəldi, o, dəmirçi Şanqı və daş kəsən Tulu şahid qismində özü ilə aparmağa ehtiyat etsə də, onlar da başçıya qoşuldular. Köhnəmiş qapını sindirdiqdən sonra yalnız torpaq döşəmədə iki aydın seçilən insan skeleti və künclərdə sürünen bir neçə böcək gördülər.

Sonradan Ultar sakinləri arasında çoxlu söz-söhbət yarandı. Həkim Zat notarius Nitlə uzun müddət mübahisə etdi. Kranon, Şanq və Tul sual atəşinə tutuldular. Hətta meyxana sahibinin oğlu balaca Atal da sorğu-suallı edildi və ona mükafat olaraq bir parça ət verildi. Sakinlər yaşlı cütlük, qaraşın səyyahlar, balaca Menes və onun qara pişiyi, səyyahların getdiyi gecə pişiklərin yox olması, yaşlı cütlüğün evində gördükəriylə bağlı bir-birləriylə müzakirə etdilər.

Ən sonda başçı Hateyq tacirlərin və Nirdəki səyyahların müzakirə etdikləri bu əlamətdar qanunu qəbul etdi - Ultarda heç kim pişik öldürə bilməzdi.

Tərcümə: Əkbər Rzayev



Nurlana UMUDVAR

AYÇİL YUXU GÖRDÜ

Günorta idi. Saatin əqrəbləri ekvator xətti kimi dayanıb onu Şimal və Cənub yarımkürələrinə ayırmışdı. Bu vaxt – iyul ayında bizim ölkədə havanın temepraturu qırx dərəcəyə qədər qalxır. İnsanlar sakit bir kölgəyə çəkilib mürgüleməyə başlayırlar.

Ayçilgilin evində də hamı günorta yuxusuna getmişdi. Sakitliyi iki şey pozurdu: bir divardan asılan quşlu saatın çıqqıltısı, bir də həyətdəki ağacların yarpaqlarının xəfif xışlıtı. Ayçıl yataqda uzanıb dünyani dinləyirdi və fikirləşirdi ki, Yer kürəsində, deyəsən, səssiz heç nə yoxdur. Birdən o, ürəyinin də döyüntüsünü eşitməyə başladı. İlk dəfə idi ki, özünü bu qədər yaxından eşidirdi. Bir az da diqqətlə ətrafi dinşədi. Ona elə gəldi ki, ətrafda nə varsa, canlıdır, nəfəs alıb-verir: divan ayaqları ilə gəzə bilir, divara söykənmiş dördkünc güzgü göz vura bilir, qaşıqlar uça, cəngəllər qaça bilir. Birdən yastığı qucaqlayıb

BÖYÜKDƏN UŞAĞA

yatağında bardaş qurdı, qırvım saçlı başını qaşdı, gözü saata sataşdı və piçıldadı:

– Ay çıqqacıraq saat, sən nə dilində danışırsan? Sənin ürəyin harandadır? Hər gün eyni səsi çıxarırsan...

Saat isə gözüyümulu kamançaçı kimi öz ritminə qapılıb, ona cavab vermədi. Qızçıqaz yastiğı kənara atdı, qalxıb qonaq otağındaki masaya yaxınlaşdı, ehmalca gümüş buludun içindəki armudlardan birini götürüb, barmaqlarının ucunda yerinə qayıtdı. Ancaq nə qədər ehtiyatlı hərəkət etsə də, hansısa bir qüvvə onun əlindəki armudu yerə saldı. Armud çarpayının altına diyirləndi, bir neçə saniyə sağa-sola yırğalandı və əsgər kimi dümdüz dayandı. Qızın başı çarpayının altına sallandı, – Ah, necə də sərindi, elə burdaca yatıb, – deyib armudun yanına düşdü. O, buranı qaranlıq mağaraya bənzətdi, gözünə bir ayı görsəndi, onun bıçaq kimi dişləri qızı qorxutdu. Qorxudan göz bəbəkləri bərələn qız həyəcandan armudu dişlədi və ayı birdən yox oldu. İndi isə meyvənin içindən ağ bir qurd nöqtə kimi qara başını çıxarıb dedi:

– Ay xanım qız, niyə mənim yurduma soxulursan? Bayaqdan səs-küy salırsan, imkan vermirsin ki, bir cimir alaq.

Ayçıl sual işarəsinə oxşayan qurda baxıb gözlərini döyürdü. O isə elə hey deyinirdi: "Bayaqdan evimi firladırsan, mənim də başım firlanır axı. Bilirsən, neçə dəfə dombalaq aşmışam?"

– Bağışla, qurdcuq, xahiş edirəm, bağışla, gözümə yuxu getmir, hər kəs yuxuda olanda darixmağa başlayıram. Ancaq səs edib heç kimi oyatmaq fikrim də yox idi... mən darixirdim – dedi qız günahkarmasına, – səni yaraladım, hə?

Ayçıl kövrəlmışdı, o bilirdi ki, qarışqa belə olsa, yuvasını dağıtməq olmaz.

Qurd dedi:

– Yaxşı, ağlama, indi hamını oyadarsan.

Məni apar qoy armud ağacının dibinə, evimə qayıtmalıymış.

- Bəyəm evin armudun içi deyil ki, ay qurdcuq?

- İçi idi, ancaq indi böyüdüm və dünyani dinləməyə çıxdım. Bundan sonrakı həyatımı sənin kimi dünyada keçirəcəm.

Qız lap çəşmişdi:

- Axi sənin mənim kimi ayaqların yoxdu?..

- Artıq köhnə evimlə vidalaşıram, bundan sonra mənim torpaqda qanadlarım çıxacaq və mən sənin kimi gözəl bir kəpənəyə, bəlkə də, parlaq bir böcəyə çevriləcəyəm. Sənsə yatmaq istəməyəndə bura gəl, söhbətləşək, yoxsa darıxdığından evin altını üstünə çevirəcəksən.

- Bəs sən darıxanda nə edəcəksən, ay qurdcuq?

- Eh, mənim darıxmağa vaxtım nə gəzir. Həyat sürmək üçün ətirli ağacların çıçəklərinə qonacağam. Gələcək ailəm üçün ən şirin yuvanı axtaracağam.

- Bəs sonra?

- Sonra gübrəyə çevriləcəm, bu halda da faydalı olacam. Sən bəyəm olduğun kimi qalırsan ki, insanlar da dəyişir, bax sənin o sıqallı əllərin bir gün bu ağac qabığı kimi olacaq, özün də bütübümiş armuda oxşayacaqsan.

- Sonra da gübrəyə çevriləcəm?

- Yəqin ki...

- Mən istəmirəm, onda səsləri eşitməyəcəm. Mənim dünyanın səslərindən xoşum gəlir. Cıqqacırıqın da səsini eşitməyəcəm, heyif...

- Sən yeni səslər eşitmək üçün mütləq gübrəyə çevriləmisən. Ancaq bunun üçün qarşında uzun bir yol var, darıxmamaq üçün bu yolu darıxmağa qoyma. Eşidirsən? Niyə cavab vermirsən, ay xanım qız?

Ayçıl tumurcuq boyda ağızı ilə əsnəyib başını ağacın gövdəsinə söykədi, Qurdcuq da enli bir yarpaq tapıb, onun üstünü ehmalca örtdü.

AĞ ŞAR

Yer üzü də vardı, göy üzü də. Yerdə insan çox idi, göydə ulduzlar. Göy üzünün iki ən böyük şarı sağ və salamat idi. Yer üzündə də çoxlu şarları olan bir kişi vardı. Onda dünyanın bütün rənglərində olan şarlar vardı. Onlar elə Yer kürəsinin özünə oxşayırıldılar. Bu kişi hər gün bulvara bir topa şarla gələr, sonra bir-iki şarla evə qayırdı. Şarsatan uzaqdan gələndə adama elə gəlirdi ki, üstünə nəhəng bir qalaktika yaxınlaşır.

Günlərin bir günü bulvarda təkbaşına gəzən bir uşaq ondan şar istədi.

Kişi şarların iplərini yerbəyer edərək soruşdu:

- Pulun var?

- Yoxdu, - oğlan barmağını əyninə çox böyük olan nimdaş şalvarının cırıq cibindən çölə çıxardıb, - dedi, - amma, bəlkə, axşamacan oldu.

Şarsatan:

- Bəlkə ilə alver getməz, balaca, onu əkiblər, bitməyib. Haçan pulun olar, onda gəlib alarsan.

Oğlan əvvəlcə məyus olsa da, sonra gözü ilə alacağı şarı seçməyə başladı. Bu vaxt dənizdən qəfil əsən külək şarları göyə qaldırdı.

Başını itirən kişi oğlana dedi:

- Onları tutub gətirsən, birini sənə verəcəyəm.

Oğlan enli şalvarının belini çəkə-çəkə şarların dalınca qaçmağa başladı, onlar göydə uçan quyruqlu ulduzlar kimi sürətlə hərəkət edirdilər. Uşaq hərəsini bir tərəfdən tutdu: birini ağacın başından, digərini skamyanın dalından... Oğlan birdən gördü ki, onun seçdiyi ağ şar dənizə tərəf uçdu. O öz şarının dalınca qaçıdı və ipindən yapışdırıb onunla birlilikdə göyə uçdu.

KASADAKI DƏLƏ

Fıstıqları yeyə-yeypə nağıllarımı yazıram... Ağzım işləməyəndə beynim də çalışırıñ sanki. Dişlərim fistıqları qırır və ağlıma maraqlı fikirlər gəlir. Amma dünən baş verən hadisə lap qəribə idi: yenə yanına bir kasa fistıq qoymuşdum, "Uçan dələ" adlı nağıl yazmağa başlamışdım. Nağılin ortasında əlimi kasaya atdım, ancaq ovcuma heç nə gəlmədi, oturduğum divandan boynumu ağ kasanın içində salladım: "Bu nədir, kasa bomboş..." Bir az da onun içində əyildim, yenə heç nə görmədim. Hirslənib hoppandım kasanın içində. Gördüm ki, bir dələ fistıqlarımı qoynuna və ovurdularına yihib meşəyə doğru qaçırm. Mən də tənbəllik eləməyib götürüldüm dələnin dalınca. Bu dələ başına döndüyüm necə sürətli imiş, qaçmaqdan təngnəfəs olub lap əldən düşdüm. Dələ isə bir şam ağaçının başına çıxıb, oradan qozaları təpəmə atmağa başladı. Mən ona aşağıdan nə qədər barmaq silkələsəm də, xeyri olmadı. Başımı tutub qaçmağa başladım, bu dəfə isə dələ məni qovurdu, arxamca da qozalardan atırdı. Çayı keçdim, sal aşdım, körpü keçib, təpəyə dırmaşdım, gördüm yox e, bu dələ indi də yarasə kimi qollarını açıb, quyuğunu da paraşüt edib başımın üstü ilə uçur. Uzaqdan təpənin ətəyində bir koma gördüm, tez özümü ora yetirdim, içəri keçib qoz qabığından olan qapısını bağladım. Elə bu vaxt komanın iyisi küpəgirən:

– Xoş gəlmisən, evim-eşiyim, həmişə sən gələsən, – dedi.

Onun tülükü gözlərindən qığılçımlar saçılıb ürəyimi deşdi sanki.

Qorxumdan çardaqdakı qış armudu kimi sapsarı saraldım. Qarı məni birayaqlı kətildə oturdub, – «İndi sənə nahar verəcəyəm» – deyib, bir qab qovrulmuş fistığı qabağıma qoydu. Fistıq gözümdən düşdü. Ancaq qayıq kimi yel-lənən kətildə əllərim əsə-əsə

qorxumdan bir ovuc fistıq götürüb ağızma atdım və qariya təşəkkür edib, – «Nənə can, daha mən gedim» – demişdim ki, qarı hirs-ləndi.

– Nənə sənin nənəndi, mənim kimi göyçək qızı nənə deyirsən?! İndi payını alarsan...

Mən kətildən yixildim. Küpəgirən necə sehr etdisə, qəfil bütün cahan qaraldı. Qaçıb qapını açıb çölə çıxmaq istəyəndə ayağım dəyən yerlərdən alov püşkurməyə başladı, anladım ki, buradan heç yerə qaça bilməyəcəm. Beləcə qarının istəklərini yerinə yetirməyə başladım; hər gün iki kisə fistıq təmizləyirdim, o da aparıb bazarda satırdı.

Bir gün ona dedim:

– Ay qarı, ey, çasdım, ay göyçək qız, bəs bu qədər fistığı satıb pullarını nə edirsən, oğul-uşağından da yoxdur ki, sən ölüb gedəndən sonra ona qala.

Qarı burnunun ucundakı qoz boyda ziyili uzun əyri dirnağı ilə qaşıya-qaşıya gülməyə başladı:

– Ha, ha, ha! Ay, tutun mənim qarnımı, gülməkdən cırılaçaq... bu zaman qarının paslanmış çəngəl kimi seyrək və upuzun dişləri görsəndi.

– Nəyə gülürsən, ay qarı?

– Doğrudan, elə bilirsən, mən ölücəyəm, ay yazılıçı? Mən səninçün nağıl-mağlam ki, axırda küpəgirənləri öldürəsiz, ha-ha! Sən hələ də anlamamışan ki, küpəgirənlər ölümsüz olur. Axmaq! Mən ancaq özüm istəyəndə ölə bilərəm.

Mənim lap qanım qaraldı, ancaq qəlbimin dərinliyində inanırdım ki, bir gün buradan çıxmağın yolunu tapacağam. Axi qəlbim dərinlikləri təmiz və güclü olur. Küpəgirən özünü ölümsüz göstərib məni ruhdan sala bilməzdı.

– Yaxşı, ay küpəgirən, ölmürsən, ölmə. Amma sən əvvəllər, deyəsən, küpəgirən ol-mamışan, yəqin ki, sənin də gözəl həyatın olub, qəşəng paltarların, çoxlu dostların olub.

Qarı elə ah çekdi ki, tikan kimi dik duran saçları sallandı. O, xəyalalı daldı, ancaq birdən

nəsə yadına düşdü və uçan tozsoranını götürüb dedi:

– Bura bax, sən öz şirin dilinlə məni yoldan çıxarıb sərrala bilməzsən, bu saat səni toza çevirib sonra da tozsoranlasovuraram və un kimi göyə səpələyərəm, bu dünyaya bir də milyon işiq ilindən sonra ya qayıdarsan, ya qayıtmazsan!

– Yaxşı da. Əsəbiləşmə, nə dedim axı? Torbaları ver, gedim meşədən fistiq yiğim.

Mən fikirli-fikirli qaranlıq ciğırla gedirdim. Böyük bir fistiq ağacına çatanda torbaları yerə qoydum ki, nəfəsimi dərəm. Bu zaman başıma bir qoza düşdü. Qozanı götürüb kənara atdim. Sonra biri də düşdü, başımı qaldırıb göyə baxanda dələni gördüm.

– Ay səni mərdimazar dələ! – deyib qışqırdım üstünə. Sənə görə fistiq kasasının içində düşdüm, indi bu dərin girdabdan neçə fəsildir ki, çıxammiram, ilin, günün hansı vaxtıdır, onu da bilmirəm heç. Çix get buradan.

Dələ isə aşağıya hoppanıb, önlüyümdən tutub dartsıdırmağa başladı.

– Yox, məni aldada bilməzsən, daha sənin dalınca qaçan deyiləm, – dedim. – Allah bilir, indi məni hansı girdaba yuvarlayarsan.

Dələ nə qədər sağıma, soluma keçsə də, nə qədər ətəyimi dartsırsa da, xeyri olmadı, kisələrimi fistıqla doldurdum, çıynimdən aşırıb komaya tələsdim.

Axşamlar kisələrin üstündə yatırdım, qarı fistıqları sıçanlardan qoruyum deyə, məni burada yatırdırdı. Gecənin bir vaxtı qarının altında nəsə tərpəndi, aylılıb kisənin ağızını açdım, dələni görüb məəttəl qaldım. İstədim ki, onu tutub qariya verəm. Ancaq qarının mərhəmətsiz olduğunu xatırlayıb dələyə sakitcə, – təbiətə qayıt, – dedim. Dələ bu dəfə kisənin üstündə oturub yetmiş zeytun kimi qapqara, mənalı gözləri ilə mənə diqqətlə baxmağa başladı. Fikirləşdim ki, bu işin içində bir iş var, bu dələ bura qədər gəlibəsə, mənə nəsə demək istəyir, onun sözünə qulaq asıb arxasında düşdüm. Sən demə, bu heyvancıq komanın sırı yerlərini bilirmiş. O məni illərlə qalanmayan ocağın içindən

keçirib düzənliyə çıxartdı. Biz təpəni aşıb çəhrayı rəngli bir gölə çatdıq. Dələ gölün içində düşəndə, – boğularsan, – deyib mane olmaq istədim, lakin o, sözə baxmadı, gölün ortasında hoppanıb-düşməyə başladı. Sən demə, bu çəhrayı göl çox duzlu olduğundan burada batmırlarmış. Mən onun yanına getdim, bu zaman dələnin ayağının altında böyük bir duz parçası olduğunu gördüm. Dələ onu dartmağa başladı, onun işarəsini anlayıb böyük duz parçasını çıynımə aldım. Dələnin izi ilə səhərə yaxın komaya çatdım. Dələ onu küpəgirənin heç vaxt yanıb-alışmayan ocağına atmağımı işarə etdi. Mən də onun istəyini yerinə yetirdim. Dərindən nəfəs almışdım ki, koma dəyişilib mənim evim oldu. Qarı isə əvvəlcə bir damla suya چevrildi, sonra o sudan dalğa saçlı, gözəllikdə tayı-bərabəri olmayan bir qız yarandı. O əlini mənə uzadıb fistiq təklif etdi. Mən də ona şeir qoşdum. Dələ də qaçıb getdi.

JALƏLİ LALƏ

Səhər-səhər lalə kasasındaki jaləni sübh günəşinə təqdim etdikdən sonra boynunu Şimal tərəfə əydi. Günəşə nə qədər rəğbət bəsləsə də, onun yandırıb-yaxan şüalarından hər vaxt özünü qoruyurdu. O öz mənzilini torpaq yolun çıynində salmışdı. Hər gün buradan keçən insanları, qoyun-quzuları izləyə bilsin deyə. Bir dəfə səhər aylılıb, yoldaizdə heç kimi görmədi. Axşamacan onu fikir götürdü. Gecə doluxsundu, səhər ümidi ləndi, amma bir fayda olmadı. Günlər keçir, yalnız lalə hələ də özünə bir həmdəm tapmirdi. Fikirləşdi ki, yəqin, insanlar məskənlərini dəyişiblər, köç ediblər. Fikirdən boynunu bükdü. Üfüqə enən narıcı günəş onun bu halına dözmədi, qıdıqlayıb soruşdu:

– Niyə belə kədərlisən, ləçəklərin yer süpürür lap?

– Çünkü bircə həmdəmim belə yoxdur, torpaqdan tənhaliq qoxusu gəlir.

– Mən sənə həmdəm olaram.

- Eh, sən göydə, mən yerdə. Sənə yuxarıdan aşağı baxmaq asan gəlir, amma mən buradan sənə boyhana bilmərəm.

- Sən heç əziyyət çəkib-eləmə, mən hər gün tellərimi sənə sarı döndərər, səni salamlayar, darixmağa qoymaram.

Lalə gülümsədi, ləçəklərini xəfifcə yelədi. Beləcə günlər keçir, onlar hər gün bir-birlərini salamlayırdılar. Lalə hər səhər kasasını jalə ilə doldurur, günəşə pay verir, günəş də öz allığından ona bəxş edirdi. Günlər bir-birini əvəz edir və günəş laləyə öyrəşdikcə öyrəşirdi. Günlərin bir günü jaləli lalə yoxa çıxdı. Günəş düşündü: «Axı bu necə ola bilər? Buradan indiyənəcən heç kəs keçməyib ki, onu qoparsın?!» O gah qızardı, gah saraldı, gah qeyzləndi, gah da qüssələndi. Gülnün sorağını yarpaqların üstündəki jalələrdən aldı. Jalələr dedi ki, sən öz laləni çox istədiyindən hər gün özün də bilmədən şüalarını israfla ona peşkəş eylədin. Onun da zərif ləçəkləri bu istiyə dözməyib, yanıb kül oldu...

O gün, bu gündür, jaləli jalələr yalnız yaz aylarında günəşlə görüşə bilirlər.

DOST OLMAQ

Siz heç nə vaxtsa kiminsə qapısını döyüb qaçmışınız? Bu, yaxşı hərəkət deyil, bilirom. Ancaq mənim belə bir dostum var...

Adı bir səhər idi. Həmişəki kimi yerimin içində kitab oxuyurdum. Bu zaman qapı döyüldü:

- Tıq-tıq...

- Qəribədir, - öz-özümə dedim, - bu tıq-tıq tanış tıq-tıqlardan deyil.

Qardaşım heç vaxt qapını döymür, uzun-uzadı zəngi cükküldədir, kimsə də açmayana qədər səbirsizcə baş barmağını zəngin üstündən çəkmir. Atam isə qapının az qala başından asılmış daqqıldağını ikicə dəfə vurur və səbirlə gözləyir. Anamın da

ki açarı var. Əslində, qorxaq biri deyiləm, ancaq bir dəfə qapını belə döymüşdülər, açanda isə heç

kimi görmədim. Gecə yatanda bunun bir cin, ya da pəri olduğunu da düşünmüştüm. Görəsən, bu kimdir? Tərəzi şəkilli əlfəcinimi oxuduğum səhifənin üstünə qoyub yataqdan qalxdım, pişik başlı tərliyimin bir tayıni geyindim, o bir tayıni tapammayıb qapiya tərəf getdim. Barmaqlarımın ucunda qalxıb gözlükdən baxdım: ins-cins yoxdur. Qapını azca araladım; dəqiqlik kimsə yoxdur. Fikirli-fikirli mətbəxə gedib, özümə holland pendirli buterbrod düzəldib kompüterin qarşısında oturdum. Elə oyuna təzəcə girişmişdim ki, qapının zəngi yarımcıq cükküldədi. Cəld qapının ağızına gəldim və gözlükdən boylandım: yenə heç kəs yoxdur. Ürəklənib qapını açdım, sağa-sola baxdım.

- Lənət şeytana! - deyib oyunuma qayıtdım, gün ərzində bu hadisə də yadımdan çıxdı.

Lakin səhər anam işə gedəndən sonra bu müəmmalı hadisə təkrarlandı. Bu dəfə heç yerə getmədim, elə pijamadaca qapının ağızında oturub, «oyunçunu» güdmək qərarına gəldim. Öz-özümə tərliyimin burnunu oynadaraq, «indi səni tutaram, görərsən gününü», - deyirdim. Xeyli gözlədim, səssəmir yox idi. Mətbəxdə stolun üstündən iştahayla mənə baxan buterbrotumu götürmək üçün ayağa qalxdım, bir addım atmışdım ki, sırlı zəng çalındı, cəld geri dönüb qapını açdım. Pilləkənlərlə bir kölgənin aşağı doğru qaçıdığını gördüm. Ayaqyalın bloka çıxbı pilləkənlərin arasındakı uzun boşluqdan aşağıya baxdım, sarı donlu, mənim boyda bir qız idi bu. Mən də aşağı düşdüm. Qız heç nə baş verməyibmiş kimi yelləncəkdə oturub ayaqlarını yellədirdi. Yaxınlaşıb qapımızı niyə döyüb qaçıdığını soruştum. O isə dostcasına üzümə baxdı, amma bunu etdiyini boynuna almadı. Mən böyümüşəm, biz indi də dostuq. Amma hələ də qapını niyə döyüb qaçıdığını anlamıräm.

BAŞQA EYVANLARIN YAZI

Yaz eyvana qalxmışdı. Eyvandakı dibçeklər sevinir, başlarını yırğalayıb yaza naz edirdilər. Yaz da onlara gülümsəyirdi. Bir gün dibçeklərdən biri ona dedi:

– Gözümə gün salırsan, bir az çekilsən, yaxşı olar. Yaz sakitcə öz günəşini ağacların arxasına apardı. Sonra o biri dibçek dedi:

– Sənin mehin məni mürgülədir, çəkil, bir az gözümü açıb ətrafi görə bilim.

Yaz bu dəfə mehini dağlara tərəf apardı. Dibçeklərdən ən uzunu zümrüd qollarını balkondan sallayaraq əsnəyib dedi ki, bu yaz onun heç xoşuma gəlmir, özünü yorğun hiss edir. Dibçeyin biri də yazın üzünə asqırıb, – Ey, sənin işıltın mənim burnumu qıcıqlandırır, – dedi.

Yazın kövrək buludlarının gözləri doldu və o ağladı. Sonra o bu etinasızlıqlara dözməyib üfüqə doğru çəkildi. Beləcə dibçeklər yazı özlərindən küsdürdülər. Səhərlərin birində dibçeklər eyvanda üşüməyə başladılar. Onlar, «Bu yaz harda qaldı axı, Günəş niyə gəlib çıxmır?..» – deyib titrəməyə başlamışdır. Sonra isə onların yarpaqları tökülməyə, tumurcuqları qurumağa başladı və koldan başqa heç nəyi xatırlatmadılar. Yaz isə dənizləri, okeanları aşib öz Günəşini ilə onun gəlişinə sevinən başqa eyvanlarda parlamağa başlamışdı.



BAYQUŞ QARDAŞIM

Gecələr özümə yağıram,
gündüzlər yollara...
Sənsə oxuyursan nəğmələrini
dünyaya səs salan qəmin dilində.

Bax,
hələ günlərdən barit qoxusu,
azığın ölkələrdən ölüm qorxusu
tökülür dünyyanın sakitliyinə.

Tükləri ürpəşir yuxularında,
diksinir kimsəsiz qalan uşaqlar...

Adamlar vətəgə balığı kimi
çırpinır qırılmaz torun içində.
Korşalmır,
kütləşmir qatil əlləri,
həyat çabalayır zorun içində.

Sənsə oxuyursan müdhiş səsinlə
qaranlıq gecədə,
bayquş qardaşım...

AVQUST SAATİ

Özümdə bitən küçəyəm,
içimdən keçir deyə bilməyəcəklərim.
Son tində avqust saatı,
son dönəcəkdə əqrəblər təqib edir
bir-birini.

Üz döndərən dostları
atıb unutmadım heç...
Budaqları sınan ağacın göz yaşı kimi
süzülür üzəyim...
Bu küçənin sahilində
bir yol qalıb-
ayrılıq...

Baxışlarım dikilib o sahilə.
Bir addım da susuram
özümdə bitən küçədə,
dös cibimdə çıq-çıq səsilə
pozur sükutumu avqust saatı...



Qədiməli ƏHMƏD

Bu gecə bomboş otaq kimidi gecə,
təkcə divarlarında
saat əqrəblərinin sükutqovucu səsi...
Bir pişiyin də yoxdu, cırmaqlaya gecəni,
itin də yox, bir ağız hürə ayrıılıqlara.
Bir də bilirsən axı
gözləmək aldanişdı,
aldaniş tənhaliqdi...
Bir də bilirsən axı doğru olmur ki hər şey...
Unut, getsin içindən dümanlı xatirələr,
unut saçlarındakı günlərin acısını...

DÜŞÜNÜN BİR AZ

Günahsız dünyani qarışdırmasın,
Nolar, asayışı çəkməyin şişə.
Çağə səslərində təbəssümlərə
Qiymayın, son verin yanlış vərdişə.

Mərhəmət qapısın açmağı seçin,
Sevincə qənimdi siyasi yollar.
Bilin, insanlığın sonuna gedir
Haqqə, ədalətə o ası yollar.
Vaxt süquta gedir, düşünün bir az,
Siz yaratmadız ki bir qarışqanı...

Sanki div canıdı şüşə içində
Sizin əlinizdə insanın canı.

Şəfqətiz yalandı, dünya talansa,
Uçulub batırsa bünövrə, binə.
Göydəki Xalıq də məettəl qalıb
Yerdəki bəndənin etdiklərinə.

ZAMANIN YADDAŞINDA

Bir xatırə qalmadı bu ölü sükutdan,
bir gün xatırlayanın,
bir gün geri dönəsən...

Sonuncu ağrı qalıb Ququşunun səsindən,
təkcə odur hələ də zamanın yaddaşında.

Bir qadın kölgəsidi,
solan yarpaqdı, düşüb,
pəncərədə duraraq baxıram ona sarı.
O səsin ağrısında oxuyuram yolları...

UNUTDU

Bu baxışda nə deyirsən beləcə?
Kirpiklərin üstü dolan buluddu...
Əllərini, saçlarını kim sevib,
sonra özgə bir qadında unutdu?

Günlər keçdi, gün qurutdu gözünü,
nə sən gəldin, nə də yollar qayıtdı.
Söz vermişdin, tutmadın ki sözünü,
aralıqda bir həsrət də boy atdı.

Son addım da bitdi gedən payızla,
təzələndi yenə ağrı yaddası.
Sənsizliyim əllərimdə od tutub,
bu yanğını xilas etməz göz yaşı.

Bu, bir qara sevdaydımı səninçün,
paytaxtını zülmət aldı, qəm tutdu?
Əllərini, saçlarını kim sevib,
sonra özgə bir qadında unutdu?

YENƏ XATİRƏLƏR YAĞIR, SƏNGİMİR

I

Unudulduñ yerlə göy arasında,
Bir yetim yuvan da olmadı sənin.
Ömrün zaman adlı xarabasında
Xəbəri olmadı səndən kimsənin.

Gözünlə yollara sərdin qəlbini,
Ağrılar içindən böyüdü səni.
Gördün haqq bildiyin hər şey yuxudu,
Hara ayaq atdın, yer tutdu səni.

Necə gərəksizmiş inandıqların,
İçindən keçirmiş bir xəyal kimi.
İndi anlaysırsan o boşluqları,
Dəyişkən olurmuş o bir hal kimi.

Və sən bu sonluqda durub baxırsan,
Gözündə sonsuzluq qurub, baxırsan...

II

Yenə yollar susub baxışlarında,
Günlər addımlayıb, sən dayanıbsan.
Təkcə istilər yox, soyuqlarda da
Gözləyə-gözləyə durub yanıbsan.

Bir az da ayrılıq sıxb qəlbini,
Bəlkə də, olanlar alın yazınmış.
Bəlkə, soyuqlarda üzüdüyün an
Qanadın altında kimsə qızınmış.

Saralıb yolların qovuşmaq eşqi,
Payız yarpağıtək düşüb budaqdan.
Bir sevən, unudan tənha qadının
Saçının qoxusu getmir dodaqdan.

Hər gecə bəxtindən yağır ömrünə,
Nəmli gözlərində buludlu göylər.
Baxırsan, qəm yağır baxışlarından,
Hələ yaddaşında xatirən göynər...

III

Baxırsan yolların uzaqlığından,
Yaxın yolları da uzaq edirsən.
Mənim əllərimin istisini də
Büküb saçlarına, çıxıb gedirsən.

Yaxşı ki, bu da var taleyimizdə,
Yenə xatırələr yağır, səngimir.
Görürəm, qapıda duran payızdı,
Unudub sevdanın yaşıl rəngini.

...Bir az yaddaşimdən çıxacaq adın,
Bir az ürəyimdə ayrılıq odun...
Bir az yaxın kimi, bir az yad qadın...
Arada məsafə, sərhəd saxlaram.

Daha o şəhərin qışı yad olar,
Qar yağar, buz tutar pəncərəmizi.
Baharda qayıdan quşu yad olar,
Qalmaz küçələrdə bir sevda izi.

Baxırsan yolların uzaqlığından,
Yaxın yolları da uzaq edirsən...



Mustafa ÇƏMƏNLİ

ÖTƏN GÜNLƏRDƏN SƏHİFƏLƏR



Soldan: Bəylər Məmmədov, Sabir Rüstəmxanlı və Mustafa Çəmənli. 1989.

Bir zaman yazmaq istədiyim elə fikirlər, xatirələr, duyumlar olub ki, nəyə görəsə yazmamışam, atmışam yaddaşımın bir “küncüñə”. İndi zaman keçəndən sonra o sözlər, duyumlar, anmalar, xatirələr yaddaşımın “dolaylar”ından elə hey bu işıqlı dünyaya çıxmaq istəyir.

Filogiya elmləri namizədi, ədəbiyyatşunas, həm də stomatoloq Bəylər Məmmədovla ilk tanışlığım 1982-ci ildə olub. İslədiyim “Yazıcı” nəşriyyatında onun “Xurşidbanu Natəvan” monoqrafiyası çapa hazırlanırdı. Şahidiyəm ki, Bəylər müəllim hər kəlmənin, ibarənin, faktın üstündə necə əsirdi. Yeri gəlmışkən, deyim ki, Bəylər müəllimin bu monoqrafiyası Xurşidbanu Natəvan haqqında yazılmış əsərlər içərisində

öz dolğunluğu, tarixi faktların zənginliyi və oxunaqlılığı ilə seçilən əsərdir. Onun bu gərgin əməyinin, axtarışlarının bəhrəsi olan monoqrafiyası 1983-cü ildə 4000 tirajla nəşr olunmuşdu. Bununla yanaşı, Bəylər Məmmədov 1984-cü ildə Xurşidbanu Natəvanın “Əsərləri”ni tərtib etmiş, geniş bir ön söz yazaraq “Yazıcı” nəşriyyatında çap etdirmişdi.

Bəylər Məmmədov xeyirxah, nəcib, yaradıcı şəxslərə dəyər verən alim idi. Yadımdadı, 1982-ci ildə “Mənim dünyamın adamları” adlı ilk nəşr kitabım nəşr olunmuşdu. İndi minnətdarlıq hissi ilə xatırlayıram ki, mənim hekayələr kitabım haqqda ilk sözü də Bəylər müəllim demişdi. “Təbii lövhələr” adlı

məqalə yazaraq "Azərbaycan gəncləri" qəzetiндə çap etdirmişdi.

Bəylər Məmmədov öz imzası ilə oxucunun gözünü "qabar" edənlərdən deyildi. Az-az yazırkı, amma yazdığı maraqla qarşılıanındı. Çünkü hər yazısı tapıntı idi. 1984-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində onun "Xurşidbanu Natəvanın şair qohumları" sərlövhəli maraqlı bir məqaləsi çıxmışdı. Mən o zamanlar "Yaziçi" nəşriyyatında klassik ədəbiyyat və folklor redaksiyasının müdürü işləyirdim. Eyni zamanda nəşriyyatın Həmkarlar İttifaqının sədri idim. Ona görə də istər-istəməz unudulmaz direktorümüz, görkəmli naşir Əjdər Xanbabayevlə, demək olar, hər gün ünsiyyətdə olurdum.

"Ədəbiyyat və incəsənət" qəzeti həftədə bir dəfə, cümə günü çıxırdı. Bəylər müəllimin məqaləsi çıxan gün səhər-səhər Əjdər müəllimin kabinetində onunla görüşdüm. Əjdər müəllim ona çox yaraşan təbəssümlə:

– Bəylər Məmmədovun məqaləsini oxumusun? – soruşdu.

– Bəli.

– Yaxşı məqalədi, – dedi.

– Əjdər müəllim, – dedim, – bu məqaləni genişləndirib kitab çap etdirmək də olar.

Əjdər müəllim fikrimlə razılaşdı.

Yeri gəlmışkən, deyim ki, Əjdər Xanbabayev nəşriyyat direktoru olaraq hər bir dəyərli təklifi müsbət qarşılıyalar, həyata keçməsinə çalışardı.

Otağıma qayıdan sonra Bəylər müəllimə zəng vurdum, məqalə münasibətilə təbrik edib dedim ki, yaxşı olar, məqalədə adı çəkilən şairlərin şeirlərini toplayıb barələrində ocerklər yarasınız, biz də kitab halında çap edək. Bəylər müəllim belə bir niyyətinin olmadığını söyləsə də, təklifimi qəbul etdi. "Amma xeyli axtarış aparmaq lazımdır" – dedi.

Bəylər müəllim düz bir il material topladı. Beləcə onun yazdığını "Natəvanın şair qohumları" kitabı 1989-cu ildə işıq üzü gördü. Nəşriyyatdan ona çatan müəllif nüsxələrinin birinin titul səhifəsində "Bu kitabın

yazılmasının təşəbbüskarı əziz Mustafaya" sözlərini yazaraq mənə bağışladı.

"Natəvanın şair qohumları" adlanan bu kitabda Bəylər Məmmədov oxuculara Əbülfət xan Tuti, Ağabəyim ağa Ağabacı, Gövhər ağa, Bədircahan bəyim, Cəfərqulu xan Nəva, Fətəli bəy Hali, Müsahib Gəncəvi, Qasım bəy Zakir, Axund Molla Abbas Cavanşir, Mirzə Məmmədqulu Həkim, Xanbikə, Mehdiqulu xan Vəfa, Mir Həsən ağa Mir haqqında dolğun məlumat vermiş, əsərlərindən nümunələr göstirmişdi.

Bəylər müəllimin təbiətində bir rəssamlıq da vardı. O, şəkli əldə olmayan sənətkarların portretini sözlə elə rəsm edirdi ki, XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayış-yaratmış Ağabəyim ağa Ağabacını, Əbülfət xan Tutini, Gövhər ağanı, Müsahib Gəncəvini və b. elə bil öz gözü ilə görmüşdü. Məhz buna görə də kitabın rəssamı mərhum Azər Ələkbərov adlarını andığımız şairlərin portretlərini çox canlı işləyə bilmışdı.

Bəylər müəllim Qarabağın tarixini, ordan çıxmış şair və ədiblərin həyatını çox gözəl bilirdi. Söhbətlərini zərif lətifələrlə, iibrətli kəlamlarla, mənalı beytlərlə süsləyərdi. Çünkü onun təbiətində yazıçılıq, şairlik xisləti vardı. Yaxşı yadimdadır, şair Məmməd İsmayılin, mənim, jurnalist Elçin Cabbarovun iştirak etdiyi xudmani bir məclisdə Bəylər müəllim bizə öz şeirlərini oxumuşdu. Xan qızı Natəvana həsr etdiyi şeir belə başlayırdı:

*Açıb vərəq-vərəq can dəftərini,
Üzündə qüssəni, məlali gördüm.
O həssas şairin titrək qəlbini
Hicran pəncəsində yaralı gördüm.*

Bəylər Məmmədov o dövrdə "Ulduz" jurnalında "Ənqə" adlı iibrətamız bir hekayə də nəşr etdirmişdi.

"Yaziçi" nəşriyyatında "Azərbaycan romanı" seriyasından kitablar nəşr olunurdu. Öz milli ruhu ilə mənə çox doğma olan, əsərlərini sevə-sevə oxuduğum Yusif Vəzir Çəmənzəmininin "Qan içində" və "Qızlar bulağı" romanları nəşriyyatın tematik planına salınmışdı. O zaman nəşriyyatın baş

redaktoru Sabir Rüstəmxanlıya dedim ki, bəlkə, Yusif Vəzirin "Qan içində" romanını bərpa edək. Bilirdik ki, bu roman zamanında müəyyən ixtisarlara məruz qalmış, hətta adı da ("İki od arasında") dəyişdirilərək "Qan içində" adı ilə nəşr olunmuşdur. Sabir Rüstəmxanlı nəşriyyatın baş redaktoru olaraq çox demokratik və cəsarətli idi. O zaman Mətbuat Komitəsinin iclasları bir qayda olaraq rus dilində keçirilirdi. Əlbəttə, ürkəkdə heç kim dilimizə saygısızlıqla barışmırıdı. Sabir Rüstəmxanlı isə açıq şəkildə etiraz edərək rəhbər işçilərdən ana dilimizə saygı ilə yanaşmalarını tələb edirdi. Lakin o zaman onun bu etirazı sükutla qarşılıarıydı.

"Yazıcı" nəşriyyatı əvvəl "Kommunist" – indiki "Xalq qəzeti" ilə "AzərTAC"ın binasında yerləşirdi. 1984-cü ildə nəşriyyat "Növbəhar" restoranının üstünə – Natəvan meydanına köçdü və məlum oldu ki, nəşriyyatın yerləşdiyi ünvan "kirvələr"dən birisinin adını daşıyır. Nəşriyyatın direktoru Əjdər Xanbabayev və Sabir Rüstəmxanlı (o cümlədən əməkdaşlar) heç cür razılaşa bilmirdilər ki, Azərbaycan yazıçılarının 20-30 min tirajla çap olunan kitablarının ünvanı "yan" familiyalı birisinin adı ilə getsin. Böyük inadkarlıqdan sonra Bakı Soveti icazə verdi ki, "Yazıcı" nəşriyyatının ünvanı Natəvan meydani – 1 yazılsın.

Nə isə, nəşriyyatın baş redaktoru Sabir Rüstəmxanlinin razılığını aldıqdan sonra əlyazmasını bərpa etmək üçün Y.V. Çəmənzəminlinin tədqiqatçısı, filologiya elmləri doktoru Tofiq Hüseynova müraciət etdim. Tofiq müəllim bu işi çox həvəslə gördü. Vaxtilə romandan Böyük Pyotrla, onun işgalçılıq planları, ermənilərə arxa durması, Çar Rusiyasının məkrli siyasəti haqda yazıcının fikir və düşüncələrini əks etdirən məqamlar ixtisar edilmişdi. Və əlbəttə, bu ixtisara görə kimsəni qınamağa haqqımız yoxdur. Çünkü əks təqdirdə əsər "Qlavlit"dən keçməzdi. (Yazıcının 1937-ci ilin aprel ayında tamamladığı bu əsər ilk dəfə "Azərbaycan" jurnalının 1960 (№ 11, 12) və 1961-ci il (№ 1) nömrələrində çap olunmuşdur.) İndi

romanın çapından çox zaman keçdiyindən belə yenidən "bərpa" etmək cəsarətində bulunmuşduq. Kitaba ön söz yazan Tofiq Hüseynov belə bir qeyd etmişdi: "Yeni nəşrdə 1976-cı il nəşri əsas götürülmüş və bir daha avtoqrafla onun arasında müqayisə aparılmış, əlyazmasına uyğun bir sıra mühüm düzəlişlər edilmiş, ixtisarlar bərpa olunmuşdur". Mən kitabın redaktorluğunu – əslində isə, bu işin məsuliyyətini öz üzərimə götürmüştüm... Doğrusu, sonda romanın əvvəlki "İki od arasında" adı ilə çap olunmasından ehtiyat etdim. Roman "Qan içində" adı ilə dəfələrlə çap olunmuşdu, indi birdən-birə "İki od arasında" adı ilə çap edilərdə, diqqəti cəlb edə bilərdi. Nəhayət, romanı çapa hazırladıq. Adətən, təkrar nəşrlər "Qlavlit"ə göndərilmirdi. Mən isə ön sözü bəhanə edərək romanın bütün korrektura nüsxəsini "Qlavlit"ə göndərdim ki, məsuliyyəti bölüşdürüm. Beləliklə, Yusif Vəzir Çəmənzəminlinin romanı 1987-ci ildə ixtisarsız nəşr olundu.

Və bu ərəfədə Bəylər müəllimlə Y.V.Çəmənzəminli haqqında, onun ədəbi və şəxsi taleyi barədə söhbətlər edirdik. Y.V.Çəmənzəminlinin Qurban Səid imzası ilə xaricdə çap olunmuş "Əli və Nino" adlı romanının çap olunması barədə də ilk dəfə ondan eşitmışdım. Bəylər müəllim söyləyirdi ki, "Əli və Nino" romanı Türkiyədə Y.V.Çəmənzəminlinin müəllifliyi ilə çap olunub. Ondan soruşdum ki, bu kitabdan əldə etmək olarmı? Dedi, yazıcının oğlu Orxan Vəzirovda var. Dədim, mümkünə, Orxan müəllimə deyərdin, o kitabı versin, çap edək. Bəylər müəllim söz verdi. Əlbəttə, mənim o zaman romanın məzmunundan xəbərim yox idi. Bir neçə gündən sonra Bəylər müəllim nəşriyyata gələrək mənimlə görüşdü və dedi ki, Orxan müəllim deyir, diqqətinə görə çox sağ olsun, amma bu romanı indi çap etmək olmaz, yoxsa başı ağrıyar. Doğru deyirlər ki, hər şeyin zamana ehtiyacı var. 1990-cı ildə "Əli və Nino" romanı xaricdə yaşayan, "Azadlıq" radiosunun Azərbaycan xidmətinin rəhbəri

(Mikayılov Mirzə Kərim oğlu) Mirzə Xəzərin tərcüməsində “Azərbaycan” jurnalında (1990, № 1, 2) dərc olunduqdan sonra bu əsərin Y.V. Çəmənəzəminliyə məxsusluğu barədə mətbuatda ilk yazanlardan birisi də Bəylər Məmmədov idi. Roman jurnalın iki nömrəsində çap olunmuşdu, mən əsərin jurnal variantını cildlətdirib növbəti il üçün nəşriyyatın tematik planına saldırmışdım. Bu romanın müəllifinin kimliyi barədə dövri mətbuatda çoxlu sayıda müzakirələr aparılıb, mühakimələr irəli sürülüb və hələ də mübahisələrə son qoyulmayıb.

Bəylər müəllimin təşəbbüsü ilə 1989-cu ilin mart ayında Balaxanıda M.Ə. Sabir adına məktəbdə Sabir Rüstəmxanlı ilə mənim görüşümüz keçirildi. Adını unutduğum yerli bir rəssam kitablardakı şəkillərimizə əsasən, iri portretlərimizi çəkmişdi. Heyrət doğuracaq qədər oxşarlıqvardı və bu portreti o günün əziz xatirəsi kimi saxlayıram. Bir də o gün ona görə yadimdən çıxmır ki, filarmoniyada unudulmaz xanəndə Hacıbaba Hüseynovun yubiley gecəsi keçirilirdi. Sabir Rüstəmxanlı ilə Bəylər Məmmədov başqa bir tədbirə gedəcəkdilər, ona görə də onlara bağışlanan qərənfilləri də mənə verdilər. O gecə doqquz yaşlı oğlum Ceyhun çıxış edənlərə gül daşımaqdan yorulmuşdu.

Bəylər Məmmədov həm də musiqini, klassik müğamlarımızı çox sevirdi. O zaman mənim respublika radiosunda musiqili-ədəbi verilişlərim müntəzəm səslənirdi. Bəylər müəllim bu verilişlərin hamısına qulaq asar və öz fikrini hökmən bildirərdi.

Bir dəfə nəşriyyata gələndə dedi ki, yaxşı bir kitab hazırlayıram. Soruştum ki, kitab nə barədədi? Dedi ki, Qarabağdan çıxmış baməzə adamlar haqqında portret ocerklər yazıram, onların lətifələrini toplayıram.

Bəylər Məmmədov çox keçmədi ki, əhdinə sadiq çıxdı. “Qarabağın baməzə adamları” kitabının əlyazmasını nəşriyyata təqdim etdi. Mən onu o zaman “Yazıcı” nəşriyyatının baş redaktoru, hörmətli yazıçımız Cəmil Əlibəyovla tanış etdim və



dəyərli bir kitab yazdığını söylədim. Beləcə, “Qarabağın baməzə adamları” kitabı nəşriyyatın tematik planına salındı. Lakin min təəssüf ki, Bəylər müəllimə kitabının nəşrini görmək qismət olmadı. Bəylər Ağalar oğlu Məmmədov 1991-ci il fevral ayının 15-də Bakıda vəfat etdi. Vəsiyyətinə görə, onun cənazəsinin oğlu Elçində doğulduğu Şuşa qalasına apararaq ata-anasının uyuduğu torpağa tapşırıldı. Qarabağın tarixini, ədəbi mühitini çox gözəl bilən Bəylər Məmmədovun ürəyi erməni qəsbkarlarının yersiz iddialarına dözəmmədi. O tez-tez təəssüf hissilə deyirdi:

*Suşa bir Günəşdi, Şuşa bir Aydı,
Parisa bənzərdi, dağılmışsaydı.*


Min təəssüf ki, mən “Qarabağın baməzə adamları” kitabını onsuz çapa hazırladım.

Xalq arasında tarix boyu hazırlavab, zərafəticil, baməzə adamlar olub və təbii ki, bu gün də var. Amma təəssüflər olsun ki, bu cür şəxslərin lətifələri, deyimləri vaxtında toplanıb çap edilmədiyindən

müəllifləri də unudulub. Bu mənada, mərhum alim "Qarabağın baməzə adamları" kitabını yazmaqla nəcib bir iş görmüşdü. Əlyazmasını oxuduqca hər səhifəsində gözlərim öndən Bəylər Məmmədovun gülər sıfəti canlanırdı. İndi də onun humor dolu söhbətləri, gülüşü, səsi yaddaşimdadır. "Qarabağın baməzə adamları" kitabı 1992-ci ildə 15 min tirajla çap olundu. Hər dəfə bu kitabı əlimə götürəndə Bəylər Məmmədovu minnətdarlıq hissi ilə yad edirəm.

Unudulmaz Bəylər müəllimin doğma Şuşa qalası Azərbaycan Ordusunun misli görünməmiş şücaəti, əzmi nəticəsində 8 noyabr 2020-ci ildə mənfur düşmənin işgəlindən azad edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan edilib. 270 il bundan əvvəl - Pənahəli xan Cavanşir tərəfindən bünövrəsi qoyulmuş Pənahabad - Şuşa qalası bu illər ərzində çoxlu sayıda tarixi şəxsiyyətlər - sərkərdələr, yazıçılar, şairlər, bəstəkarlar, musiqiçilər, rəssamlar, heykəltəraşlar yetirmişdir. Bu şəxsiyyətlərdən biri də bu il anadan olmasının 190 illiyini qeyd etdiyimiz Xan qızı Natəvandır. Düşünürük ki, şairənin bu yubiley ilində mərhum Bəylər Məmmədovun "Xurşidbanu Natəvan" və "Natəvanın şair qohumları" əsərlərini illər sonra bir kitabda çap edib oxuculara çatdırmaq Xurşidbanu Natəvanın 190 illiyinə ən dəyərli yubiley hədiyyəsi olacaq. Görülən bu nəcib işdən, yəqin ki, unudulmaz Bəylər Məmmədovun da ruhu şad olar!



SEVGİ YENƏ OLACAQ

Səndən nə istəmişdim,
Niyə döndün özündən?
Yalanların tökülür
Nəfəsindən, sözündən.
Kölgən idim sadəcə,
Yollarına döşənən,
Dumanına qarışib
Yağışında üşənən.
Yeddiillik ümidim
Tünd - qırmızı günəşdi,
Üfüqündə qaraldı.
İlk baharım üç günə
Quru bir xəyal üçün
Gözlərimdə saraldi.
Gedirəm!
Unut məni!
Bil ki, əzablarınla
Daha olmayacaqsan.
Ağlatdığını ürəktək
Çiyində əllərin
Sən də ağlayacaqsan,
Ey vaxtsız açan çiçək,
Belə qalmayacaqsan.
Kişilər ağlamır ki...
Dərdi özüylə bölür.
Kişilər ağlamır ki...
Dərddən səssizcə ölürlər.
Göz yaşları söndürmür
Ürəkdəki yanğını,
Qoparıb parçaladım
Yaramdakı sarğını.
Bir də qayıtmayacaq
Günahkar ümidi lərlə
O xoşbəxt günlərimiz.
Elə dolaşış bərk-bərk,
Açılmaz indən belə
Bizim düyünlərimiz.
Bütün olub keçənlər,
Heç bir şey yeni deyil.
Ağlayan durnalarla
Bu tutqun boz səmada



Elmar VÜQARLI

Xəyallar eyni deyil.
Nifrət unudulandı,
Amma istək qalacaq.
Ağrı keçdikdən sonra
Sevgi yenə olacaq.
Bax onda bil ki, mənim
Yuyacaq kədərimi
Zərif payız yağışı,
Boğazında kəndir-ip
Eşqin dar ağacında
Qayğısız ruhlar kimi
Gözləyəcəm bu qışı.

(Gənca, 2021)

BİZİ GÖZLƏYİRLƏR

Bu gün qarla örtülüb
evimizə gedən yol...
Küsük dəniz,
tənbəl ləpələr,
uzqlar,
yenə evimizə gedən yol...
Dəniz piçildayır,
ah çəkir,
çağırir.
İnan,
dumanların arxasında bizi gözləyirlər,
sevirlər.

Necə hər şeyi atıb gəlim?
 Ruhun evə buraxarmı taleyin oyunlarını,
 susqun yalanların öldürdüyü hər şeyi?
 Sevgimizin yaddaşında bahar qaldı.
 Sən qızılgülləri sevsən də,
 qızılgüllər şaxtada kök atmazdı.
 Bir də görüşməyimiz dəyişdirərmi nəyisə,
 qaytararmı ötənləri?
 Bir yaz gününü xatırlayıram yasəmən ətirli-
 mənim üçün hamidan əziz,
 amma heç nə daimi deyil göylərin altında.
 Yenə gözümüzdə arzular,
 ürəyimizdə bumbuz həvəs,
 fikrimizdə yorğunluq...
 Yağan qar yanaqlarımızda əriyir.
 Saralmış yarpaqlar firlanır...
 Biz yolumuzu çoxdan unutmuşuq,
 itirmişik.
 Bu qarlı yolu sənə qaçıb açmayacam.
 Ey göz yaşım, dayan, axma!
 Görmürsənmi, yerinə
 sətir-sətir,
 qırıq-qırıq sözlər düşür?!
 - Ölüm, eşidirsən?!
 Məni eşidirsən?!
 Səninlə göz-gözə,
 nəfəs-nəfəsə həmişəlik qalacağam.
 Onsuz da həyatda nə varsa,
 hamısı bir anlıqdır,
 işiq yansa belə,
 dünya qaranlıqdır.
 Dünya yenə qaranlıqdır...

(Gəncə, 2021)

SƏN BAĞLANMALIYKƏN, DÜYÜN DÜŞMÜSƏN ÖZÜNƏ

«Bir gün varlığından xəbərsiz qalsam,
 dəli olaram», – dediyin insanın
 üstündən aylar keçdi,
 illər ötdü.
 Mən səni itirərək tapdım.
 Tərk etdiyim həmin yerdəsən,
 bilişəm,
 amma eyni adam deyilsən.

Gördünmü,
 insan düşüncələrdə yaşayıb
 qəlblərdə olərmiş.
 Özün tez-tez deyərdin,
 ürək etibarsızdır,
 odu, yanğısı sönərmiş.
 Hər güləni xoşbəxt olmadığı kimi,
 hər ağlayani da bədbəxt deyil bu dünyanın.
 Sən bağlanmaliykən, düyün düşmüsən
 özünə.
 Gözlərdən hər zaman göz yaşı düşmür,
 gözlərdən, görürsən, adam da düşür,
 sevgi də,
 həyat da,
 ölüm də düşür,
 özün də düşürsən,
 sözün də düşür.
 Bu gecə bitirdim zamanı,
 üfürdüm keçmişimi toz kimi boşluğa.
 Sonra dönüb aynaya baxdım ki,
 yenə yanında özüməm.
 Bütün hər şeyə rəğmən,
 vidalaşdım bəzi sözlərlə,
 sən deyə başlayıb,
 biz deyə bitənlə.
 Artıq gəlməsən də, olar...

(Bakı, 2019)

GÜLÜMSƏYƏK BİZƏ

Səhərin bu çağında
 Günəşə salam verən dünyatək
 ürəyimdə min illərin inamı var
 gələcəyə,
 işığa,
 gecənin ağırlığından xilasa,
 arınmağa.
 Qoy bu gün də sənə:
 “Sabahin xeyir olsun!” – deyim.
 Bəlkə, bir də qayıdaq keçənlərə,
 bir də gülümsəyək bizə...
 Axi sənsiz də səhər açılıbsa,
 mənsiz də axşam düşəcək!
 Yenə hər iki halda
 sənə salamlar, sevgilər olsun...
 Ötənləri unutsan da,
 gələnləri unutma ki,
 bizdən heç vaxt olmayıcaq,

nə bizim dünyamızda,
nə bu dünyada...


(Sankt-Peterburg, 2010)

QAPIMIZDADIR QIZIL SAÇLI PAYIZ

Nəbzi ritmsiz nəğmələrimi
sənə göndərirəm,
görüşümüzdən xatirə-
bir az saralmış şəklinlə...
Əlimdədir sadəlövh əksində
sirlili gözlərin,
çatılmış qasların,
öpülməmiş dodaqların...
Şəkil onsuz da yada salacaq unudulan
anları,
qorxunun ümidi öldürməsini.
İlk görüşümüzdə də yağış yaşımişdı,
sən çıxıb gedəndə də.
Yatmadım dünən səhərəcən,
gözlədim,
gəlməyini gözlədim uşaq kimi.
Olanların üstündən keçib qayıtmadın,
həsrətin ümidsiz uzaqlara yelkən açdı.
Əvəzində xeyallar,
sözlər,

soyuq illər bu qədər vaxt apardı,
hər şeyi sonsuza qədər boşluğa çıxardı.
Artıq qapımızdadır qızıl saçlı payız,
yağışlı soyuqda yiğin-yığın yarpaqlarla
izlərimizi gizləyir,
taleyimiz solğun rənglərdə paltar dəyişdirir,
qəzəblə rəqs eləyir.
Bu gün də yenə tənha axşam...
Mən daha qaranlıqda düşünməkdən,
gözləməkdən yorulmuşam...
Nə yaxşılımız varıydısa,
illər aldı, apardı,
yanan ocağımızdan bir yiğin kül qaldı.
Ömrümün işığı sönsə belə,
taleyin üzü dönsə belə,
qəlbimdə həmişə yanın bir ulduz var:
həyatımın imanı, ümidi, sevgisi...

(Belqrad, 2019)



ŞEİR VAXTI



Güləmail MURAD

AZƏRBAYCANIM

Mən sənə can dedim, çünki canda tən
Səninlə canlanır, Azərbaycanım!
Dünyaya gələndən damarımızda qan
Eşqinlə dolanır, Azərbaycanım!

Min fitnə sağında, mini solunda,
Aslan qüvvəsi var polad qolunda!
Gör neçə ildir ki, haqqın yolunda
Odlara qalanır Azərbaycanım!

Haqqə söykənibdi kökün, dayağın,
Uzaq ulduzlardan gəlir sorağın.
Harda ədalət var, ücrəng bayrağın
Orda dalgalanır, Azərbaycanım!

Mərmərədən Altay dağlarını canan,
Kazandan Təbrizin bağlarını canan,
Hamı bir ağızdan sənə deyib can,
Səni qardaş sanır, Azərbaycanım!

Adınla qoşadır sevinc, səadət,
İnsana, millətə, haqqə məhəbbət.
Batıdan, Doğudan gör neçə millət
Sənə ünvanlanır, Azərbaycanım!

Güləmail səndən ilhamə gəlir,
Pərvanədir, yanın bir şama gəlir.
Qutsal bayraqını salama gəlir,
Quştək qanadlanır, Azərbaycanım!

KƏDƏR

Xeyala gətir halımı,
Ülfət etdim naşı ilə.
Qırdı mənim vüsəlimi
Ayrılığın daşı ilə.

Eşq dolu qəlbim gülmədi,
Bilən bildi, o bilmədi.
Bölən böldü, o bölmədi
Sirrini sirdası ilə.

Daha hanı o şən ürək?
Bu yaşda təklənən ürək,
Kədərlə yüklənən ürək
Yuyulur göz yaşı ilə.

İÇİNDƏN KEÇDİM

Dedin ki, bu dünya eşq ilə dönür,
Hər kiçik zərrədə bir hikmət vardır.
Sən bunu dedikcə gördüm damları
Dəryaya bağlayan məhəbbət vardır –
Mən o gün sevginin içindən keçdim.

Ayaqyalın gəzdim şəqli çəməndə,
Güllərin göz yaşın sildim elə bil.
Təkcə çiçəyin yox, təkcə gülün yox,
Tikanın da dilin bildim elə bil –
Mən o gün sevginin içindən keçdim.

Gördüm ki, eşq imiş hər şey aləmdə,
Sevgisiz həyat da, cahan da yoxmuş.
Bildim qarışqada, arıda olan
Sevgi, bəlkə də, heç insanda yoxmuş –
Mən o gün sevginin içindən keçdim.

Sevgidən doğulan mələyə dönər,
Sevgisiz doğulan şeytan olurmuş.
Adam sevən zaman özünə gəlir,

İnsan sevən zaman insan olurmuş –
Mən o gün sevginin içindən keçdim.

Ulduzlar göylərdə, küləklər çöldə,
Qumrular budaqda məhəbbət dedi.
Duyğum ürəyimdə, qələm əlimdə,
Sözlərim varaqda məhəbbət dedi –
Mən o gün sevginin içindən keçdim.

O qədər qarışib fikrim, xəyalım,
Misralar içində aza bilərəm.
Bütün yazdığını unutsam belə,
Bir fikri yenidən yaza bilərəm:
“Mən o gün sevginin içindən keçdim!”

APREL SƏHƏRİ

O aprel səhəri niyə, görəsən,
Buludlar üstünə qondu durnalar?
Torpağı anatək bağrina basan
Bir şəhidi görüb dondu durnalar.

Əlində qumbara tənha şəhidi,
Göydə ağlayırdı qərib durnalar.
Anatək, bacıtək saçın yolurdu,
Lələyin çöllərə sərib durnalar.

Yağıştək yağırdı gözlərindən yaş,
Şəhidin nəşini yuyurdu sanki.
Durnalar o səhər insan olmuşdu,
Durnalar şəhidi duyurdu sanki.

Belə görməmişdim heç durnaları,
Getdiyi yolundan geriyə dönən.
Beyaz lələkləri qar kimi yağan,
Ağlaşa-ağlaşa dəliyə dönən.

Axırı düzülüb öz qatarına,
Bir matəm havası çalış getdilər.
Cismini tapşırıb ana torpağa,
Şəhidin ruhunu alıb getdilər.

Gözlərim cüt bulaq, dolduqca dolsun,
Ölsəm də, gözümü bağlamasınlar.
Allahım, qoy mənə nə olur-olsun,
Şəhid anaları ağlamasınlar.

Bir ana qəlbinin fəryadı ilə
Düşmənin səfini pozacağam mən.
Zəfər nəgməsini Cıdır düzündə
Durna lələyilə yazacağam mən.

KÖNLÜMÜN

Yenə öz əliylə özünü döyür,
Yazdı bu sözləri əli könlümün.
Dilini qınayır, sözünü döyür,
Zənciri çatışır dəli könlümün.

Sinəmdə yaralı könül görünür,
Könüldən aralı könül görünür.
Nə qönçə görünür, nə gül görünür,
Haçan açılacaq gülü könlümün?

Başa hər düşən daş başdaşı deyil,
Gözümdə qəmlə həzz yanaşı deyil.
Üzümdən süzülən göz yaşı deyil,
Axır Araz kimi seli könlümün.

Yanıram, kim məni yanın sanır ki?
Axı yanmağıma kim inanır ki?
Elə alovlanır, elə yanır ki,
Başıma töküür külü könlümün.

Ağlayan yaxşısı, gülən yaxşısı?
Yaşayan yaxşısı, ölən yaxşısı?
Allahım, sən özün bilən yaxşısı,
Tək sənə açılır dili könlümün.

DƏRGİDƏ KİTAB



Nemət MƏTİN

PAPIROS

Yenə də kənddə su yox idi. Hətta divardakı mamırlar da solmuşdu. İtlərin dili torpağa çatırdı. İdarədə ən gənc işçi olduğum üçün məni su dalınca göndərirdilər. Köynəyim bədənimə yapışmışdı. Cib dəsmalımı uzunlamasına qatlayıb boynuma atmışdım. Başındakı aerodrom papağın altından tər damcıları gözümə süzüləndə silirdim.

Kəndimizin əhalisinin yarısını neftə görə məcburi köçürüdürlər. Mən də həmin mədəndə işləyirdim. Suxoy payok və siqaret qutusu ayda bir dəfə verilirdi. Papiros damığında çöllü-biyabanla tüstüleyə-tüstüleyə gedirdim. Su da, Allah saxlamış, o biri kəndə gəlirdi. İki baçok su üçün bu qədər yol qət etmək bizə qalmışdı...

Fikirləşə-fikirləşə yol kənarıyla gedirdim. Xəyallara dalmışdım. Papirosun dumani beynimi açmışdı. Birdən qarşısında maşın saxladı. Maşının özüylə gətirdiyi toz ötüb keçdi. Toz-duman çəkilən kimi eynəyinin arxasından əzazil baxışlarla məni süzən adamı görüb qorxdum. O, heykəl soyuqluğu ilə dilləndi:

- Hara gedirsən?
- Dilim ağızında şıssə də, iki söz deyə bildim:
- Su dalınca.

Maşının qapısını açıb düşdü. Sonra qarşısına keçib dayandı. Barmaqlarını kapota döyəcəyib nəsə fikirləşdi. Özümdən asılı olmadan donmuşdum. Hər kişinin maşın alıb saxlamağa ixtiyarı yox idi deyə, həmin adamın elə-belə adam olmadığını anladım.

- Papiros hardandı?
- Mədəndən veriblər.
- Yaxşı. Get...

Səhəri gün dörd idarə işçisi mədənə gəldi. Sorğu-sualdan sonra rəisimizi az qala infarkt vurmuşdu. Bilirdi ki, yoldaş Bağırov tapşırıbsa, sürgün oluna bilər. Həmin adamın Bağırov olduğunu sonra öyrəndim. Bir günün içində üç iri çən gətizdirildi kəndə. Daha su dalınca qonşu kəndə gedən olmadı. İşim yüngülləşdi. Gələnlərdən biri yeni əmri oxudu. Papiros əvəzinə qənd veriləcək. «Ağzınız şirin olsun» - dedi əmri oxuyan. Qorxudan heç

kim gülümsəmədi də. O gündən papirosu tərgitdim.

UCULMUŞ EV

Dəniz kənarında yerləşən iri hasarlı, villalı, hovuzlu bağların arasında itib-batan uçulmuş bir ev vardı. Həmişə bibimgilin bağına gedəndə o bağa tamaşa edirdim. Çünkü bu uçulmuş evdən sonra dəniz görünürdü. Dənizdən gələn şaxta onların taxta evciyinin sökülmüş damından xəbərsiz qonaq gəlirdi. Gecələr çirkli yorğandan boylanan beş uşaq və ata ac qarınlarını doyurmaq üçün ananın yolunu gözləyirdi. Ana yorğun halda gecənin bir aləmi sınmış qapını cirıldadıb içəri keçəndə uşاقlar sevinərək "Urра" qışqırırdı. Sahildəki kafeni işlədən yekəqarın kişi eşşək kimi işlətdiyi ananı arabir keyfi istəyəndə öz bağına da aparırdı. Ona görə ana kafedəki yeməklərin qalıqlarını yiğib evə gətirəndə kafenin sahibi göz yumurdu. Uşاقlar sevinəsevinə yeməkləri gözünə təpirdi. Ata isə qocalıb əldən düşmüşdü. And içmək üçün damağında bir cüt diş saxlayan ata uşاقların iştahla yemək yeməsinə tamaşa edəndə boz gözələri işildayırırdı.

Ana sübh tezdən evdən çıxır, bir də ay tam yuxarı qalxanda qayıdırırdı. Uşاقlar atanın umuduna qalmışdı. Ata uşaqları yay-qış dənizdə çımdirırdı. Qara, keçəl uşaqları yiyəsiz bağlardan meyvə, dəmir, su, taxta oğurayıb gətirirdilər. Başqa bağ sahibləri gündə bir qab biş-düşdən kasib ailəyə pay göndərirdi. Ata hər gün qonşu bağdakı Mirəhməd kişini görməyə gəlirdi. Həyatdan gileyənmək, dərdini danışmaq üçün...

Uşاقlar düz divara dırmaşırdı. Onlara tərbiyə verməli olan ata çoxdan gücdən düşmüşdü. Hərdənbir bərk əsəbiləşəndə nadinclik edən övladının arxasına şapalaq ilişdirirdi. Amma heç bir xeyri yox idi. Uşاقlar çoxdan həyatla mübarizə aparmağı öyrənmişdilər. Beş-altı küçük də arxalarınca düşüb onları izləyirdi. Acıdan qarnı kürəyinə yapışan küçüklər bir tikə çörək üçün bir-birini didirdi.

Qonşularдан kiminsə qonağı gələndə kabab bişirilirdi. Həmin gün uşاقlar üçün

bayram sayılırdı. Qonşunun hasarından ağızlarından su axa-axa kababin manqalına tamaşa edirdilər. Kababin əvəzolunmaz qoxusu onları zombi kimi həmin qapıya aparırdı.

Qış ayları onlar üçün ən ağır aylar idi. Qonşular köcüb şəhərdəki evlərinə getdiyindən təkcə analarına ümid qalırdı. O da qışda qab yumaqla pul qazanırdı. Uşaqlara görə dövlətin ayırdığı pul isə ən vacib şeylərə xərclənirdi. Çörək, kartof və hərdən kolbasa...

Günlərin bir günü Mirəhməd bağı təmir etmək üçün yenidən bağ'a gəldi. Uşaqlarını bağlara dilənməyə göndərən ata Mirəhmədi uzaqdan görüb salamladı. Mirəhməd sağ əlini asta-asta qaldırıb ona gəlməyini işarə etdi. Ata darixdığından tez-tələsik gəldi. Mirəhmədə kömək etdikdən sonra bir süfrə arxasına əyləşdilər. Ata çoxdandı içmirdi deyə, iki qədəhi boşaldan kimi kefləndi. Açıb üzəyini boşaltdı:

- Mirəhməd kişi, mənim adım heç də İsmayıllı deyil. O vaxt Albaniyada yüksək vəzifədə işləyirdim. Pulumu balta kəsmirdi. Bir gün başıma arxadan nəsə vurdular. Huşumu itirdim. Gözümü açanda bu gördüyüün uşulmuş daxmada tapdım özümü. Hələ evə bir balaca əl gəzdirmişəm. Əvvəl heç yaşamaq mümkün deyildi.

- İsmayıllı, yalan danışma. Albaniya hara, sən hara...

- İnanmırsan, bax!

O, cibindəki köhnə vəsiqəni çıxarıb göstərdi.

Adım, gördüyüün kimi, Xoskendi. Vəsrə yaşamış alban xristian ruhanisinin adından götürülüb. Qədim türkçədə koçken - qartal deməkdir. Mənə bir tamaşa elə. Olsa-olsa, qaşqaldaq olaram.

Uğunub özündən getdi. Mirəhmədi də gülmək tutdu.

- Nə əcəb ölkənə qayıtmırsan?

- Qorxuram. Həm pasportum köhnədir, həm də uşaqları qoyub gedə bilmərəm. Müraciət etsəm də, işimə hələ də baxılır.

Xeyli susdu. Stolun üstündəki zəngli saat çıqqıldıqca ürəyi sıxlırdı. Gözlərini bir nöqtəyə zilləyən İsmayıllı yenidən başladı, nə başladı...

- Yoldaşım altıncı uşağı gözləyir. Bir ucdnan

doğur. Heç məndə hay yoxdur. Bilirəm ki, uşaqların əksəriyyətinin atası mən deyiləm. Neyləmək olar, mənimki də belə gətirib...

Mirəhməd udqundu. Nə deyəcəyini, necə təsəlli verəcəyini bilmədi. İsmayıllı təsəlli də gözləmirdi. Sözünə davam etdi:

- Heç nə demə. Mən taleyimlə barışmışam. Gecələr əsəbiləşib özümdən çıxıram. Arvad itin sözünü deyir mənə. Yəqin, eşitmiş olarsan.

Mirəhmədin gözlərindən yaş axdılca silirdi. İsmayıllı ağlamağa heyi qalmamışdı. Həyatda hər şeyi görmüşdü. Bütün hissləri ağac kötüyü kimi qurumuşdu.

Həmin məclisdən sonra Mirəhməd İsmayılla bir süfrəyə oturanda içkini gətirmirdi.

Günlər beləcə aylara qarışib uçub gedirdi. Mirəhməd kişinin gözləri zəif görür, qulağı zəif eşidirdi. İsmayıllı isə uşaqları sabaha sağ çıxartmaq üçün əlləşirdi. Lakin sənədi olmadığından heç yerə işə düzələ bilmirdi. Lap düzəlsəydi belə, uşaqlara kim baxacaqdı?

Bir gün Mirəhmədin küçə qapısı döyüldü. Qapıya çıxan Mirəhməd karıxdı. İsmayıllı arvadı, altı uşaq anası ağlaya-ağlaya nəsə deyirdi. Mirəhməd heç nə anlamadı. Onu sakitləşdirib bir daha soruşdu:

- Nə olub, ay qız?

- İsmayıllı yoxa çıxıb.

Mirəhməd qocaldığı üçün onu axtara bilməzdi. Güclə ayaqlarını tərpədirdi. Polis çağırıldı. Bir gün axtarışdan sonra İsmayıllı cəsədini dəniz qırığında tapdilar. Qayalar arasında şışmiş cəsədi ləpə döyürdü...

Bir həftə keçməmiş İsmayıllı arvadı torpağı satdı. Xeyli pul eləmişdi. Ucuz yerdən hazır ev aldılar. Qalan pulu isə ximir-ximir yeyirdilər. Uşaqlar böyümüşdü. Artıq dördü işləyirdi. Biri bazarda araba dartır, biri göyərti satır, biri konduktor işləyirdi, biri də bağban idi. Atalarının yoxluğunu az da olsa. hiss edirdilər. Qayğısız uşaqlıq illərini həsrətlə xatırlayırdılar.

İsmayıllı bağıni varlı adam almışdı. Yerində iri bir malikanə tikdirmişdi. Hasarı o qədər hündür idi ki, daha dəniz də görünmürdü...

DÖRD MİN PİLLƏ

Hər gün olduğu kimi, yenə səhər işə gedirəm. Bəli, məhz gedirəm. Bu proses məni yorur. Sanki ilan məni udub, sonu görünməyən tuneldə yol gedirəm. Hələ bunun yol bitdikdə yuxarı dırmanmağı var. İki kilometr hündürə qalxmaliyam. O qədər çıxıb-düşmüşəm ki, pillələrin sayını da əzbərləmişəm. Düz dörd min tutacaqdan tutub qalxram. Fövqəladə bir hadisə olmasa, gündə iki dəfə pillələrdən istifadə edirəm. Bir işə gedəndə, bir də işdən gələndə. Bu da edir səkkiz min tutacaq. Səkkiz min pillə. Bir tərəfdən idmandır. Kökəlməyə qoymur. Bir tərəfdən isə eşşək kimi yoruluram. Məndən başqa hamı rahat yaşayır. Bizim qəsəbənin bütün sakinləri uşa bılır. Yəni məndən başqa hamı...

Uşaqlıqda valideynlərim, bililərim, əmilərim və dayım uşa bilməyim üçün daha nələr etmədilər. Məni aparmadıqları falçı qalmadı. Pirləri, ocaqları gəzdirdilər. Qurban kəsdilər, sədəqə verdilər. Bir molla uçmaq duası da yazdı. Xeyiri olmadı. Uçmadım ki, uçmadım. Bütün sinif, tələbə yoldaşlarım üçdu. Mən isə sürünməyimə davam etdim. Uşa bilmədiyim üçün qızlarla tanış ola bilmədim. Dostlar da uçub getdi. Tənhayam. Təkəm. Bir kimsə dərdimə çarə tapa bilmədi.

Qəsəbəmizdə uçmağı öyrənmək üçün kurslar yoxdur. Çünkü tək mən uşa bilmirəm. Atam bir gün dedi ki, bütün dünyanın insanları uşa bilir. Səndən başqa. Mənə çox pis təsir etdi. Özümü əzilmiş, yararsız hiss edirəm. Bu günə qədər.

İşdə hamidan çox işləyirəm. Onlar saat beşdə uçub gedir. Mən isə yoluñ dərdindən səkkizə qədər işləyirəm. Adamın Allahı var. Maaşımı çox verirlər. Çünkü çox işləyirəm. Pul yığıb xarici ölkələrə getmək istəyim reallığa oxşamır. Öz ölkəmizin başqa yaxın şəhərlərini gəzmışəm. Hamı uçur. Mən kimdən zəifəm? Qanadları da yoxdur. Sadəcə uçurlar.

Günlərin bir günü təyyarə satan şirkətə zəng elədim. Təyyarə almaq asanlaşmışdı.

Demək olar, heç kim təyyarə almırı. Axı hamı uşa bilir. İstədikləri yerə uçub qayıdırılar. Uçağın qiyməti xeyli aşağı düşüb. Şirkətində zənglərə

cavab verən xanım uşa bilmədiyimi biləndə təyyarə ala bilməyəcəyimi dedi. Səbəbi isə bu oldu ki, birdən qəza olsa, uçub canınızı xilas edə bilməyəcəksiniz. Dəstəyi asdım...

Hətta mağazalar da binaların damında tikilib. Pilləkənləri dırmaşmamaq üçün hər şeyi evə sıfariş verirəm. Babam deyir ki, o vaxtlar taksi var idi. İndi olsayıdı, istədiyin ünvana aparardı səni. Minik maşınlarından xeyli söhbət elədi.

Uçanlar sürətlə uçur deyə, hər yerə tez çatırlar. Bircə mən gecikirəm. Gecikməyəndə isə evdən tez çıxmalı oluram. Günüm yollarda keçir. Yolda söhbət etməyə bir bəndə tapmırıam. Adamlar azıginlaşır. Uşa bilmədiyimi bilənlər başına müxtəlif şeylər atırlar. Papağımı uğurlayıb qaçanlar da az olmayıb. Daha papaq taxmırıam.

Otuz yaşı var. Bir xanımla tanış ola bilmirəm deyə, sekslə məşğul olmaq üçün fahişəxanalara üz tuturam. Yenə yol, yenə pilləkənlər. Ailə quracağıma da inanmırıam. Uşa bilmək üçün iş yoldaşlarımın məsləhətini dinləyirəm. Uçmağa çalışsam da, alınmır. Uşa bilmədiyimi maksimum gizlədirəm. İşdən gec getməyimin bir səbəbi də budur. Amma işdə bir nəfər bildi, bəs edir. Hamı biləcək. Yaxşıdır, cəmi beş nəfərik. Dörd nəfər mənə yadplanetli kimi baxır. Çalışıram fikir verməyim.

Uçmaq başqaları üçün adiləşib. Mən isə uçmağa möcüzə kimi baxıram. Hər həftə çərpələng uçurmasam, ürəyim sıxılar. Bəzən əclaflar qayçı ilə ipi kəsirlər, sonra da uçub aradan çıxırlar. Amma mən yenə də ipi düyünləyib zövq almağa davam edirəm. Mənim yerimə çərpələng uçur. Mən də özümü xoşbəxt hiss edirəm.

Bu gün, hər həftə olduğu kimi, sevdiyim işlə məşğul olmaq zamanı gəldi. Yeni aldığım çərpələngi yaxşı-yaxşı düzəldib bayır çıxdım. Külək o qədər də sərt əsmir. Hava əsl mən istəyəndir. Çərpələngi yerə qoyub ipdən yapışdım. Qaçmağa başladım. Çərpələng göyə qalxdıqca ipi uzatdım. Günəşin qarşısını tutan çərpələng necə də gözəldir, - deyə düşündüm. Yarım saata yaxın mən çərpələngə baxdım, çərpələng də mənə. Gözlərim yorulmaq bilmirdi. Sanki özümün uçmağımı seyr edirdim. Birdən uçan adamlardan

biri çərpələngin yanında göründü. Üzünü turşudaraq güldü. Pis iş tutacaq adamlar kimi hırıldayırdı. Çərpələngi qayçı ilə kəsdi. Amma çərpələngi tutub saxladığı üçün yerə düşmədi. İp başından vurulan ilan kimi yerə sərildi. Əsəbimdən məni əsməcə tutdu. O əclafi nə tuta bilərdim, nə də başqa bir şey edə bilərdim. Daş atsaydım da, çatmazdı. Uçub getdi. Çərpələngimi də apardı. Məyus halda iş yerimə getdim. Binanın divarına bərkidilmiş nərdivana çatdım. Dörd min pilləni birnəfəsə qalxdım. İş ofisimiz yerləşən bina ən hündür binalardan biri olduğundan oranı seçdim. Binanın üstündən aşağı baxanda ürəyim bulandı. Arxaya çəkilib quşdum. Əlimin içi ilə ağızımı silib binanın kənarına gəldim. Artıq heç nə istəmirdim. Sadəcə, bütün olacaqlar olmasın. Bitsin əzab dolu həyatım. Hami kimi ola bilməmək adamı dəli edir. Belə yaşaya bilmərəm. İlk və son dəfə uçmaq üçün özümü qabağa verdim. Şikarına hücum edən qartal kimi aşağıya doğru ucuram. Qorxudan gözlərim yumuldu. Göz qapaqlarımı açanda yerdən çox-çox hündürdə olduğumu gördüm. Uçmağı öyrənmişdim.

RUH

Həmin gün ilk dəfə heyrətlənmişdim. Əvvəllər də olmuşdu. Lakin o gün hədsiz dərəcədə böyük heyrət hissi ürəyimə yaq kimi yayılmışdı. Hər şey nənəmin ağlamağı ilə başladı...

Nənəm doxsan yaşında üzü qırışmış, beli bükülmüş bir xanımdır. Saçları dümağdır. Görəndə təəccübəlnirəm. Mən onu tanışından başında şal olub. Arada saçını daramaq üçün yaylığını açar və uzun ağ saçları ciyinə qədər tökürlər. Çətin həyat yaşayib nənəm. Doğulan ili böyük kəndimiz iki yerə bölünüb. Neft həddindən artıq çıxdığı üçün kəndin yarısı beş-altı kilometr aralıda yeni salınmış kəndə köçürüllüb. Kiçik yaşlarında üç bacının bir qardaşı vəfat edib. Nənəm Zümrüdün on bir yaşı olanda ikinci Dünya müharibəsi başlayıb. Belə də kasib yaşayan insanlar müharibə ərəfəsində daha da kasıblayıb. İşə bir bax, adın Zümrüd ola, kasib yaşayasan. Nənəm üç sinif oxumağına baxmayaraq, yaddaşı polad kimi

bərk olub həmişə. Hər kəsi tanıyordu. Suallara dəqiq cavab tapan adam olub. Az danışan olsa da, ağızı açılanda maraqlı hadisələr danışardı. Bir dəfə danışır ki, günlərin bir günü kəndə uzaq Sibirdə sürgün həyatı yaşamış kəndçimiz geri dönür. Belində də bir kisə kartof. O zamanlar biz tərəfdə kartof nədir, bilmirdik. Bütün kənd namaz əhli olduğundan xristian torpağından gətirilmiş tərəvəzi qəbul etmirler. Kişi nə qədər izah etsə də, anlamaq istəmirlər ki, ac qalmaqdansa, kartof yemək yaxşıdır. Axırda səbri tükənən keçmiş dustaq kisəsini də götürüb evə gedir.

Nənəm müharibədən sonra ayağından gullə yarası almış babama ərə gedir. Daha doğrusu, gəlir. O zamanlar görüşmək, nişan üzüyü taxmaq, həri, nişan, xinayaxdı olmayıb. Sənəd söz olub. Söz dedinsə, əməl etməlisən. Bir dostunun maşını ilə nənəmgilə gedərək onu öz evinə gətirib. Cehiz olmayıb, gəlin paltarı olmayıb. Makiyaj, manikur, fotosessiya olmayıb. Sadəcə olaraq, gəlinə ata evindən nəsə pay verirdilər. Zümrüd xanıma qəzetə bükülmüş quru balıq veriblər. Vəssalam. Beləcə nəslimiz çoxalmağa başlayıb. Dörd uşağı zülmələ böyüdüb nənəm. Həmçinin sonbeşik olan atamı da. Babamla bir yerdə dəmir zavodunda işləyib. Axşam evə gələndə paltarları əl ilə yuyub, uşaqlara yemək bişirib. Bir sözlə, bütün işləri özü görüb. Yorulmadan çalışıb. Kəndin bütün xanımları kimi. Nənəmdə olan enerji heç günəsdə də yoxdur. Hər zaman belə fikirləşmişəm. Dəfələrlə bir-iki daş çörək üçün əvvəlcə alabaş avtobusla, sonra bir neçə kilometr ayaqla yol qət edib.

O cür ağır günlərdə babamın da qeydinə qalıb. Onu cəmiyyət içiñə dəmir ütü ilə ütülənmiş kostyumda göndərirdi. Medallar yaxasında, araqçın və ya buxara papaq başında, əsa əlində... Bir baxışından bilərdi babam çay istəyir, yoxsa yemək. Babamın sevimli yeməkləri səhər xəşil, axşam küftəbozbaş idi. Nənəmin zövqünü soruşan yox idi. Heç özü də bilmirdi, nə xoşlayır. Həmişə uşaqları və əri nə yeyirdisə, ondan yeyib Allaha şükür edirdi. Babam Quran oxuyanda sakitcə dəmir sobaya söykənib dinləyərdi. Heç nə anlamasa da, Allahın böyüklüyünə və sözlərinə şəkk etməzdi. Babam

salavat çevirəndə o da çevirərdi. Günlər, aylar beləcə ötüb keçirdi. Nəvələri dünyaya göz açanda sevinmişdi. Ağlamışdı ürəkdən. Oğlunu, yəni əmimi xərcəng xəstəliyindən itirəndə isə havalandı. Bəlkə də, havalanmazdı. Ona pis təsir etməsin deyə, məclislərdə iştirak etməyinə icazə vermədilər. Evdə tək qalıb dəli oldu. Yavaş-yavaş burnu torpağa yaxınlaşmağa başladı. Qəddi əyilmiş nənəm heç kimi tanımır, tanışa belə, adları qarışq salırdı. Ölüləri sağ bilir, sağları öldürdü. Arada pis ruhları kəndin qədim dilində söyür, sonra da barışardı. Qardaşını da diriltmişdi. O hər gün bize gəlib qapının arxasında qalırmış. Biz qapını açmırğıq. Bütün ölmüş tanışları ilə səhbəti var idi. Hərdən onlar üçün bağlama hazırlayıb hasardan o tərəfə atardı. Atam isə gedib deyinə-deyinə gətirərdi. Bağlamada corab, sabun, konfet olardı...

Havanın çönəcəyini nənəmin sakit və ya çılgın olmağından anlayardıq. Söyüş söydüyü gün külək, yağış olardı. Sakit olduğu günlər günəş hər tərəfi isidərdi. Barometr deyərdim ona zarafatyanı...

Həmin gün müsəlmanın həmin gündür. Dünən olmuşdu hadisə. Nənəm son bir həftədə heç nə danışmırıldı. Qapiya qədər getsə də, sakit dayanıb yenidən geri qayıdırıldı. Dünən isə qəfil ağlamağa başladı. Nə üçün ağladığını soruşanda isə bir cümlə dedi: "Tərlan ölüb, hə?"

Düz gözlerinin içində baxdı sonbeşik oğlunun. O isə quruyub qaldı. Sonra sağ olduğunu bildirib getdi. Tərlan bibisi nəvəsi idi. Onun öldüyünü Zümrüd xanıma deməmişdik. O isə xəbər tutmuşdu. Haradan, necə? Kim demişdi? Ruhlar? Bəlkə, ölmüş qardaşı? Dünəndən yata bilmirəm...

PUL

Xar tut təzə-təzə dada gəlmışdı. Babamın atasının əkin sahəsi olan, sonradan babamın başına çevrilən yerdə hər yay həm dincəlirdik, həm də qısa tədarük görürdük. Mən qoyunları sahədən gətirmişdim. Nənəm balon bağlayırdı.

Babam isə quyunun təmiriyə məşğul idi. Birdən vahiməli səslə babam sükütu pozdu:

- Arvad, düşdi!
- Nə, ay kişi?
- Qızıl pul digirlənib quyuya düşdi.
- Allah, sən kömeg ol!
- Allah neyləsün? Günah məndədü! Elə sabah sübhədən banka gedicigəm. Qızıl pulları kağız pula çevirib gətircigəm. Onda görüm hara digirlənib düşicek...

- Sən bilən məsləhətdü, ay kişi. Mən bankəmankə bilmirəm. Başım çıxmır...

- Çay gətir.
- Baş üstə.

Səhər obaşdan babam banka yollandı. Kənndən mərkəzə ancaq atla gedirdilər. Babam qızıllarını kisəyə yiğib yəhərə bağladı. Qayıdanda üzü gülürdü. Sanki İstanbullu fəth etmişdi. Kisə beş dəfə iri görünürdü. Kisənin ağzını açanda pullar azadlıqça çıxılmış kimi yerə dağıldı. Nənəmin gözlərinə işiq gəldi. Mən də donub qalmışdım. Kağızın biri dirsəyimdən biləyimə qədər olan məsafə qədər idi. Babam pulları sığallaya-sığallaya sayıb sandığın içində səliqəylə düzdü. Ağzını da kilidlədi. Açıarı belindəki pul kisəsinin içində qoydu.

Bu hadisədən beşaltı həftə keçmişdi. İsti, cirhacır günlərin birində babam həyətdə ağızı partlamış əncirləri dərirdi. Nənəm isə torpağa baş əymış üzümləri dərib aşsuzənə atırdı. Mənə isə qoyunları tapşırmışdilar. Tövləni təmizləyirdim. Xar tut yiğmaqçun ağaca dırmanmış qonşunun səsi gəldi:

- Ağasəlim.
- Aton rəhmetdik, qorxdum ki. Di görüm nolub.

- Pullar degişib.
- Necə?
- Degirəm ki, pullarun batdı.

Babamın rəngi qaraldı. Kağız pula çevirdiyi pulların dəyəri heç-puç olmuşdu. Dörd həftədir heç kimin xəbəri yox imiş. Dünən qonşu öyrənib. Təsadüfən kimdənsə eşidib.

Babam özünü toparlayıb dedi:
- Hələ bankda zənən xeylağı mənə dedi. Qulaq asmadı. Dedi ki, pullar degişə bilər. Gic ağlım...

i.les

Dagli



Aylac Cahangir



ISNN 0134-522
İNDEKS AZ 1000 1 AZN



ulduz_ayliq_edebiyyat_derqisi